


ALMAZ ƏLİQIZI

**AZADLIQ VƏ
İSTİQLAL POEZİYASI**
(Azərbaycan ədəbiyyatında Cənub mövzusu)

Azərbaycan Respublikası Təhsil Nəzirliyi Elmi-Mətedik Suraşı "Azərbaycan dilinin və ədəbiyyatının" bölməsinin 2 fevral 2000-ci il tarixli 1 sayılı protokolu ilə təsdiq edilmişdir.

BAKİ - 2001

26107



UDK 894.362.09-1

A 53

İXTİSAS REDAKTORU: *f.e.d., prof.C.M.ABDULLAYEV*

RƏ'YÇİLƏR:

f.e.d., prof.V.SULTANLI

f.e.d., prof.Q.M.NAMAZOV

Almaz ƏLİ İQIZİ

A53. Azadlıq və istiqlal poeziyası (Azərbaycan ədəbiyyatında cənub mövzusu).

Bakı - Bakı Dövlət Universiteti nəşriyatı, 2001 - 160 s.

Filologiya elmləri doktoru, prof.Almaz Əli qızının (Mominodova) kitabında 1945-1946-ci illər Güncəy Azərbaycanda gedən milli azadlıq mübarizəsi dövründə ədəbiyyata gələn, bir əlində silah, bir əlində qələm iutan mərhüm şairimiz M.Gülgünün həyatı və yaradıcılığı araşdırılır. Əsərdə Conubda gedən milli mücadilənin və tətumai-siyasi proseslərin şairin yaradıcılığına to'sirindən, ilk əsərlərindən tütünüş, son litalına qədər keçdiyi narahat həyat yaşantılarından, Təbriz həsratından, şə'rərinin özünəmoxsusluğundan söhbət acıılır. Milliyyətin inanır ki, dünyamız bütün bəltənmüş ölkələri və xalqları birləşməkdə ikən Azərbaycan xalqı da birləşəcək, bütəvəşəcək.

Təbii ki, güneyli-qızılı bütöv ədəbiyyatımızın yaranması bu yolda mayak olacaq. Əsərdə şairin yaradıcılığının müxtəlif möqanşlarının tohhlili də bu məmə üzvində qurulur.

Kitab əli mövzublорin filologiya, tarix fakültələrin, elmi işlə möşgül olanlar, homşının ədəbiyyatla maraqlanınlar üçün nozorda tutulub.

Bütöv Azərbaycan kitabxanası

*A - 4702060202 - 10
M - 675(07) - 020 - 2001*

© Bakı Universiteti nəşriyyatı, 2001

ÖN SÖZ YERİNƏ

Azərbaycan ədəbiyyatı xalqımızın özü qədər zəngindir. Çünkü bu ədəbiyyat bütün məqamlarda siyasi təzyiq və tə'sirlərə baxmayaraq, inkişafından qalmamış, müxtəlif bədii nümunələr və janrlar yaratmış, eyni zamanda xalqın taleyüklü məsələlərini əhatə və ifadə edən müxtolif mövzular ədəbiyyatımızın daha da zənginləşməsinə xidmət etmişdir. Sovet siyasi rejiminin sərt qanunları məngənəsində olsa belə, ədəbiyyat Güney Azərbaycanın müxtəlif problemlərini mövzu kimi gündəmə gətiro bildi. Çünkü özümüzdən asılı olmayan səbəblər üzündən iki imperianın siyasi ambisiyası, torpaq və qənimət hərisliyi nəticəsində vətənin ikiyə parçalanmasını xalq heç vaxt qəbul etmədi. Hər iki tərəfin dərdi Bütöv Azərbaycan dərdi kimi dərk və qəbul edildi. Çünkü bölünmüş vətonun arasında tikanlı məftillər və keçilməz səddlər məhz Sovet imperiyası zamanı daha da möhkəmləndiyi üçün bu ağrı-acını, mə'nəvi işgəncəni bilavasitə çəkon və şahidi olan da millətimiz oldu. Lakin sovet dövründə Cənub mövzusunun ədəbiyyata gətirilməsinin özü də siyasi mahiyyət daşıyırıldı. Bu əsərlərdə Sovet Azərbaycanında yaşayanlar dünyanın böxtəvər milləti kimi təqdim olunur, Azərbaycanın Güneyində baş vermiş inqilablar guya Şimaldan ixrac edildiyi fikri tolqın edilməklə, Güney Azərbaycanın azadlıq və milli istiqlal mücadiləsi kölgə altına alınırdı.

Hansı siyasi məqsədlə edilməsindən asılı olmayıaraq, hər halda Güneydə yaranan böyük ədəbi prosesə olan maraqlı, Güneydə yaranan böyük ədəbiyyat haqqında tədqiqatların aparılması, Cənub mövzusunun xüsusilə poeziyada böyük vüs'ət alması, əlbəttə ki, müsbət bir hal idi. Çünkü ədəbiyyatda Azərbaycanın ikiyə parçalanması dördünün güclü işıqlandı-

rılması, bu büyük problemin gündəmdə qalmasına, həm də şüurlarda dərin izlər buraxılmasına səbəb olurdu.

Cənub mövzusunda yazarlarımızın zəhmətini unutmaq şərtilə qeyd etmək istərdik ki, bu mövzunun daha dürüstlüklə, daha ardıcıl işlənməsi bilavasitə əslən Güneydən olan sənətkarların öhdəsinə düşürdü.

Belə sənətkarlardan biri də mərhum şairimiz Mədinə Gülgündür. Mürəkkəb və keşməkeşli həyat yaşayan M.Gülgün xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi bir hərəkatın - 1945-1946-cı illər Güneydə baş vermiş Milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi, Milli hökumət qurularkən onu ilk alçışlayan və siyasetini tətbiq edənlərdən biri olmuşdur. Azərbaycan Milli hökumətinin məğlubiyyətindən sonra Şimali Azərbaycana mühacirət etməli olan şair ədəbi fəaliyyətini orada davam etdirmişdir.

Onun yaradıcılığının araşdırılması bir daha sübut edir ki, ilk yaradıcılıq dövrü və gənclik çağları mübarizələrdə keçən, hadisələrin bilavasitə şahidi olan M.Gülgün poeziyamızda ayrılıq, azadlıq və istiqlal mövzusuna ardıcıl müraciət edənlərdən biri oldu.

Onun yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılsada, ciddi, monoqrafik tədqiqata ehtiyac duyulduğundan, gözəl və incə təb'i olan şairin həyatı və yaradıcılığı haqqında müfəssəl mə'lumat verən bu kitab inanırıq ki, mövcud olan boşluğu aradan qaldırmaqdə yardımçı olacaqdır.

Hesab edirik ki, ayrı-ayrılıqda hər bir sənətkarın fərdi öyrənilməsi güneyli, quzeyli Bütöv Azərbaycan ədəbiyyatının yaradılmasına zəmin yaradacaqdır.

*Filologiya elmləri doktoru,
professor ALMAZ ƏLİQİZİ*

TARİXƏ ÖTƏRİ BİR BAXIŞ

Güneydə 1941-1946-cı illərdə gedən ictimai-siyasi proseslərin nəticəsinin tə'siri olaraq yaranan demokratik ədəbiyyat ümumazərbaycan ədəbi prosesinin tərkib hissəsi kimi öyrənilməyə və araşdırılmağa məhkumdur. Çünkü ədəbiyyatımız və milli dəyərlərimiz heç bir siyasi sədd və ayrılığı nəzərə almadan öyrənilməli və vahid dərk edilməlidir. Güneydə yaranan demokratik ədəbiyyat xalqın apardığı mübarizə ilə yanaşı inkişaf etdiyi üçün Məşrutə inqilabı dövründən başlayaraq XX əsrin ikinci yarısına kimi İranda baş vermiş milli azadlıq hərəkatları ilə bağlıdır.

1905-ci il inqilabı Azərbaycanda öz milli zəmini və konkret şəraiti əsasında təkamül prosesi keçirən Məşrutə inqilabının sür'ətlənməsinə təkan verdiyi kimi, milli ədəbiyyatın və o cümlədən demokratik şə'rİN yüksəlməsinə də imkan yaratdı. Bir qədər keçidkdən sonra Azərbaycan xalqı azadlıq mübarizəsini daha da genişləndirdi. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabanının başçılığı ilə aparılan demokratik hərəkat Azərbaycan xalqının tarixində olduğu kimi onun ədəbiyyatında da yeni sehifələr açdı. Milli hərəkat İkinci Dünya müharibəsi zamanı daha da qüvvətləndi. Hərəkatın ilk mərhəlesi qeyri-mütəşəkkil xarakter daşıyırıldı. Bu da partiya və vahid rəhbərliyin olmaması ilə əlaqədar idi. Xalq kütlələrinin to'kidi ilə azad olan siyasi xadimlər mitinq və yiğincaqlarda çıxış edərək nəhayət, böyük çətinliklər hesabına ölkənin qabaqcıl qüvvələrini birləşdirməyə nail oldular. İkinci Dünya müharibəsi zamanı və sonrakı illərdə dünyada, xüsusilə Şərqdə milli-azadlıq hərəkatlarının güclənməsi hələ də yaşamaqdə olan imperatorluqların dağılması ilə nəticələndi. Bu fikri rus təd-

qiqatçları da təsdiqləyərək "İkinci Dünya müharibəsi ərəfəsində Şərqi ölkələrində milli-azadlıq hərəkatının yüksəlişi imperializmin, müstəmləkə sisteminin qəti surətdə dağılması ilə əlaqədar idi"¹ fikrini irəli sürürdülər.

Cənub sərhədlərini möhkəmləndirmək məqsədilə "1921-ci il Sovet-İran müqaviləsi"²nin 6-cı maddəsinə əsasən Sovet qoşunları 1941-ci il avqustun 25-də Güney Azərbaycanı işğal etdi. İstər azərbaycanlıların, istərsə də mübarizəyə qoşulmuş digər xalqların milli-azadlıq hərəkatı bu zaman geniş vü'söt aldı. Rus tədqiqatçısı M.V.Popov bunu belə izah edir: "Угнетенные народы Ирана - азербайджанцы, туркмени, курды и другие начали борьбу за свои национальные права. Большую роль в развитии демократического движения сыграло сближение с Советским Союзом, ознакомление широких народных масс Ирана с основами Ленинской национальной политики Советского народа, против фашизма за свободу и счастье всего человечества".²

Bu fikirlə razılışınaq mümkün deyil. Çünkü İran rejimi və fars şövinizminin ağır təzyiqi altında olan Azərbaycan türkləri dəfələrlə azadlıq mücadiləsinə qalxmışdır. Hər dəfə də qalib gəlmək ərəfəsində məğlub clurdular. Bunun bir neçə səbəbi vardı: bu, həm daxili, həm də xarici səbəblərdən olurdu. Qaldı ki, Popovun "xalq guya Lenin milli siyasetini

¹ Иванова М.Н. Октябрская революция и Иран. Госполитиздат, Москва, 1958, стр.45. (Тərcümə müəllifindir).

² Попов М.В. Американский империализм в Иране в годы Второй Мировой Войны. Издательство АН СССР, Москва, 1956, стр.95.

öyrənəndən, tanış olandan sonra mübarizəyə qalxmışdır" fikri tamamilə yanlışdır. Ona görə ki, Azərbaycan xalqı başqalarından fərqli olaraq daha çox təzyiq və milli təhqirlərə mətnuz qalırdı. Sovet dövlətinə gəldikdə isə, İkinci Dünya müharibəsi zamanı onun geosiyasi maraqları hərəkatın baş verməsinə zəmin yaradırdı. Digər tərəfdən alman qoşunlarının İranın şimalından (Güney Azərbaycandan) keçərək Bakını ələ keçirmək, bununla da Sovet dövlətini yanacaqsız qoya bilmək təhlükəsi də vardı. Əlbəttə ki, bu məsələləri açmaq, bir sırə tarixi dəlil və sübutlar gətirmək olar. Biziñ məqsədimiz odur ki, sonralar nədənsə, istər farşların, istərsə də rusların inqilabın qiymətini onun milli mahiyyətini heçə endirmək məqsədilə irəli sürdükləri fikirlər bəzən bizim öz tədqiqatçılarımızın da əsərlərinə yol tapa bildi. Sovetlərin çöküşü bir çox mətləblərə aydınlıq gətirdiyi kimi bu məsələyə də yeni biçim verdi. Bu gün tarixi təhrif etmədən, tarixi faktlara əsaslanaraq, qətiyyətlə demək olar ki, bu inqilab xalqın bağından qopan bir inqilab idi. Bu inqilabda Sovet dövlətinin öz maraqları vardi, ondan istifadə etmək isteyirdi. Lakin o buna nail olmadı, çünki qoca siyasətbaz Qəvamüssəltənə Stalini də aldatdı. Bunun əzabını isə xalq çəkdi. Bütün bunlar sonra olacaqdı. Hələlik isə İran adlanan ölkədə, o cümlədən Güney Azərbaycanda siyasi proseslər sür'ətlə inkişaf edirdi.

Siyasi həyatda əmələ gəlmış təbəddülət xalqın milli mədəniyyət və ədəbiyyatına da sırayət etdi. Təbrizdə 1941-ci ildən sonra fəaliyyətə başlayan "Azərbaycan", "Vətən yolunda", "Qızıl əsgər" qəzetlərinin Azərbaycan dilində nəşri şairləri doğma dildə yazmağa ruhlandırdı. Əli Fitrət, Mir Mehdi E'timad, M.M.Çavuşı, Balaş Azəroğlu, İbrahim Zakir, Hilal Nasırı, Məhəmmədəli Nasırı kimi şairlər bu mətbuat səhifə-

lərində çıxış etməyə başladılar. Yaranan yeni ədəbiyyat məşrutə dövrünün Xazin Təbrizi, Mirzə Qafar Zünuzi, Səid Səlimasi, xüsusilə demokrat şair M.Ə.Mö'cüz Şəbüstərinin yaradıcılığı əsasında pərvazlanırdı. Bu Azərbaycan realist şə'rini günün tələbi səviyyəsinə yüksəldən mübariz, üsyankar bir poeziya idi.

Qocaman şair Əli Fitrət faşizmin dünya xalqlarına gətirdiyi fəlakəti təsvir edir, haqqın-ədalətin mütləq qalib gələcəyinə inanaraq yazırıdı:

Zülmün evin təbiət əli eylər xarab,
Zalimlərin dilində olar daim iztirab.
Hitler əgərçi, zülm elədi çox cəmaətə,
Qoydu bina ə davət üzilə şərarətə.
Çəkməz o qədir, sən görəcəksən bu ruzigar,
Eylər onu nə nəvə bəlavə-qəmə düçər.¹

Bu dövrdə şə'rین inkişafında böyük Azərbaycan şairi M.Ə.Sabirin güclü tə'siri duyulmaqdır id. M.Ə.Sabir əsrin əvvəllərində olduğu kimi indi də istər Quzey, istərsə də Güney şairlərinə örnək idi.

"Sabir ən'ənəsi Cənubi Azərbaycanda antifaşist satiranın inkişafı üçün böyük bir ədəbi məktəbə çevrilmişdi. Cənubi Azərbaycan şairlərinin yaradıcılığına Sabir qədər tə'sir göstərən və nüfuz edən bir doğma klassik şairi düşünmək çətindir. Bə'zi hallarda ən qüdrətli qələm sahibi olan şairlər belə Sabirin ayrı-ayrı şə'rlerinə nəzirələr yazmaqla öz bədii yaradıcılıqlarının nüfuz dairəsini genişləndirir və xalq kütlələri-

¹ Fitrət Ə. "Elm Azər". Təbrizdəki Sovet mədəniyyət evinin nəşriyyatı, 1946, səh.15.

nin üreyinə yaxınlaşırıdılar".¹

1941-1943-cü illərdə İran adlanan yerdə xüsusiilə Güney Azərbaycanda antifaşist hərəkat həm sür'ətlə, həm də kütləvi surətdə inkişaf etdiyindənd ki, mütərəqqi görüşlü şairlərin demək olar ki, hamısı bu mövzuya müraciət edirdilər.

Təsadüfi deyil ki, bu illərdə yazılmış ən yaxşı əsərlər sırasında Azərbaycanın humanist şairi Şəhriyar Təbrizinin "Azərbaycanlılara xitab", "Qaranlıq gecələr" "Eynşteynə peyğam" və "Stalinqrad qəhrəmanları" kimi əsərləri yaranır. Özünəməxsus poetik boyalarla bəzənmiş "Stalinqrad qəhrəmanları" poemasında haqqın, ədalətin mütləq qalib gələcəyi-nə inam tərənnüm olunurdu. Hətta qocaman nəslə mənsub olan, qəzəllərində məhəbbəti, gülü, bülbülu tərənnüm edən Əli Fitrət, Mir Mehdi E'timad kimi şairlərin də yaradıcılığında günün vacib məsələləri öz əksini tapmağa başladı. Demokratik ədəbiyyat isə getdikcə püxtələşir, daha sağlam qüvvələri öz ətrafında birləşdirir, yeni forma axtarışları üçün real zəmin hazırlayırdı.

Ölkənin içtirmai-siyasi həyatında baş verən hadisələr onun mədəni həyatına da tə'sir edir, müxtəlif adlarda qəzet və jurnallar meydana çıxırı. "İranın Maarif Nazirliyinin rəsmi mə'lumatına görə 1941-1945-ci illər arasında 263 adda qəzet və jurnalın nəşrinə icazə verilmişdi. Halbuki 1941-ci ilə qədər 15 qəzet və o qədər də jurnal nəşr edilirdi".²

¹ Cəfərpur İ. Cənubi Azərbaycan demokratik şə'rinin inkişaf yolları (1941-1960). Bakı, 1966, Azərbaycan EA-nın kitabxanası, səh.92-93.

² Велиева Д. Советского-Иранские культурные связи (1921-1960 гг.). Издательство "Наука" Узбекской ССР, Ташкент, 1965, стр.50. (Tərcümə müəllifindir).

İkinci Dünya müharibəsində İranda və Güney Azərbaycanda müxtəlif antifaşist və yerli mübarizə təşkilatları yaranısa da, şairləri birləşdirə biləcək heç bir ədəbi təşkilat yox idi. Prof.Cəfər Xəndan "Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları" (1906-1946) adlı doktorluq dissertasiyasında göstərir ki, "Qeyri-rəsmi surətdə həftədə bir dəfə cümə günləri çayxanalara toplaşan şairlər sırasında görkəmli bir sənətkar yox idi. Onlar şe'r də Şərq formalizminin unudulmuş prinsiplərini müdafiə edərək əsasən heç bir tərbiyəvi, siyasi-ictimai əhəmiyyəti olmayan şe'r lər yazırırdılar". Əlbəttə, bu sahədə müləyyən işlər görmüş, görkəmli alim, tədqiqatçı və müəllim olan prof. C.Xəndana böyük hörmət və saygı ilə yanaşı qeyd etmək istərdik ki, hörmətli professorun hamidan ucadantutma ictimai-siyasi şe'r tələb etməsi onların "sənət sənət üçündür" prinsipi əsasında əsərlər yaratmasını tənqid etməsi əlbəttə ki, sovet siyasi rejimindən, ədəbi tənqiddə formallaşmış marksist-leninçi dünyagörüşündən irəli gəldi.

İstər qədim, istərsə də orta əsrlərdə yaranmış nümunələrdə dövrün, zamanın tənqidini azdırı? Məgər orta əsrlərin şairlərinin böyük bir qismi dövrün, zamanın feodal dünyagörüşünə müxalifətdə deyildilərmi? Ancaq onların çoxu fikir və qayələrini orta əsrlərin müxtəlif mütərəqqi fəlsəfi cərəyanlarına məxsus fikir və ifadələr, ya da padtekstlə verirdilər. Bu gün həmin sənətkarlara da eyni ölçü və qəliblə yanaşmaq nə dərəcədə doğrudur?! Azadlıqsevərlik xalqımızın ruhundadır. Ona görə də əlinə qələm alan hər kəs qarşısına məqsəd qoymasa da, istər-istəməz qan yaddaşından irəli gələn azadlıq duyğusu ona da hakim kəsilirdi. Cənub şairlərimizə də bu hiss son dərəcə doğma idi. Ancaq onları bir təşkilatda birləşdirmək günün vacib məsələsi idi.

Bələ bir vəziyyətdə "Şairlər məclisi"nin təşkil olunması şairlərin bir ədəbi təşkilatda birləşməsi demək idi. Bu isə Azərbaycan ədəbi mühiti üçün təzə deyildi.

Hələ XII əsrən başlamış XX əsrin əvvəllərinə qədər bələ məclisler olmuşdu. İndi də bələ bir məclisin təxirəsalınmadan rəsmiləşməsi günün vacib məsələsi idi. Şairlər məclisinin təşkili haqqında hazırlıq işləri 1944-cü ilin axırlarından görüləsə də, məclis rəsmi surətdə 1945-ci ilin əvvəllərindən təşkil olunmuşdu. Məclisin birinci icası 7 yanvar 1945-ci ildə "Vətən yolunda" qəzetiñ redaksiyasında açıldı. 7-8 nəfərin təşkilatçılığı ilə yaranılan, sonralar 15-20 nəfər hey'ətə malik olan "Şairlər məclisi"nin sıralarına 50-60 daimi üzv cəlb edilmişdi. Milli hökumətin qərarı ilə yaranmış "Şairlər və yazıçılar cəmiyyəti", "Şairlər məclisi"ndən fərqlənsə də, bu məclislərin hər ikisinin və "Vətən yolunda" qəzetiñ Azərbaycanda demokratik ədəbiyyatın inkişafında böyük rol olsmuşdu.

1945-ci ildə Milli hökumətin qərarı ilə "Şairlər məclisi" Güney Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsində misilsiz işlər gördü. Möcüz, Niknam, Y.Şeyda, M.Birayı, Ə.Fitrat, Məhzun və digərləri milli təhqir, zülm və zorakılığa qarşı əsərlər yaratmaqla, ədəbiyyatın yeni istiqamət götürməsində və ictimai fikrin formalaşmasında müstəsna iş gördülər.

Digər tərəfdən, Səhhaf, Fərzanə, Səfvət, Sə'di, Zaman Abbası və başqları "Azərbaycan" kimi mətbuat orqanlarında publisistik yazılarla çıxış edərək xalqda milli özünüdərk, həmçinin mə'nəvi sərvətlərə, vətənə, torpağa, milli dövlətçiliyə məhəbbət duyğusu aşılıyırılar.

Ümumiyyətlə, demokratik ədəbiyyatın, xüsusilə şe'rİN dəha düzgün istiqamət götürməsində 1945-ci il sentyabrın 12-də Azərbaycan Demokrat Partiyasının yaranmasının böyük rolü oldu. Mə'lumdur ki, 1945-ci ildə müttəfiq orduları faşist Almaniya-ş üzərində qələbə çalmışdı. Ancaq Güneyde irtica yenə də fəaliyyət göstərirdi. Bütün bunları nəzərə alaraq xalqa müraciət edən Azərbaycan Demokrat Firqəsi mənsubiyyət və cinsindən asılı olmayaraq fırqənin məramnaməsini qəbul edənləri öz sirlarına çağırırdı. "Müraciətnaməni Təbriz, Rəzaiyyə, Xoy şəhərlərinin 77 nümayəndəsi imzalamışdı. Bunların içərisində mədəniyyət, incəsənət xadimləri, müəssisələr və s. vardi".¹

Müraciətnamənin bir neçə maddəsi xüsusilə ədəbiyyat və mətbuatın tərəqqisinə aid idi. 38-ci maddədə deyilirdi ki, Təbrizdə Azərbaycan yazıçıları və hünərvərlər cəmiyyəti təşkil olunmalı və bu cəmiyyətin şö'bələri Azərbaycanın hər yerində fəaliyyət göstərməlidir.²

Bu müraciətdən sonra yazıçı və şairlər özlərini səfərbor etdirilər. Xalqın arzu və istəyini tərənnüm edən antifaşist ruhlu şe'rələr günün tələbi, zamanın zoruri ehtiyacı üzündən istər-is-təməz milli inqilabi ahəng almağa başladı.

Milli hökumət möhkəmləndikcə yeni tədbirlər həyata keçirdi. Maarif Nazirliyi Azərbaycan dilində tədris işlərini qaydaya salmaq üçün lazımı tədbirlər gördü. Bir ayın içində I-IV siniflərin dərslikləri çapa hazırlandı.

"21 Azər nehzəti Azərbaycan xalqına öz milli iqtisadiyyatını və milli mədəniyyətini inkişaf etdirmək üçün böyük imkanlar vermişdi. Belə ki, son 40 il ərzində yalnız bir il

¹ "Xəvər-No" qəzeti, 22 sentyabr, 1945.

² Bu barədə bax: C.Xəndanın doktorluq və İ.Cəfərpurun namizədlilik dissertasiyaları.

(1945-1946) Azərbaycan xalqı dövlət idarələrində, müəssisələrdə, məktəblərdə, bazaarda, küçədə, teatr və başqa tamaşa-xanalarda azad surətdə öz ana dilində danışmağa imkan tapmışdı".¹

Şübhəsiz ki, siyasi həyatda olan coşgunluq poeziyada da əksini tapırıldı. O da deyilməlidir ki, bir sıra şairlər inqilabi coşgunluğu və xalqın böyük əksəriyyətinin istəyini dərk edə bilmirdilər. Ona görə də onlar tərəddüdlər keçirir, vətənin, millətin xoşbəxtliyi haqqında düşünür, ancaq bunun necə əldə olacağını müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Belə olan halda bə'zi şairlərin əsərlərini qəmgınlık pərdəsi bürüyürdü. Mübariz poeziyanı isə daha cavan qüvvələr - Baləş Azəroğlu, Əli Fitrət, Mədinə Gülgün, Əli Tuđə, Mir Mehdi Çavuşı, Zünuzi kimi şairlər yaradırdılar.

Seyid Cəfər Pişovəri hələ 1920-ci illərdə yaziçinin qarşısında duran vəzifələrdən bəhs edərək yazırırdı: "Yazıcı oxucusunu bir yol və məqsədə doğru aparmağa so'y etməzsə, onun yazdığınından nə fayda ola bilər, sərgərdan yazılıçı oxucularını sərgərdan buraxmaqdan başqa bir şeyə müvəffəq ola bilməz".²

Şübhəsiz ki, yazılıçı və şair öz oxucusuna və yaxud xalqına hər hansı bir ideyanı təlqin edirəsə, o özü mütləq bu ideyanı dərindən dərk etməlidir. Demokratik ədəbiyyat da güclü mübarizə silahı kimi heç bir maneəyə baxımayaraq,

¹ Əminzadə Ə.Ə. Azərbaycan Demokrat Firqəsi Cənubi Azərbaycan xalqının milli istiqlaliyyət uğrunda apardığı mübarizəsinin təşkilatçısı və rəhbəridir (1945-1946). Azərbaycan SSR EA-nın fəlsəfə bölməsinin əsərləri, II cild, Bakı, 1960, səh.101.

² S.C.Pişovəri. Partiyalı yazılıçının qarşısında duran vəzifələr. "Hürriyət" qəzeti, Bakı, 1920, 25 noyabr.

zəruri inkişaf prosesini keçirirdi. Yeni yetişməkdə olan ədəbiyyata və onun bir sıra nümayəndələrinə Sovet ədəbiyyatının tə'siri hiss olunurdu.

Əlbəttə ki, bu tə'sir sovet dövlətinə inamdan irəli gəldi. Onlar sovet dövlətinin, kommunistlərin xalqlara milli zülm gətirən ideologiyasının əsl mahiyyətini hələ dərk etməmişdilər.

Ümumilikdə isə ədəbiyyat antifaşist ruhu təlqin etməklə yanaşı, Cənubi Azərbaycan xalqını milli istiqlaliyət uğrunda mübarizəyə ruhlandırdı. Ana dilində mətbuatın yaranması, yazıçıların bir təşkilatda birləşməsi, zamanın tələbinə uyğun yeni məzmunlu bədii əsərlərin meydana gəlməsi bu dövrün mühüm hadisələrindən idi. Mühərriyənin ilk aylarında nəşrə başlayan "Azərbaycan" qəzetində, "Ədəbiyyat səhifəsi" və "Zidd faşist" vərəqələrdə mübarizəyə qoşulan sənətkarlar antifaşist dəstələrə daxil olur, mübarizəyə qoşulurdular. "Vətən yolunda" adlı qəzetdə Quzeydən gecən yazıçılarla bərabər yerli şair və yazıçılar da çıxış etməyə başladılar. Qəzeti səhifələrində Azərbaycanın tarixinə, mədəniyyətinə aid yazılmış elmi məqalələr vasitəsilə xalq özünün kimliyini dərk edir, dünya mədəniyyətinə verdiyi dühalarla tanış olurdu. "Əgor ilk fəaliyyət dövründə qəzet əsasən Sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə onun fəaliyyət dairesi genişlənmiş və öz ətrafına çoxlu yeni şair, mühərrir və münəqqid toplaya bilmişdi. Bu kimi yazıçılar sırasında E'timad, Fitrət, Azeroglu, Çavuşı, Əli Tuđə, Mədinə Gülgün, Mirrəhim Vilayi,

Məhəmmədluyi Abbasi, Hilal Nasiri və onlarca başqları vardi".¹

Realist ədəbiyyatla bir sıradə romantik ədəbiyyat da inkişaf prosesi keçirməkdə idi. Belə sənətkarların özünəməxsus dünyani, insanı, ümumiyyətlə, həyatı duyum tərzi və orijinal yaradıcılıq xüsusiyyətləri vardi.

Xalqın arzu və istəyini ifadə edən, xalqa daha çox yaxınlaşan, ölkədə gedən demokratik prosesləri ifadə edən çağdaş ədəbiyyat sürətlə inkişaf edərək uzun məsafəni qısa müddətdə dəf etdi.

Demokrat şairlərdən Mir Mehdi Çavuşı, Mədinə Gülgün, İbrahim Zakir, Əli Tədə, Balaş Azəroğlu, Hökumə Billuri, Fəxrəddin Nur, M.Vilayinin səsi yüksəldikcə onların sıraları da genişlənir və möhkəmlənirdi.

Məsələn, qəcəman şair N.Zakir yazırıdı:

*Şəhər vətənim, izzətim, şə'nim, şərəfimsən,
Titrər ürəyim, quş kimi hər gün hələ sənsiz...²*

Dövrü səciyyələndirən şə'rلərdə diqqəti cəlb edən qollu-budaqlı mövzulardan biri də Sovet İttifaqı idi. Tanıyanında, tanımıyanın da, təsəvvürü olanın da, olmayanın da Lenin-Stalin dühəsinə, Oktyabr inqilabına, 9 maya, "bütün arzularına çatmış Sovet Azərbaycanı"nın xoşbəxt taleyiňə və nəhayət,

¹ Xəndan C. Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq ideyaları (1906-1946). II cild, Azərbaycan Dövlət Universitetinin əsas kitabxanası, Bakı, 1949, səh.577.

² İbrahim Zakir. Azadlıq yollarında, №4. (Cənubi Azərbaycan yazıçılarının almanaxı), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1959, səh.13.

dünyanı bir azdan azadlığa çıxaracaq Sovet Konstitusiyasına şe'r, poema yazması dəbdə idi.

Əsasən Sovet ərazisindən 1938-ci ildə zorla İrana və Cənubi Azərbaycana köçürülmüş şairlərin mədhiyyə obyekti-nə çevirdiyi bu mövzu tədricən yerliləri də bürümüşdü. Başda "Vətən yolunda" qəzeti olmaqla Cənubi Azərbaycanda çıxan "Yeni Şərq", "Azərbaycan ulduzu", "Azad millət", "Azərbay-can", "Qələbə", "Cövdət", "Azər", "Fədai", "Demokrat" və s. qəzet-jurnallarda Leninə, Oktyabr inqilabına, xüsusən də Stalinə elə ölçüsüz təşbehlər, mübaligələr yazılırdı ki, nə Fir-dovsi, nə Qətran Təbrizi, nə Nizami, nə Xaqani, nə birlikdə bütün ərəb hamasə şairləri və nə də M.F.Axundovun tənqid atəşinə tutduğu Qaani öz qəhrəmanlarına belə gurultulu ifadələr işlətməmişdilər. Təbrizdən Əli Əkbər Əsədinəjadi adlı şair:

*Yaşa, ey ədli dünyani günəş kimi tutan rəhbər,
Olubsan bayraqı-ədlə həmişə püştibən, rəhbər.¹*

- deyə Stalinin ədalətini günəştek yüksəklərə qaldırırdı. Halbuki bu zaman, 20-ci illərdə iqlimcə dəhşətli coğrafi rayonlara sürgün olunmuşların sağ qalanları hələ əzab çəkir, 1929-1932-ci illərdə acıdan ölmüş on milyondan artıq vətəndaşın, 37-ci il qurbanlarının bədəni torpaq altında çürüyür, bə'zi xalqlar isə bütövlükdə öz doğma yurdundan uzaqlara sürüldürdü. Müzəffər Dirəfşî özünü qotrə, onu dərya adlandırib, belə nəhəngliyi anlaya bilmədiyini söyləyir. Stalinin sayesində SSRİ-də sitəm tapılmadığından söz açır, Məhəmməd Əmini

¹ "Vətən yolunda" qəzeti, 1945-ci il, №141.

qələminin Stalin adıyla gecə-gündüz fəxr etdiyinə sevinirdi. Məhzun bütün bəşəriyyəti cismə, Stalini cana bənzətməklə özünün inanmadığı şeyi (1938-ci ildə onun özünü də Gədəbəydən Cənuba sürgün etmişdilər - A.Ə.) təsdiqləyirdi. M.E'timad isə görmədiyi, duymadığı konstitusiyani Qur'an-dan artıq sayılırdı.

Bə'ziləri bolşeviklərin insansevərliyindən, onlara bağlılığı və gələcəkdə bağışlayacağı azadlıqdan, Lenin qəbrinin nurundan, Oktyabr inqilabının dünyaya xoşbəxtlik, şəhəyat, bolluq, fıravarlıq getirdiğini söyləyirdi.¹ Ona görə də Hilal Nasirinin, Kəmalinin, Abbas Pənahətin, M.Çavuşının bir qism şə'rleri belə çeyri-təbii fantaziyanın məhsulu idi.

Bizə elə gelir ki, bir sira obyektiv və subyektiv səbəblərlə yanaşı, ağır zəhmətlər, çoxlu qanlar bahasına doğulmuş Milli hökumətin yrixılmasında bu da az rol oynamamışdı. Fars şovinizminin, daxili irticanın, dünyada hələ də imperatorluqların yaşamasına çalışan dövlətlərin və qüvvələrin Milli hökumətin mahiyyətinə yapışdırmaq istədikləri "SSRİ-yə bağlılıq" etiketini nümunə göstərilən şe'rler daha da tündləşdirirdi.

Lakin şübhə yoxdur ki, deyilən mülahizələr Cənubi Azərbaycan poeziyasının ictimai, tarixi rolunu qətiyyən azaltmışdır. Xüsusən ona görə ki, bu dövrün şə'riyyəti bütün inqilabi coşgunluğuna baxmayaraq, rəngarəng olmuş, mücərrəd romantikanı da məhəbbət lirikasını da, vətənin 130 illik ayrılıq dərdini də özündə eks etdirmişdi. Poeziya inqilabi coşgunluq və vüs'əti ilə, cyni zamanda qüsurları ilə bərabər normal inkişaf prosesi keçirirdi. Prof. C.Xəndan əsərlərinin birində Həbib Sahiri romantik şe'rlerinə görə töngid edir, bu

¹ Bu barədə bax: "Vətən yolunda" qəzeti, 1946, №7, №34.

xüsusiyyətin Cənubi Azərbaycan yazıçıları üçün səciyyəvi olmadığını göstərir.¹

Mərhum alimimiz hamıdan ucdantutma siyasi-inqilabi coşgunluq və sevic tələb etdiyindən, öz orijinal rəngi ilə seçilən Sahiri də belə görmək istəyir. Ancaq unutmaq olmaz ki, böyük sənət dühaları olan Hüqolları, Namiq Kamalları, Tofiq Fikrətləri, Əbdülhaq Hamidləri, Hüseyn Cavidləri, Əhməd Cavadları, Şəhriyarları titrədən romantika Cənubi Azərbaycan şairinə, ümumilikdə poeziyasına niyə yad olmalıdır? Milli hökumət bütün dərdi, kədəri, bəşəri problemləri həll edə bilsəydi də, romantik duyguları şairanə xeyalları kimsəyə qadağan etməzdı.

Gün degil dağların üstündə, üfüqdə görünən
Lə'lidən bir qapıdır, başqa bir aləm qapısı.
Açılan sübh-sevincin qapısısə, gözəlim,
Bu da axşam açılan bir qapıdır, qəm qapısı.²

Ömrü boyu farsca yazan Əli Fitrət, Mir Mehdi E'timad, Əli Səfvət kimi şairlər Təbrizdə Azərbaycan dilində nəşr olunan "Vətən yolunda" qəzətinin və həmçinin Şimali Azərbaycandan Cənuba gedən yazarların tə'siri ilə Azərbaycan dilində yazmağa başlamışdı. Bu şairlər quzeyin ədəbiyyatını maraqla izləyir, S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza kimi görkəmli şairlərimizə dərin hörmət bəsləyir, onların yaradıcılığını öyrənir, bəzən də onlara şe'rler yazırılar. Qocaman şair E'timadin şair S.Vurguna yazdığı şe'r buna sübut idi.

¹ Bax: Cəfər Xəndan. Uğur yolu, səh.153.

² Şairlər möclisi, 1945, №17, səh.178.

İkinci Dünya müharibəsində Sovet dövlətinin özünü müəyyən siyasi maraqları var idi. Şübhəsiz ki, siyasətin həyata keçməsində ən böyük işi ədəbiyyat görə bilərdi. Ona görə də sovet ədəbiyyatının toxunduğu mövzular Güney Azərbaycan ədəbiyyatının da mövzusuna çəvrilirdi. Əlbəttə ki, xalqın azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizə mövzusunun ədəbiyyata gəlməsi, Sovet və İran ədəbi əlaqələrinin güclənməsi Sovet İttifaqının cənub sərhədlərinin təhlükəsizliyi baxımından ona sərfəli idi. Cənubi Azərbaycanda milli oyanışı, mübarizəni dəstəklənməklə Sovet dövləti bir növ Azərbaycan xalqından faşist Almaniyası ilə apardığı mühabədə istifadə edirdi.

Lakin bütün bunlar müharibənin sonuna qədər Sovet İttifaqına lazımlı idi. Sonrakı mərhələdə mə'lum oldu ki, əslində qoca İran siyasətbəzi Qəvamüssəltənə Sovet rəhbəri Stalinə Azərbaycan Milli hökumətinin taleyini Moskva sövdələşməsində həll etmişdi. Pişəvərinin çıxışlarından, nitqlərindən və məqalələrindən alınan məntiqi nəticə onun Qəvamüssəltənəyə və Stalinə inandığını bürüzə verirdi.

Səttarxanı, Şeyx Məhəmməd Xiyabanını, polkovnik Məhəmmədtağı xan Püsyan kimi inqilab xadimlərini, Rza şah kimi nəhəng müstəbidi güdəza verən Qəvamüssəltənəyə inanmaq olmazdı. Bütün bunlar azadlıq uğrunda mübarizəyə qalxan, bu yolda fədakar oğlan və qızlarını qurban verən vətənimiz Azərbaycanı hələ gözləyirdi. Bu hadisələrə qədər isə ədəbiyyat, xüsusilə poeziya Sovet mövzuları ilə yüklenərək, böyük təbliğat kampaniyasına başlamışdı. Təsadüfi deyil ki, bu dövrün bütün tədqiqatçıları haqqında danışılan dövrdə Sovet-İran ədəbi və mədəni əlaqələrinin yüksək bir mərtəbəyə çatdığını tədqiqat əsərlərində dönə-dönə təsdiqləyirlər.

"40-е годы явились новым этапом в истории Советско-Иранских литературных связей. Народная партия Ирана выступавшая руководителем прогрессивной Иранской литературы и стремившаяся оградить ее от буржуазного влияния, внимательно следила за развитием Советско-Иранских литературных связей считая это необходимым в деле идеиного роста и мастерства Иранских писателей и поэтов. Рост национально-освободительного движения в 40-е годы выдвигал перед Иранской литературой большие задачи: смело и открыто бороться за народное счастье, поднимать злободневные вопросы сегодняшнего дня. Эти задачи должны были решаться новыми художественными формами, языком, доступным широким народным массам. В поисках новых средств-художественной изобразительности Иранские писатели обращались к русской классической и советской литературе, которая являлась образцом реалистического отображения действительности. В силу этих причин в 40-е годы началось интенсивное изучение и перевод на персидский язык русской классической и советской литературы. Советско-Иранские литературные и научные связи в этот период осуществлялись в основном через посредство общества, собравшего вокруг себя прогрессивных писателей, ученых, переводчиков, работников печати.¹

Lakin poeziyanın daha mükemməl nümunələrini yetişən gənc demokratlar yaradırdılar.

Demokrat şairlərin bir qismi Sabir və Mö'cüz ən'ənələrini davam etdirərək Sabir üslubu ilə şe'r'lər yazır, satirik şe'r'in gözəl nümunələrini yaradırdılar. Əlbəttə, satirik şe'r,

¹ Велиева Д. Советско-Иранское культурные связи (1921-1960). Издательство "Наука" Узбекской ССР, Ташкент, 1965 г.

bədii-sənətkarlıq nöqteyi-nəzərindən hələ özünün təkamül prosesini keçirirdi.

Cənubi Azərbaycanda siyasi məzmunlu, mübarizəyə çağırış ruhlu şe'rler 1941-1945-ci illərdə daha çox yaranmağa başlayır. Uzun illərdən bəri Azərbaycan dilində mətbuatın olmaması nəticəsində arzu və istəklərini doğma dildə demək imkənindən məhrum olan şairlər imkan artıraqca mətbuatda ana dilində çıxış etməyə başladılar. Bu şairlər qocaman Təbrizdən, Səlmasdan, Xoydan, Urmiyadan və Azərbaycanın müxtəlif guşələrindən olduqlarına və müxtəlif əqidə daşdıqlarına baxma-yaraq, xalqın istək və arzularını əks etdirmədə birləşirdilər.

Dövrün tələbinə uyğun olaraq şe'rde, poeziyada mahni janrı qüvvətləndi. Yaranan nəğmələrdə demokrat partiyasına inam, partiya ilə xalqın birliyi öz əksini tapırdı. Məsələn, Əli Nişani yazırıdı:

Adlı-sanlı qəhrəmanlar,
Yeni dünya yaradanlar,
İlhəm alır varlığından...
Böyük ana quağın var.¹

Milli hökumətin sədri Seyid Cəfər Pişəvəri yeni məzmunlu demokratik ədəbiyyatın yaradıcıları haqqında yazırıdı:

"Azəroğlu, Əli Tude, Mədinə Gülgün, M. Dirəfşî və qeyriləri yalnız nehzətimizin şairləri hesab oluna bilərlər".²

Milli hökumətin dövründə Azərbaycan hökuməti Azərbaycanda yaşayan və azlıq təşkil edən xalqların da ədəbiyya-

¹ Nişani Əli. Şairlər möclisi , Təbriz, 1325, Şəmsi, soh.202.

² "Şəhrivərin 12-si", Təbriz, 1946, soh.94.

tinin inkişafına böyük qayğı ilə yanaşır, bu xalqların mədəni inkişafi üçün hər cür şərait yaradılmışdır.

Cox təəssüflər olsun ki, xalqın illərdən bəri bəslədiyi arzular yarımcıq qaldı. 1946-cı il dekabrın 12-də xarici imperializmin köməyilə xalq hakimiyyəti devrilərək qara irtica illəri başlandı. Siyasi xadimlər həbs olundu və bir qismi sürgünlərə göndərildi. Milli mədəniyyətimiz məhv edildi. Demokrat şairlərdən Əli Fitrət, Səd'i Yüzbəndi, Kaşif Məhəmməd Bağır Niknam, Mir Həsən Musəvi və bir çoxları irtica qüvvələr və qaraguruhçular tərəfindən öldürüldü. M.N.İvanova bu barədə yazır: "С конца 1946 г. Иранская реакция перешла в открытое наступление на демократические силы страны. Прогрессивные газеты закрывались. По всей стране начались гонения, аресты и преследования членов общественных деятелей. В этом Иранская реакция получила открытую поддержку американских и английских империалистических кругов".¹

Yalnız İran ordusundan deyil, Amerika və İngiltərənin silahlı qüvvələrindən ibarət ordunun Təbrizə daxil olması vəziyyəti ağırlaşdırdı. Şəhərin üzərinə yeriyən qoşun ingilis və amerikan silahları və təyyarələri ilə silahlanmışdı. Qan tökülməyin əleyhinə olan Azərbaycan Demokrat Firqəsi, həm də qüvvələr nisbətini nəzərə alaraq mübarizə etməyi və silahlı toqquşmanı qadağan etdi.

M.İbrahimov "Səhər açılacaq" adlı yol xatirələrində yazır: "Rza şah istibdadı dövründə iki dəfə məhbəsdə yatmış bir azərbaycanlı deyirdi: - Bunlarda Azərbaycana e'timadsızlıq nəsildən gəlmə bir mərəzdirdir. İndi də başlayıblar köhnə bayati-

¹ Иванова М.Н. Октябрская революция и Иран. Госполитиздат, Москва, 1958, стр.45.

iarını çalmağa. Onlar anlamırlar ki, hər kasa dolanda daşacaqdır. Onlar qanmir ki, heç bir millətin namusuna toxunmaq olmaz.

O, varaqları sapsarı saralmış, bə'zi səhifələri-nin ucu cirilmiş bir kitabı mənə göstərir: - Görürsənmi? Bax bir... Baxıram, Sabirin "Hophopnamə"sidir. Nə dərnək istədiyini anlamayıb təəccüblə gözlərimi onun gözünə dikirəm.

Rza xan, bu kitabı oxumağı qadağan etmişdi. Mən bunu otağımın zirzəmisində gizlədib saxlamışam. İkinci dəfə həbsxanada yatmağım bunun ucundan olmuşdu. Şeytanlaşmışdılar... Onun qəzəbli simasını, düşmən üzərinə atılmağa hazır olan qartal gözlərinə bənzər gözlərini indi də xatırlayıram. Ara-sıra gəzinərək dayanıb deyirdi:

- Mən məhbəsdə tək saxlanılırdım. Qəbir kimi xırda və nəm yer idi. Dünya işığına həsrət idim. Gündəri, saatları itirmişdim. Hərdən mənə elə gəlirdi ki, dünya yalnız gecədən, qaranlıqdan, zülmətdən ibarətdir. Nə ulduz var, nə ay var, nə də günəş... Amma bu bir anlıq olurdu. Mən bir gün günəş işığı görəcəyimə inanırdım. İndi də mürtəcelər Azərbaycanı gecəyə büküb, onu əbədi zülmətdə saxlamaq isteyirlər. Lakin keçmiş ola. Biz inanırıq ki, səhər açılacaqdır... Günəşli, işıqlı bir səhər...¹

1949-cu il 16 oktyabr tarixli "Bakinskij rabočij" qəzetində oxuyuruq: "Несмотря на жесточайший гнет, трудящиеся Южного Азербайджана и всего Ирана не потеряли веру в светлос будущее. Все громче раздаются призывы "Да здравствует Пишевари". Это означает, что народная

¹ İbrahimov M. Səhər açılacaq (Yol xatirələri), "Voton uğrunda" jurnalı, Azərbaycan Sovet Yaziçıları İttifaqı Nəşriyyatı, Bakı, 1945, №7-8, səh. 13.

демократия на короткий срок восторжествовавшая в Южном Азербайджане и всего Ирана не потеряли веру в светлое будущее. Народная демократия на короткий срок восторжествовавшая в Южном Азербайджане, показала путь спасения для всей страны. И никаким террором, сегодняшним ее правителям не удастся изгнать из сознания обездоленного народа мысли о том, что только встав на этот путь, он избегнет страшного будущего".¹

Cox təəssüf ki, Azərbaycan xalqının işıqlı gələcəyindən, Milli hökumət yaşayarsa, onun quzeylə birləşəcəyi ehtimalından qorxan İran hökuməti və müttəfiq dövlətlər Milli hökumətə öz qoşunlarını döyüş meydanlarından çıxartdırmağa müvəffəq oldular. Döyüssüz geri çəkilmək əmri alan vətənpərvər, qəhrəman Azərbaycan ordusunun da, müdafiəsiz qalmış xalq kütłələrinin də vəziyyəti olduqca acınacaqlı idi. İnqilab zamamı qaçıb getmiş irticaçı ünsürlər şah ordusunun önündə gələrək, minlərlə günahsız adamın qanını tökür, qətl-qarətlər törədir və meydanları, küçələri faciəli səhnələrə döndərirdilər. Odlara qalanmış Azərbaycanın müxtəlif yerlərində qısa müddətdə Nurulla xan Yegani, Xəlil Azərbadiqan, Dadaş Təqizadə, general Mirzərəbi Kəbiri, Məhəmmədəmin Azadvətən, general Əbülfəzim Əzimi, şair Əli Fitrət, polkovnik Qulu Sübhi, Mirəyyub Şəkiba, Əbdülsəməd İmrani, polkovnik Qulamrza Cavidan, şair Məhəmmədbağır Niknam".² Bəhrəm Nami, şair Sə'di Yüzbəndi, Vəli Gəncəyi Mehr, Qur-

¹ Кирсанов, Эфендиев. Правдо об Иранском Азербайджане. "Бакинский рабочий", 16.X-49 г.

² Bu barədə bax: Azadlıq yolunun mübarizələri. I cild, səh.1-4, 9-13, 23, 24-28, 29-53, 38-42, 47-50, 59-62, 63-66, 70, 72, 105-108.

banəli Ariyantaş, Həsən Bəxtiyarı, Fərrux Nuri¹ kimi neçə-neçə oğul və qızlar məhkəməsiz dara çəkildilər, güllələndilər, şaqqalandılar. O dövrün mətbuatı, diplomatları, həm keçmiş, həm də indiki tarixçilər bu qanlı qırğına nə ad qoyurlarsa, qoysunlar... qardaş qırğıınına bais ol-namaq" adı ilə Azərbaycanı qan dənizinə döndərənlər tarix qarşısında günah-kardırlar. Bu danılmaz faciədə Trumenin də, Çörçillin də, Qəvamüssəltənənin də, Mikoyanın fitvasına uymuş Stalinin də cinayəti eyni cərəcədə ağırdır.

Lakin bir il davam edən və Pişəvərinin sözleri ilə de-sək, "nəinki İranı, eləcə də Yaxın və Orta Şərqi oyadan", azadlığa doğru istiqamətləndirən 21 Azər hərəkatı, Azərbaycan Milli hökuməti tarixe tə'sirsiz qalmadı. Özündən sonra gələn növbəti içtəmai azadlıq dalğaları üçün təkanverici mənbə rolunu oynadı.

1946-cı ildən sonra Cənubi Azərbaycan ədəbiyyatı yeni bir mərhələyə daxil olur. Bu mərhələ artıq əvvəlkilərdən məhiyyət və keyfiyyətinə görə seçilirdi. Çünkü qatı irtica illərini əhatə edən bu mərhələdə yaranan poeziya artıq əvvəlkilərdən fərqli olaraq bilavasitə vətən torpağında deyil, İranın uc-qarlarında məhbəs və sürgünlərdə, qara zindanlarda, vətən-dən uzaqlarda yaranırdı.

21 Azər hərəkatının yetişdirməsi olan bir qisim demokratik görüşlü yazarlar imkan taparaq mühacirət etməyə məcbur oldular. Onların sağ qalan, irticadan canlarını qurtaranlarının böyük bir qismi də vətənin bu tayına - Şimali Azərbaycana pənah gətirdi. Mədinə Gülgün də onların sırasında idi. Və-

¹ Bax: Azadlıq yolunun mübarizləri . II cild, "Azərbaycan" ruznə-məsinin nəşriyyəsi. 1348. Səh.22-27, 54-58, 70-75, 110-113, 121-125, 139-171.

tənin istiqlalına çağırış, inqilabi coşgunluq və vətənpərvərlik mövzusunu toronnum edən poeziyanı qəm-qüssə, kədər bürüdü:

Söylə, görürsənmi nahaq qanları?
Zülmdən od tutan xanimanları?
Günahsız asılan qəhrəmanları?
Danış, telli sazım, danış, sən danış.¹

1947-ci ildə B.Azəroğlunun başçılığı ilə Şimali Azərbaycanda Azərbaycan Demokrat Partiyasının nəzdində Cənubî Azərbaycan yazıçılarının ədəbi fəaliyyəti və öz keçmiş inqilabi ənənələrini davam etdirmələri üçün əlverişli şərait və imkan yaranmış oldu.

1947-ci ildən sonrakı ədəbiyyat demokratik ədəbiyyatın tamamilə yeni bir mərhələsi idi. B.Azəroğlu, Ə.Tudə, İ.Zakir, M.Gülgün, H.Billuri, Zöhrab Tahir və başqları şə'r lərində vətən mövzusunu, xalqımızın ictimai faciəsini, vətəndaş kodərini və vətən həsrətini ifadə edərək demokratik poeziyanın ən yaxşı ənənələrini davam etdirildilər:

Düşmənlər əlində yamandır halim,
Qanlıara batsa da şəhrin, mahalın,
Bil ki, ölməyəcək böyük amalın,
Tarixə zinətdir, bu şanın, vətən.²

¹ Hüseyn Cavan. Qardaş töhfəsi. Cənubî Azərbaycan şairlerinin almanaxı. Bakı, Azərnşər, 1950, səh.103.

² Hökumə Billuri. Qardaş töhfəsi. (Cənubî Azərbaycan şairlerinin almanaxı). Bakı, Azərnşər, 1950, səh.59.

1945-1946-ci illərdəki hərəkat bir sıra gənc ədəbi qüvvələrin yaradıcılığına təkan verdiyi kimi, onların ədəbi istiqamətini də müəyyənləşdirirdi. Belə sənətkarlardan biri də Mədinə Gülgün idi.

MÖVZUNUN TƏDQİQİ TARİXİNDE

Mədinə Gülgünün şe'rleri mətbuat aləmində görünməyə başladığı ilk illərdən onun əsərlərinə maraq çoxaldı, həmçinin ədəbiyyatşunas və tənqidçilərin nəzərini cəlb etdi.

1945-ci ildə "Ədəbiyyat qəzeti"ndə "Şairə qız Mədinə" adlı məqalənin müəllifi yazıçı Əvəz Sadıq şairənin gələcəyi-nə böyük ümid bəsləyərək yazırıdı: "İrtica və fanatizm nəticəsində qadınların hər bir hüquqdan məhrum edildiyi bir şəraitdə azadixah bir şairənin ortaya çıxması yalnız ədəbiyyat aləmində deyil, siyasi və ictimai aləmdə də çox böyük müsbət bir hadisədir".¹ Ə.Sadıq daha sonra qeyd edirdi ki, on səkkiz yaşında olan Mədinədən bir şairə kimi danışmaq əlbəttə, hələ çox tezdir. Maraqlıdır ki, şairo haqqında yazılmış ilk məqalədə onun şairliyi ilə ictimai fəaliyyəti vohdətde götürülür, Gülgün mübariz bir inqilabçı, azadlıq vurgusu kimi oxuculara təqdim edilirdi. "Mədinəni ədəbiyyata götirən əsləni onun yaradıcılığa olan həvəsi deyil, öz vətoni Azərbaycanı, azadlığı olan eşqidir. Şairlik onun qəlbində coşan inqilabi və milli ruhu tərənnüm üçün bir vasitə olmuşdur".²

1948-ci ildə görkəmlı şairə Mirvarid Dilbazinin "Kom-

¹ Sadıq Ə. Şairə qız Mədinə. "Ədəbiyyat qəzeti", 1945-ci il, 10 dekabr.

² Yenə orada.

unist" qəzetiндə "Mədinə Gülgün" adlı məqaləsi dərc olunmuşdu. Məqalədə Mədinənin ağır uşaqlıq illerindən ötəri mə'lumat verilir, onun bədii yaradıcılığı ilə siyasi fəaliyyəti müvazi şəkildə təhlil edilir. Lakin əvvəlki məqalədən fərqli olaraq müəllif göstərir ki, irticanın qalib gəlməsindən sonra da şairənin mübarizə əzmi sarsılmayıb. Şairə M.Dilbazi yazırıdı: "Mədinə, Təbriz demokratiyasının qalib gəldiyi günlər xalqının sevinci ilə sevindiyi kimi, demokratiyanın müvəqqəti möglüb olduğu günlər də xalqının kədəri ilə kədərləndi və tükonməz bir mübarizənin ilhamı ilə yaşadı".¹

Bir qədər sonra, 1950-ci ildə "Təbrizin baharı" kitabına yazdığı müqəddimədə Mədinə Gülgünü oxuculara yetkin bir şairə kimi təqdim edən M.Dilbazi yazırıdı: "Hələ 1945-ci ildə yalnız bir neçə şə'rın müəllifi olan bu talentlı şairə, 1949-cu ildə artıq müxtəlif mövzuları əhatə edən, bədii keyfiyyət e'tibarı ilə ilk şə'rlerindən qat-qat yüksəkdə duran belə bir kitabın müəllifi dərəcəsinə yüksəlmişdir. Dörd illik az müddət bir yazıçının yaradıcılıq simasını tə'yin etmək üçün əlbəttə, o qədər böyük bir vaxt deyil. Lakin Mədinə bu az müddət ərzində belə yaradıcılıq yollarında sür'ətli addımlar atmışdır. Çünkü o, dörd divar arasında yalnız öz mücərrəd duyğularını tərənnüm edən bir şairə deyil, vətəninin istiqlaliyyəti, xalqının azadlığı uğrunda mübarizələrə girmiş, siyasi-ictimai görüşlərə malik, dövrünün qabaqcıl vətənpərvər bir vətəndaşı olmuşdur".²

¹ Dilbazi M. Mədinə Gülgün. "Kommunist" qəzeti, 1948-ci il, 31 mart.

² Dilbazi M. Təbrizin baharı kitabına müqəddimə, Bakı, Azərnəşr, 1950, səh.3.

"Təbrizin baharı" haqqında 1950-ci ildə "Ədəbiyyat qəzeti"¹ndə ədəbiyyatşunas Fəridə Vəzirovanın məqaləsi şairənin bu kitabı haqqında oxucularda tam təsəvvür yaradırdı. Kitabı yüksək qiymətləndirən tənqidçi 1945-1949-cu illər arasında yazılmış şe'rleri mövzularına görə qruplaşdıraraq təhlil edirdi. O, vətən məhəbbəti və istiqlal mövzusunda yazılmış şe'rlerə xüsusi diqqət yetirərək təhlilini əsasən bu şe'rler üzərində qurur. Tənqidçi şairənin gənclik illərində yazılmış bu şe'rlerini milli azadlıq hərəkatı dövrünün ən xarakterik nümunəsi kimi qiymətləndirir. Bu şe'rleri dövrlə əlaqədar təhlil edən müəllifin Azərbaycanın istiqşafına qarşı İranla müttəfiqlik edən dövlətlərə nifrət və qəzəbi də duyulurdu. Kitabın qüsurlu cəhətlərini də göstərməyi unutmayan tənqidçi bə'zən yerinə düşməyən ifadə və təşbihlərdən istifadə edildiyini də nəzərə çatdırırırdı. Müəllif fikrini bu sözlərlə bitirir: "M.Gülgün şahidi və iştirakçısı olduğu həyatın ümumişədirilmiş konkret, real səhnələrini təsvir edən yiğcam əsərlər yazarsa, oxucularımızı o həyatla daha yaxşı tanış edər və mövzu məhdudluğundan qurtarar. "Təbrizin baharı" kitabında toplanan şe'rler M.Gülgünün istedadlı bir şairə olduğunu sübut edir".¹

"Təbrizin baharı" kitabı haqqında üçüncü məqalə müəllifi Ə.Məmmədov da F.Vəzirova kimi Mədina Gülgünün şe'rlerinin təhlilini verərkən ən çox onun vətənpərvərlik mövzusunda yazılmış əsərləri üzərində dayanır. Xalqının sevinci ilə sevinən, kədəri ilə kədərlənən vətənpərvər şairənin irticə illərində yazdığı şe'rərə müraciət edən Ə.Məmmədov göstərir ki, "Vətonini, onun mübariz oğullarını cəlladların

¹ Vəzirova F. Təbrizin baharı, "Ədəbiyyat qəzeti", 1950, 5 noyabr.

əlində əsir görən şairə ürəkdən ağlayır, xalqının pərişan hali-na yanır, lakin bədbinləşmir, qəlbü düşmənə qarşı intiqam və nifrət hissi ilə alovlanır, Şərq qadınının ağır həyatı şairəni daima narahat edir. C, Xürrəmabad çöllərində sürgün edilmiş anasına müraciətlə yazdığı "Sarsılmazdır qüdrətimiz", "Ana" və "Təbrizli qız" şe'rلərində bu acinacaqlı həyatın ürək yandırıcı səhnələrini təsvir edir".¹

Deyilən müxtəlif fikir və rə'yələr bir daha sübut edir ki, M.Gülgünün 1945-1950-ci illər arasında yazdığı əsərlər artıq ədəbi ictimaiyyətin diqqətini colb etməyə başlayır.

1950-ci ildə şairənin "Savalanın ətəklərində" kitabı çap edilir. Bu kitab haqqında ilk məqalənin müəllifi H.Babayev "Savalanın ətəklərində" poemasının geniş təhlilini verir, əsərin qəhrəmanı Səriyyəni "Cənubi Azərbaycan qadınlarının mərdanəliyini, hüner və qeyrətini, dərin vətənpərvərlik duygularını tərənnüm edən"² obraz kimi qiymətləndirir.

Poemanın əsas qəhrəmanı Səriyyə surəti haqqında öz mülahizələrini söyləyon H.Babayev bu obrazın şairənin yaradıcılığı üçün təsadüfi olmadığını qeyd edir: "Biz, ümumiyyətə, M.Gülgünün yaradıcılığında Cənubi Azərbaycan qadınlarının mə'nəvi paklığına, analıq şərəfinə həsr edilmiş bir sıra şe'rلərə təsadüf edirik". Şairə haqqında sçylənilən mülahizələrdən aydın olur ki, M.Gülgün analığa, qadınlığa yüksək qiymət vermiş, əsərlərində döno-dönə onların həyat və mübarizəsinə müraciət etmişdir. Bu mə'nada "Savalanın ətək-

¹ Məmmədov Ə. Təbrizin baharı. "Azərbaycan gəncləri" qəzeti, 5 may 1950.

² Babayev H. Savalanın ətəklərində. "İnqilab və mədəniyyət" jurnalı, 1950, №12, səh.125-128.

lərində" poeması qəhrəman, cəfakesh anaların həyatına həsr edilmiş poema idi.

Şairənin "Yadigar üzük" poemasını və 1950-1953-cü illər arasında yazdığı şe'r'lərini əhatə edən cyni adlı kitabı da ictimaiyyət və ədəbi tənqidimiz tərəfindən maraqla qarşılandı. Haqqında müxtəlif fikir və rə'yələr söyləndi. Bu yazılar sırasında B.Nəbiyevin "Yadigar üzük" kitabı haqqında rə'yı xüsusi silə diqqəti cəlb edir. Əsərə son dərəcə obyektiv yanaşan, nöqsanlarını da göstərməyi unutmayan tənqidçinin digər cəhətlərlə yanaşı, "Cənubi Azərbaycanda geniş xalq kütlələrinin azadlıq, sülh və demokratiya uğrunda apardığı şərəfli mübarizə"¹ xəttini ön sıraya çəkməsi, bu məsələyə daha çox önəm verməsi, əlbəttə ki, təqdirəlayıq hal kimi qiymətləndirilməlidir.

"Yadigar üzük"dən 5-6 il sonra ərsəyə gələn "Günlər və xatırələr" (1959) kitabı haqqında Ə.Soltan yazırıdı: "Kitab-dakı şe'rlerin çoxu oxuculara yaxşı tə'sir bağışlayır. Bùnun əsas səbəblərindən biri odur ki, şairə əvvəllər çap etdirdiyi şe'r və poemaları kitab halında toplarkər, onların üzərində yenidən işləmişdir".² Müəllif şairənin əsərlərinin mövzu dairosinə onun həm ictimai, həm də lirik mövzulu şe'rlerinə münasibətini bildirir, yaradıcılığında hicran motivinin güclü olduğunu söyləyir. Şairənin lirik qəhrəmanlığını müəllif belə xarakterizə edir: "Bu qohroman çətinliklərə sinə gərməyi bacarır, mətanətlidir. Onu qaranlıq zindanlar belə sarsıda bilmir. Cünki o, həyatı quru bir şöhrət eşqi ilə yaşamır. Azad vətənə qo-

¹ Bu barodə bax: Nəbiyev B. Yadigar üzük. "Azərbaycan" jurnalı, 1953, №12, soh.137-140.

² Soltan Ə. Günlər və xatırələr. "Azərbaycan" jurnalı, 1960, №7, soh.220-224.

vuşmaq eşqi onun idealıdır. Xalqına xeyir vermək, yardım etmək onun yeganə arzusudur".¹

Ə.Qasımov "Yasəmən" poeması haqqında yazırıdı: "Əlbəttə, Mədinənin belə bir mövzuda əsər yazması, sadə kolxozçu qızı Yasəmənin obrazını yaratmağa çalışması, varlı və mədəni kolxoz kəndinin namuslu adamlarını qələmə alması təşəbbüsü alqışlanmalıdır".²

Bununla belə tənqidçi "Poemada təsvir edilən hadisələr bir-biri ilə zəif əlaqələnmışdır. Əsərin qəhrəmanı Yasəmən bitgin bir obraz səviyyəsinə yüksəlməmişdir. Onun daxili aləmi, arzu və düşüncələri açılmamışdır" fikrini də irəli sürürdü. Lakin illər keçdikcə M.Gülgünün əsərlərinin sanbalı artırmış, mövzu dairəsi genişlənirdi. 1962-ci ildə onun "Şairin kitabxanası" seriyasından olan əsəri oxucuların və ədəbi tənqidimizin mühakiməsinə verildi. Bu kitabda hər şeydən əvvəl səmimilik, bəşəri hisslerin təbii ifadə olunması, vətən həsrəti, mübarizə əzmi, nikbinlik və gələcəyə inamın qüvvətli vərilməsi diqqəti cəlb edirdi. Sabir Əmirov kitab haqqında fikirlərini aşağıdakı sözlərlə ifadə edirdi: "Maraqlı budur ki, onun həsrətində bir cəsarət, mərdlik, nikbinlik, çətinliklərə qarşı mübariz olmaq əzmi özünü göstərir. Müəllif nifrat bəsiədiyi obyekti soyuqqanlıqla təsvir edə bilmədiyi kimi, ürəkdən sevdiyi hadisə və surətləri də qəlbinin odu ilə isindirməyə çalışır".³

¹ Əlisoltan A. Günlər və xatirələr, "Azərbaycan" jurnalı, 1960, №7, səh.220-224.

² Qasımov Ə. Mübarizə davam edir, "Azərbaycan" jurnalı, 1953, №6, səh.134.

³ Əmirov S. Sevilən nəğmələr. "Ədəbiyyat və incəsənət" qəzeti, 1963, 20 aprel.

Kitabda toplanmış bir sıra şe'rlerin təqiqidini verən S.Əmirov "Saralmış yarpaqlar", "Bir anlıq", "Düşüncədən hə-qıqətə" şe'rlerini bu qəbildən hesab edir. Bununla belə S.Əmirov Mədinənin sənətkar kimi mənsub olduğu ədəbiyyatın baş motivinə həmişə sadıq qaldığını söyləyir. O, Gülgünün sənətdəki yüksək ideyalılıq, mübarizlik və döyüşkən əhival-ruhiyyəyə oian sədaqətini təqdir edir və bu xüsusiyyətləri şairənin yaradıcılığında olan müsbət əlamət kimi qiymətləndirirdi. M.Gülgün mövzu cəhətdən rəngarəng, içtimai məzmunlu, lirik şe'rler yazımaqla bərabər illər keçdikcə epik poemalar müəllifi kimi də oxucuların hörmətini qazanırdı. Azərbaycanın Güneyinin azadlıq uğrunda mübarizəsi M.Gülgünün yaradıcılığının əsas mövzusu kimi diqqəti cəlb edir. Milli-azadlıq hərəkatına tez-tez müraciət edən şairə Azərbaycanın milli qəhrəmanı Firudun İbrahiminin həyat və fəaliyyətindən bəhs edən "Firudun" poemasını 1963-cü ildə oxuculara təqdim etdi. Bu poema onun yaradıcılığının istər ideya, istərsə də sənətkarlıq baxımından yeni bir mərhələyə daxil olduğunu göstərirdi. Şair və ədəbiyyatşunas İsmayııl Cəfərpur "Firudun" poemasının M.Gülgünün yaradıcılığında xüsusi yer tutduğunu qeyd edərək yazırıdı: "Şairə "Firudun"un timsalında Azərbaycanın inqilabçı gənc nəslinin mərdliyini, qəhrəmanlığını heç bir nələ və iniltiyə yol vermədiyini böyük ürək yanğısı ilə təsvir etmişdir. Şairə "Firudun" poemasını yazar-kən doğma xalqının inqilabi mübarizəsi, həyat və məişəti, adət və ən'ənəsi ilə yaxından tanış olduğuna görə, onu dərin-dən hiss edib duyduğu üçün həyat həqiqətini poeziya güzgüsündə işıqlandırmağa nail olmuşdur".¹

¹ Cəfərpur İ. "Qəhrəmanın dastarı". "Ədəbiyyat və incəsənət" qəzeti, 1965, 5 iyul.

Müəllif "Firidun"u bu illerdə Azərbaycan ədəbiyyatında yazılmış ən yaxşı poemalardan biri kimi qiymətləndirir.

1965-ci ildə "Dənizin sahili var..." kitabı nəşr edilənə qədər şairə artıq Azərbaycan və rus dillərində çıxmış bir neçə kitabın müəllifi idi. Onun siyasi və lirik mövzuda yazılmış əsərlərinin oxucular tərəfindən səmimi və rəğbətlə qarşılanması, şübhəsiz ki, müəllifin yaradıcılığındakı realizm, dilindəki obrazlılıq, sadəliklə əlaqədar idi.

"Dənizin sahili var..." kitabında da şairə öz qəlbinin çağıışlarına sadıq qalmış, xalqın arzusunu, kədərini, həmçinin zamanının bir çox məsələlərini ilhamla qoləmə almışdır. Şair Xəlil Rza "Mübarizəyə çağırılan şe'r'lər" adlı məqaləsində kitabında toplanmış şe'rlorin təhlilini verir və yazırıdı: "Lirik qəhrəmanın portretini yaratmaq üçün şairədən təkcə sənətkarlıq qüdrəti deyil, hem də vətəndaşlıq keyfiyyətləri tələb olunur. M.Gülgün bu səviyyədə dayana bilir. onun misraları, fikir və düşüncələri mənsub olduğu xalqın, bağlandığı məramın qayəsilə homahəng səslənir".¹

Şairənin həyat hadisələrinə real münasibəti, təbiətə xitabən dediyi sözlər, poetik müraciətlər, özünün hissələrinin həyatın müxtəlif ziddiyətli hadisələri ilə müqayisəsi oxucunu həyəcanlandırdığı kimi, Azərbaycan pocziyasına da özünməxsus çalar və rövənəq gətirirdi.

1965-ci ildə həmin kitab haqqında daha bir məqalə müəllifi ədəbiyyatşunas Məs'ud Əlioğlu idi. Onun "Şairenin şirin xəyalları" adlı məqaləsini yazılmış məqalə və rə'yələrin ən uğurlusu hesab etmək olar. Yazıcıdan aydın olur ki, tənqidçi

¹ Rza X. Mübarizəyə çağırılan şe'r'lər. "Ədəbiyyat və incəsənət" qəzet, 1965, 20 noyabr.

M.Gülgünün yalnız bir kitabı ilə deyil, onun bütün yaradıcılığına bələddir.

M.Əlioğlu bir sıra nöqsanları göstərməklə bərabər şairənin yaradıcılığına və xüsusilə "Dənizin sahili var..." kitabına müsbət münasibət bəsləyir, mülahizədənək aşağıdakı söz-lərlə ifadə edirdi:

"Həyatın qasırga və təlatümlərini dərindən duybub, hiss etmiş kövrok bir qəlbin döyüntüləri, yaşamağın mö'nasını böyük məqsədlər yolunda çarpışmaqla vətəndaş bir şairənin meğrur, mətin xarakteri, torpağın ətrini, korponun mə'sumluğunu, gənciyin qaynar töbətini, qocalığın müdrik sakitliyini bütün varlığı ilə yaşamış həssas, inca bir insanların zəngin xeyalları... "Dənizin sahili var..." kitabının söhətləri arasında bu fikirlərin şairənin piçitləsini eşidirik".¹

1968-ci ildə şairənin "Çinar olaydı" kitabı Bəxtiyar Vahabzadənin müqəddiməsilə nəşr olundu.

"Qələmə silahdan gələn, hər ikisini eyni hədəfə çevirən yalnız bir amal, bir ideal uğrunda çatışan şairə üçün sənət məqsəd deyildir, ürəyindəki ağrıları, bəyindəki narahat fikirləri xalqına çatdırmaq üçün bir vasitədir. Bu gün oxucularımıza təqdim etdiyimiz bu kitabın müəllifi, qələm yoldaşımız Mədinə Gülgünün yaradıcılığına mən həmişə bu baxımla yanaşmış, onu bu baxımla qiymətləndirmişəm"² - deyən Bəxtiyar Vahabzadə kitabda toplanmış bir silsile fəlsəfi şə'rəri oxuculara təqdim edərək göstərirdi ki, şairin yaradıcılığında olan ictimai pafos onun qəzəllərinə də xas bir xüsusiyyətdir.

¹ Əlioğlu M. Şairənin şirin xeyalları. "Bakı", 1965, 20 noyabr.

² Vahabzadə B. Xitabot kürsümüz çınar ağacı idi. "Çınar olaydı" kitabı. Bakı, Azomnəşr, 1968, səh.3.

O, M.Gülgünün şe'rlərində şəxsi hisslərin, şəxsi duyğuların, böyük ictimai amalların içərisində oriyib qarışdığını qeyd edir. B.Vahabzadə kitabın nöqsanlı cəhətləri haqqında deyir: "Əlbəttə, şairənin bütün şe'rləri eyni səviyyədə deyildir. Özünün dediyi kimi, "üroyə qulaq asmayanda" şe'rlər də qüdrət və ilhamla söslənmir".¹

1969-cu ildə şairə "Xatirələrimin nəgməsi" kitabını oxuculara təqdim etdi. Ədəbiyyatşunas Təhsin Mütəllimov "Ayrılıq həsrəti" məqaləsində kitabda toplanmış şe'rlərin əksəriyyətinin həmvətənlərinizin hicranlı illərin arxasında qalmış kövrək və həsrətli xatirələrini dolğun ifadə etdiyini söyləyir. Kitabda toplanmış tabiat və məhəbbət mövzulu şe'rlərin yiğcam, aydın lövhələr vasitəsilə təsvir edildiyini e'tiraf edən müəllif, bir sıra nöqsanları da göstərir.²

Doğrudur, bə'zən şairin mətləbi uzadılmış və ritorik şe'rlərinə rast gəlirik. Buna baxmayaraq, "Doğmalar və ögeylər" şe'ri haqqında bunu demək, şe'rən uzadıldığı və lazımi effekti vermədiyini söyləmək fikrimizcə, yanlışlıqdır.

İ.Əbilov "Çınar olaydı" kitabına həsr etdiyi məqaləsinde şairənin yaradıcılığının əsasını təşkil edən vətən məhəbbəti mövzusunun burada da qüdrətlo işləndiyini nəzərə çatdıraraq yazar ki, "Kitabda şairənin məhəbbəti və qəzəbi, alqışı və nifrəti deklorativ tərzdə ifadə olunmuşdur, mövzunun məhiyyətinə sənətkarlıqla hopdurulmuşdur.

Şairənin bir səra şe'rlərinin əsasında subyektiv, bə'zən də fantastik hissələr dursa da, məhərətlə deyilmiş sonluqlar bu

¹ Gülgün M. Çınar olaydı. Bakı, Azərnəşr, 1963, səh.6.

² Bax: Mütəllimov T. Ayrılıq həsrəti. "Ədəbiyyat və incəsənət" qəzeti, 1969, 25 oktyabr.

bədbin parçaların ruhuna kəskin ictimai siqlət aşılıyır".¹

1963-cü ildə "Sevilən nəğmələr" məqaləsi ilə "Ədəbiyyat və incəsənot" qəzetiində çıxış edən Sabir Əmirov 1969-cu ildə yenidən şairənin yaradıcılığına müraciət edir. ""Çinar olaydı" kitabında nəzərə çarpan əsas cəhəti bu sözlərlə ifadə edir. "Çinar olaydı" kitabında toplanmış şerlərin ilk nəzərə çarpan müsbət cənəti şairənin yenə də boşəriyyətin on yüksək idealı olan azadlığa, bu nəmətdən öz xalqının payına düşən hissəciyə tam varlığı ilə məfturiyyətindədir".²

Müəllifin qeydlərindən aydın olur ki, şairənin bütün yaradıcılığında olduğu kimi bu kitabımin da əsasını azadlıq, vətən məhəbbəti, ona bağlılıq və məftunluq tutur. Bütün bunlarla yanaşı, müəllif göstərir ki, şairənin öz məhəbbətini hər addımda sibutə çalışması oxucuya yaxşı tə'sir bağışlamadığı kimi, bə'zi şerlərin adları da şer'in mərkəzində qoyulmuş əsas ideyamı tam dolğunluğu ilə öks etdirmir.

Xalq şairi "Çinar olaydı..." kitabına yazdığı müraciətdə "Qələmə silahdan golon, hər ikisini eyni hədəfə çevirən yalnız bir amal, bir ideal uğrunda çarpışan şairə üçün sənət məqsəd deyildir, ürəyindəki ağrıları, beynindəki narahat fikirləri xalqına çatdırmaq üçün bir vasitədir" deyən B.Vahabzadə şairənin kitabında toplanmış şerlərə bu baxımdan yanaşır, bu baxımdan qiymətləndirir. B.Vahabzadə kitabda vətən həsrəti, hicran, mübarizə nəğmələrlə hərabər digər mövzuda yazılmış şerlərin təhliliini verərək yazar: "Modirənin yaradıcılığında təbiətə, onun əlvən mənzərələrinə, fəsillərə, hər fəsilin özünəməxsus gözəlliyinə həsr olunmuş nümunələr də çoxdur. Bu şerlərdən bə'zilərində təsvir və tərənnüm mühüm yer tutursa, bir qismində rəsəvir fəlsəfi ümumiləşdimələrlə yekunlaşır. Bu qisim

¹ Əbılov İ. Zəhmət və ilhamın töhfəsi, "Kommunist" qəzeti, 1969, 5 iyul.

² Əmirov S. Çox mö'tobor xitabot kürsüsü. "Bakı" qəzeti, 1969, 6 yanvar.

şə'rلərində biz təsvirdən çox mə'naya, təbiətdən çox onun fəlsəfəsinə vuruluruq".

1976-cı ildə "Gənclik" nəşriyyatı M.Gülgünün "Arzuda bir ömürdür" adlı kitabını çapdan çıxarır. Filologiya elmləri doktoru Bəkir Nəbiyev həmin kitaba müqəddimə yazır: "Gülgünün gözlərilə..." adlanan müqəddimə aşağıdakı sözlərlə başlayırdı: "Bu kitab zəmanəsinin böyük idealları ilə yaşayan bir şairənin kövröklik dərəcəsində zərif, gah da şərərələr saçacaq dərəcəsində alovlu duyğularla çirpinan qəlbinin ahəngindən yaranmışdır. ...Şairənin şə'rərini oxuyarkən hiss edirsən ki, o, ömrünün müdrik dövrünü yaşayır. Artıq həyatın qaynar bahar çağları arxada qalmışdır".¹ B.Nəbiyev şairənin sevgi, sədaqət, əhdə vəfa, həyat eşqi, insanların ucalığı, ana-qadın qəlbinin minbir əsrarlı kəhkəşəni, övlad məhəbbəti, sülh, əmin-amalıq arzuları, vətəni qorumaq, doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. mövzularda olan şə'rərindən də bəhs edirdi: "Bütün bunlardan M.Gülgün çox səmimi bir ahəndlə, yalnız ilk baxışda sadə görünən, əslində isə həyatın dərin qaynaqlarından nəş'ət edib gələn bir fəlsəfi qənaətlə bəhs edir,² elə ona görə də oxucunu tə'sirləndirmək yolu ilə inandıra bilir ki, Gülgünün gözləri ilə baxanda:

Heçdi şöhrət də, ad da,
Təntənə də, büsət da.
Boş görünər həyat da,
Məhəbbət olmayanda.

¹ M.Gülgün. Arzuda bir ömürdür. Gənclik nəşriyyatı, Bakı, 1976, səh.5. (B.Nəbiyevin kitaba yazdığı ön söz).

² Yenə orada, səh..56.

1978-ci ildə "Yora bilməz yollar məni" adlı kitabına onun son illərdə yazdığı şe'rleri toplanmışdı.

İnsanın azad olmaq və xoşbəxt yaşamaq istəyi onun mə'nəvi aləmi, sülh və milli azadlıq hərəkatları kimi mövzular şe'rlerin əsas məzmununu təşkil edir. Dərin vətənpərvərlik və humanizm, həm də yüksək sənətkarlıqla işlənmiş bu ictimai məzmunlu əsərlərlə yanaşı, kitaba təbiət və vətən torpağının gözəlliklərinə həsr olunmuş lirik şe'rler də daxil edilmişdi.

"Nənələr və nəvələr", "Apardı sellər Saranı", "Xatirələrimin nəğmesi", "Uşaq ləpirlə yollar" poemalarının mövzusu rəvayətlərdən, xalqımızın yaxın keçmişindən götürülmüşdür. Bu kitaba müqəddimə yazmış N.Həsənzadə Gülgün şe'rlerinin olvanlığından, zərifliyindən söz açır, bu şe'rlerdə vətənin parçalanmasından doğan həsrət və vüsal eşqini aşağıdakı sətirlərdə bələ ifadə edirdi: "Təbriz onun bütün nəgməlorının nəqarətidir. Anası Təbrizdə qalan şairə anadıl quşu kimi hey ötür, Təbriz dedikə özü Təbrizin anası olur".

Vətənimizin güneyində baş vermiş milli azadlıq hərəkatı dövründə yaradıcılığa başlayan, sonradan bu hərəkatın qan içində boğulduğumun şahidi olan, ömrü boyu bu hadisələri unuda bilmeyən, vətənin Şimalına üz tutan, həyatının sonuna qədər Təbriz həsrətli, ürəyi nisgilli M.Gülgün əsrimizin 70-ci illərində mə'nəvi cəhətdən həmişə bütöv olan güneyli quzeyli vətənimizin şairi kimi tanıdı.

NARAHAT ÖMRÜN İLK YAŞANTILARI

Mədinə Gülgünün ilk yaradıcılığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir.

1926-ci ildə Bakıda fəhlə ailəsində anadan olan Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata həvəsi olmuş, əlinə keçən əsərləri, xüsusən Aşıq Ələsgəri, klassiklərdən böyük demokrat şair M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmişdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən də göstərilən bu tamaşalara özünün yazdığı kiçik şe'r parçalarını da əlavə edirdi.

Otuz yeddinci illər amansızlığı, insanlara, ailələrə gətirdiyi fəlakətlərlə xarakterizə olunur. Bu fəlakət onların da ailəsindən yan kecmədi. Əslən Azərbaycanın cənubundan olan Gülgünün atası ya sovet vətəndaşlığını qəbul etməli, ya da Güney Azərbaycana köçməli idi. Onlar ikinci yolu seçdilər.

Təbrizə köçdükdən sonra 1937-ci ildən 1944-cü ilə qədər M.Gülgünün valideynləri ailəni maddi ehtiyacdən qurtarmaq məqsədilə Azərbaycanın bir çox şəhərlərini gəzməli olurlar. Azərbaycanı qarış-qarış gəzmək, xalqı yaxından tanımaq, onun çəkdiyi əzab və əziyyətləri gözlərilə görmək Mədinə xalqa daha yaxın edir. Hər addimdə rastlaşdığı acına-caqlı vəziyyət, insanların milli və mə'nəvi hüquqlarının pozulması gənc qızın qəlbində rejimə qarşı nifrot hissi oyadır. Şübhəsiz ki, bu nifrotin aşılanmasında M.Gülgünün atasının da böyük tö'siri olmuşdu. Demokratik görüşlü bir şəxs olan atası Nurulla İranda yaşadığı müddətdə həmişə nəzarət altında olmuş, çox vaxt tə'qib edilmişdi.

1939-cu ildə siyasi vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq Mədinənin atası həbs edilir. Yeddi uşaqdan ibarət böyük ailəni dolandırmaq gənc qızın öhdəsinə düşür. Bu məqsədlə Mədinə karxanada fəhləlik etməyə başlayır, müxtəlif insanlarla tanışlıq, onların həyatdan, dövlətdən narazılığı, digər tərəfdən də səhbətlər onun dünyagörüşünün formalasmasında həllədici rol oynayır. Haqsızlığa və feodal quruluşuna qarşı gənc qızda nifrət oyanır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının mili hüquqlarının pozulduğunu əyani şahidi olur. İctimai-siyasi proseslərin axarına düşən gənc qız öz yolunu müəyyənləşdirir. Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dili ni öyrənir. O, kitablardan istifadə üçün kirayə haqqının çox olmasına baxmayaraq tutduğu yoldan dönmək istəmir.

Məqsədi isə Füzuli, S.Təbrizi, M.P.Vaqif, M.Ə.Sabir və Ə.Mö'cüz kimi doğma Azərbaycan dilində yazıb-yaratmaq idi.

1941-ci ildən Hizbi-Tudənin Azərbaycan təşkilatının və "Ziddi-faşist" cərniyyətinin Təbrizdə fəaliyyətə başlaması xalqın mübarizəsini daha da qüvvətləndirir. Gənc qız Mədinə də bu təşkilatlarıñ fəal üzvlərindən biri kimi mübarizəyə qوشur.

Mədinə çox erkən yaşlarından insanların çəkdikləri məhrumiyyətlərin əyani şahidi olur. Xalqını oyatmaq, özünün ürək sözlərini onlara çatdırmaq üçün yollar axtarır, el-obanın kədərini əks etdirən yanğılı bayatıları əzbərləyir, nəhayət, özü də şe'r'lər yazmağa başlayır.

Narazılıq və üsyankarlıqla dolu olan səsini xalqının səsinə qatır.

Təbii ki, bütün Güney Azərbaycan gəncləri kimi şe'rleri heç yerdə nəşr edilmir. Onun arzuları yalnız 1941-ci ildə çıçək açır. İctimai-siyasi həyatda baş verən bir sıra dəyişikliklər, demokratianın işartilari gənc şairəyə qol-qanad verir. Bu vaxtdan başlayaraq şe'rini Gülgün təxəllüsü ilə yazmağa başlayır.

Milli hərəkatın yüksəlişi, demokratik ədəbiyyatın inkişafına yeni imkanlar açdı və yeni ədəbi qüvvələr meydana çıxdı. On yeddi yaşıdan Mədinə "Azərbaycan", "Demokrat", "Günəş", "Vətən yolunda", "Xavər-no" bir sıra mütərəqqi qəzet və jurnallarla əməkdaşlıq etməyə başladı.

1944-cü ildə Firidun İbrahiminin redaktor olduğu "Xavər no" (Yeni şərq) qəzetində Gülgünün "Biz kimik?" şe'ri dərc edilir:

Biz Arazın o tayına gözü yaşlı baxanlarıq,
Biz üşyanlar dalğasında Araz kimi axanlarıq.
Yad əllərdə əsir qalan, Azərbaycan torpağını
Biz qurtarıb qaldırmışıq Səttar xanın bayrağı...¹

Şe'rini dərc olunması gənc qızı qol-qanad verir, onu yeni əsərlər yazmağa həvəsləndirir. digər tərəfdən mürtəcə və qaraguruhçu qüvvələr tərəfindən edilən hücumlar onu mə'yus edir.

Onlar qolbi azadlıq eşqi ilə çırpınan qızın dilini susdurmaq üçün müxtəlif vasitələrə əl atırlar. Seyid Ziyaəddinin Tehranda çıxan "Hur" qəzeti gənc şairənin "Biz kimik?" şe'rindən sonra ona hücumu keçir. Qəzet baş məqalənin mü-

¹ "Kommunist" qəzeti, 1948, 31 mart.

öyyən hissəsini Mədinəyə həsr edərək onu vətəni satan şairə adlandırır. Lakin bu hücumlar həvəslə yaradıcılığa başlayan gənc vətənpərvəri qorxutmadı. Bu hücumlardan o nəinkı qorxmadı, əksinə, daha böyük həvəslə yazmağa başladı. Təbrizdə çıxan "Vəton yolunda" qəzetiində tez-tez onun inqilab, mübarizə, çağırış ruhlu şe'rleri çap olundu.

Ölkədə demokratik hərəkat genişləndiyi zaman o, 1945-ci ildə Azərbaycan Demokrat Fırqəsinin sıralarına daxil olur və həmin ildən də Təbrizdə nəşr olunan "Azərbaycan" qəzeti redaksiyasında işləməyə başlayır. Şe'rler yazıqla bərabər, həm də Şimali Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı kimi tanınır. Vətonin həm şəhərim, həm də cənu-bunu eyni məhəbbətlə sevən insan üçün bu təbii idi.

Xalqın azadlıq uğrunda apardığı mübarizədə fəal iştirak edən gənc şairənin Təbrizdə çağırılan tarixi milli konqresə nümayəndə seçiləməsi təsadüfi deyildi. Nümayəndə heyətinin tərkibində onuñ da olması Mədinəyə verilən ən böyük mükafat idi. O, həmin konqresdə Təbriz qadınları adından çıxış edərək şe'rini oxumuş və alqışlanmışdır.

Milli hökumət qurulan günlərdə o, dilində alovlu şe'rər, kəndləri və şəhərləri dolaşır, qadınların həyatı və ehtiyacları ilə maraqlanır, yeni hökumətin siyasetini onlara izah edirdi. Müxtəlif yerlərdə qadın klubları təşkil eiməklə yanışı, savadsızları da kurslara cəlb edirdi. O, illərlə həsrötini çəkdiyi günləri indi görürdü. Mədinə çörək deyən körpələrin acı hicqiriqlərini uşaq könlündə yaşatdığı günləri xatırladıqca, bu günlər ona yuxuda qovuşduğu bir səadət kimi golirdi. O, bu səadəti itirməmək üçün ondan dördəlli yapışır, işləyir, mübarizə aparır və borkiyirdi.

"Vətən yolunda" qəzetiinin 3 yanvar 1945-ci il tarixli nömrəsində belə bir e'lən var idi. "Vətən yolu" qəzetiin nəzdində "Şairlər məclisi" təşkil olunmuşdur. Həmin e'landan sonra şairlər məclisinə Azərbaycanın bütün şəhər və kəndlərindən 100-ə yaxın şair və yazıçı toplanmışdır. Yazarlar yaranmış bu ədəbi məclisdə yazdıqları yeni əsərləri oxuyur və müzakirə edirdilər. "Şairlər məclisi" buraya toplaşan şair və yazıçıların əsərlərindən ibarət almanax buraxmışdı. Həmin almanaxda 100-ə yaxın şair və yazıcının qısa tərcüməyi-halı və bir neçə şe'reni çap edilmişdi. Həmin almanaxda Mədinə Gülgün haqqında belə yazılmışdı. "Təbrizdə "Vətən yolunda" qəzetiində iştirak etməklə mətbuat aləminə qədəm qoymuş bu cavan azərbaycanlı qızı eyni zamanda ictimai işlərdə də çalışmaq və fəaliyyət göstərməkdən geri durmamışdır".¹

Milli hökumətin qurulması uğrunda əlində silah döyüşən gənc qız Milli hökumət qurulandan sonra da ədəbi və ictimai fəaliyyətini bir an da dayandırmadı. Milli hökumətin siyasətini təbliğ etmək, şe'r yazmaqla yanaşı, yeri gələndə səhnədən də təbliğat vasitəsi kimi istifadə edirdi.

Milli hökumət dövründə Təbriz teatrına bir neçə qızın cəlb edilməsi həmin teatrın böyük müvəffəqiyyəti sayılmalıdır. Bu qızlardan Leyla Möhsün Pur, Mədinə Əlekberzadə, Sara Heydərzadə, Nəcibə Cəfəri və başqalarını göstərmək olar. Onlar acı təhqirlərə, hədələrə baxmayaraq, vətənin, xalqın taleyini hər şeydən əziz tutaraq, məzlurnun qadınların gözlərindən qəflət pərdəsini açmaq naminə hər cür çətinliyə, hər cür tə'qiblərə dözən fədakar qızlar idil. Onlar özləri ilə Təbriz səhnəsinə inqilabi ruh və yenilik getirmişdilər. Gənc aktrisa

¹ Şairlər məclisi, 1945-ci il. Şairlər məclisinin nəşriyyatı. Təbriz, oktyabr, noyabr (almanax №3).

Leyla xanım Sevil rolunu, Mədinə Ələkbərzadə isə Gülüş rolunu müvəffəqiyətlə ifa etmişdilər.

Mədinə Gülgün özü danişirdi ki, Təbrizdə böyük dramaturquımız Cəfər Cabbarlinin "Sevil" əsəri göstərilən vaxt qadınların çoxu çadralarını salonda atıb gedirdilər. "Mədinə xanım on altı-on yeddi yaşlı öz yaşdı Gülüşün rolunu səhnədə oynayırdı. O, heç vaxt ağlına gətirməzdə ki, öz rolunu oynayır. Bir azdan o, səhnədən həyata atılacaq, tale ona səngərlərdə söz verəcək, kürsülərdə danişdıracaq, görkəmli Azərbaycan şairi, inqilabçı Balaş Azəroğluya ömür-gün yoldaşı edəcəkdir. Yolu Təbrizdən Bakıya düşəcək, ünvani dəyişəcək, iki oğulunun arası olacaqdır. Bir sıra dillərdə çoxlu əsərləri çap ediləcəkdir".¹

Bir vaxt məzəlum Sevilin hüquqlarını müdafiə edən Güllüs - Mədinə xanım az sonra Güney Azərbaycanın istiqlal mübarizəsinə qoşulur, xalqın arzu və istəyini onun mübarizə əzminini ifadə edir.

Demokratik Milli Hökumət qurulduğandan sonra Mədinənin ədəbi və ictimai fəaliyyətində böyük bir inkişaf başlanır. O, siyasi məzmunlu və istiqlalı tərənnümə edən şə'rərini bu dövrdə yazır. Azərbaycan Milli Hökumətinin qərarına əsasən ana dilində məktəblərin açılması və yeni dərsliklərin hazırlanması ilə əlaqədar olaraq Gülgünün tərcüməyi-hali ilə birlikdə "Sənə gülmək yaraşır", "Açıldı səhər", "Təbriz", Səttar xana heykəl qoyulması münasibətilə yazılmış "Səadət bayrağı" şə'rərə VI sinfin dərsliyinə salınır.²

¹ Gülgün M. Yora bilməz yollar məni. Bakı, "Yazıçı" nəşriyyatı, 1978, səh.5.

² VI sinif dərsliyi, Təbriz, 1946-cı il, səh.73-82.

1946-ci ildə inqilabi hərəkatda iştirakına görə şairə "21 Azər medalı" ilə təltif olundu. Lakin xalqın çətinliklərlə əldə etdiyi səadət uzun sürmədi. Yerli irticaya və xarici imperializmə arxalananan şah qoşunlarının amansız hücumu nəticəsin-də demokratik qüvvələr müvəqqəti geri çəkilməyə məcbur oldu. Bir çox şair və yazıçılar qaraguruhçular və qara irtica tərəfindən öldürüldü, bir qismi məhkəməsiz dara çəkildi, bir çoxu da Şimali Azərbaycana pənah gətirdi.

Mədinə də 1946-ci ildə Bakıya gəlir. 1947-ci ildə Azərbaycan Pedaqoj İnstytutunun nəzdində təşkil olunmuş xüsusi kursa qəbul olunur. Orta təhsil haqqında kamal attestasiya aldıqdan sonra 1948-ci ildə Azərbaycan Pedaqoji İnstytutunun filologiya fakültəsinə daxil olur. 1952-ci ildə həmin fakültəni bitirən şairənin tələbəlik illəri başa çatır.

50-ci illərdən başlayaraq, gənc şairənin əsərləri Azərbaycanda vaxtaşırı çap olunmağa başlayır, keçmiş SSRİ məkanında yaşayan xalqların dillərinə tərcümə olunur, eyni zamanda xarici ölkələrdə - İraqda, İranda və bir sıra Şərqi ölkələrində də çap olunaraq tanınmağa başlayır.

Əsrimizin 60-cı illərindən Mədinə Gülgün Azərbaycan şe'rinin qabaqcıl nümayəndələrindən biri kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edir.

Milli-azadlıq hərəkatının geniş vüs'ət aldığı və İkinci Dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şe'rлərində nezərə çarpan cəhət bu şe'rлərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi.

Alman işgalçılara qarşı mübarizə, faşizmin möglubiyəti azadlıq və demokratiya uğrunda mücadiləyə qalxan bü-

tün millətləri və insanları sevindirdiyi kimi cənublu həmvətənlərimizi də yeni mübarizəyə ruhlandırdı. Təsadüfi deyildi ki, bu dövr Cənub poeziyasında aparıcı mövzulardan biri də faşizmə nifrət ruhunda yazılan şe'rər idı. Əvvəla, faşizmin bütün xalqlar üçün böyük təhlükə olduğunu cənublu qardaşlarımız da dərk edirdilər. Digər tərəfdən, özünü ali irqin nümayəndəsi sayan Rza şahın faşizmin qələbəsindən sonra Iran adlanan ərazidə yaşayan digər xalqlara daha həqarətlə baxacağının, azərbaycanlıların ikiqat təhqirə mə'ruz qalacaqlarını demokratik görüşlü, milli yazarlar daha dərindən dərk etdikləri üçün faşizmin məğlubiyyətinə ürəkdən sevinirdilər.

Əlbəttə ki, bu dövr poeziyanın ən aparıcı mövzusu mübarizəyə və istiqlala çağırış idi. Milli oyanış bütün sahələrdə olduğu kimi pocziyada da özünü göstərirdi.

Ədəbiyyata xalq ruhu, xalq yaradıcılığı və şe'r'in milli formalarının gəlişi təsadüfi deyildi. Milli oyanış, ədəbiyyatda ifadə olunan özümüzdərk ədəbi prosesin aparıcı xəttinə çevrilmişdi. Bu ədəbi proses sənətkarlıq baxımından zəif olsa da, Güney Azərbaycanda yaranmışda olan milli, demokratik ədəbiyyatın əsası sayıyla bilərdi.

Güney Azərbaycanda istiqlalın qələbəsi şairləri ruhlandırmış, onlara yeni mövzular vermişdi. M.Gülgün də inqilab alovları içerisinde boy atmış, həyatı və fəaliyyəti inqilabi hərəkatla bağlı olan bir şair kimi şübhəsiz, qazanılmış istiqlalı tərənnüm edirdi.

Bir əlində silah, bir əlində qələm vətənin azadlığı uğrunda səngərlərdə vuruşan gənc qız xalqının xoş gününü gördukça sevinir, bu səadətə qoşularaq deyirdi:

Budur, arzularım gül açır yenə,
Mən seyrə daldıqca bu şən diyari.

Deyirəm xalqımdır bəxş edən mənə,
Bu azad günləri, bu ilk baharı.¹

Təbrizin azad olduğu günlərdə sevincini xalqın sevincini
nə qatan şairə yazdı:

Haqqım vardır bu gün deyəm
Artıq mən də azad qızam.
Mənim daha nə dərdim var,
Nə köməksiz, nə yalqızam.
İndi mənə ilham verən
Bir müqəddəs vətənim var,
Azad dilim, azad sözün,
Gül-çiçəkli çəmənim var.
Bir nəğməkar bülbül kimi
Qurtarmışam mən qəfəsdən.
Gənc qəlbimə şadlıq qonur,
Azad eldən gələn səsdən.²

Bu tarixi hadisədən sonra Cənubi Azərbaycanda bir çox
sahələrdə olduğu kimi ədəbiyyat və incəsənətin inkişafı üçün
də geniş imkan yaranır. Verilmiş bu imkanlardan biri "Vətən
yolunda" qəzeti yanında təşkil edilmiş "Şairlər məclisi"nin
yaranması idi. Bu məclis poeziyanın inkişafına istiqamət ve-
rir, ətrafına tocrübəli yazıçı və şairlərlə bərabər gənc qüvvə-
ləri də toplayırdı. Ə Sadiq həmin məclisin fəaliyyətindən da-
nışarkən yazdı: "Vətən yolunda" qəzeti yanında təşkil olun-

¹ Gülgün M. Təbrizin baharı, Bakı, Azərnəşr, 1950, səh.55.

² Yenə orada (Dilbazının kitabı yazdığı ön söz), Bakı, Azərnəşr,
1950, səh.10.

muş "Şairlər məclisi"nin sıraları bir neçə aydan bəri şairə bir qızın gəlişi ilə zənginloşmışdır. Bu şairə qız gənc məktəbli Mədinə Ələkbərzadədir. Təbrizin cavan və yaşılı şairlərinin çoxunu öz etrafında toplayan və bütün üzvləri kişilərdən ibarət olan "Şairlər məclisi"nə bu qızın gəlişi böyük bir hadisə olmuşdur. Mədinə ədəbiyyata qədəm qoyduğu yarım il müdətində bir yazıçı kimi tanınmaqdan daha çox, siyasi və ictimai bir xadim kimi tanınmağa başlamış, dostlarının məhəbbətini, düşmənlərinin qəzəbini qazanmışdır".

Beləliklə, gənc şairə getdikcə daha çox tanınmağa başlayır, Təbrizdə həyata keçirilən ictimai və siyasi tədbirlərdə fəal iştirak edir, alovlu şe'rleri ilə ürəklərə yol açır. 1946-cı il-də Təbriz şəhərində Səttarxanın heykəli qoyulması münasibətlə bu tarixi hadisəyə ilk şe'r deyənlərdən biri də Mədinə Gülgün idi:

Mərd adınlı fədailər düşmən üstə yeridi,
Al günəşin qarşısında qara bulud əridi.
Sən demişdin, Babək kimi əyilmədin yadlara,
Qarı düşmən yaxın gəlsə yanacaqdır odlara.
Od saçacaq ürəyindən Azərbaycan torpağı,
Alovlardan yüksələcək azadlığın bayrağı.¹

Onun ilk şe'rleri bir növ şairənin bədii tərcümeyi-halı kimi səslənirdi. Bə'zi şe'rərini istisna etməklə bu cəhət onun ilk şe'rərində daha çox hiss olunur. Vətəninin ağır günlərini ürək ağrısı ilə təsvir edən şairə bir qədər sonra Təbrizin xoş günlərini gördükdə onun misraları sevinc və təntənə ilə qaynayıb qarışır. "Səttar xanın bayrağı" şe'rində o, öz sevincini

¹ Gülgün M. Təbrizin baharı. Bakı, Azərnəşr, 1959, səh.6.

belə ifadə edirdi:

Qartal oylağısan, şahin yuvası,
Sən ey Səttar xanlar məkəm, Təbriz.
Olubsan aslanlar, şirlər yuvası,
Tutubdur şəhrətin cahanı, Təbriz.¹

Başqa bir şe'rində isə o xalqın əldə etdiyi azadlığı alqışlayır, bir gün bütün Şərq xalqlarının da azad olacağı ümidiňi aşağıdakı misralarda ifadə edirdi:

Əlimizlə yanacaqdır azad nəslin çırığı,
Yayılacaq qoca Şərqə azadlığın sorağı.²

Lakin Təbrizdə milli hakimiyyətin dağıdılması, xalqın ən mübariz oğul və qızlarına divan tutulması bir çox şairlər kimi Mədinə Gülgünə də tə'sir etdi. Onun bir sıra şe'rlerində Tehran zülmkarlarının qəddar tödbirləri lə'nətlə pislenir. Bununla belə xalqın müvəqqəti möglubiyyəti şairəni ruhdan salır, bilir ki, xalqının əbədi azadlıq günü gec-tez gəlib çatacaq.

Qələbəyə, azadlığa inam Milli hökumətin möglubiyyətindən sonra da şairənin yaradıcılığında əsas yer tutur:

Ürəyim bağlıdır əzəldən sənə,
Mən sənin uğrunda gərmışəm sinə.
And olsun anamın layla səsinə,
Alaram intiqam düşməndən bir gün.³

¹ Gülgün M. Təbrizin baharı. Bakı, Azərnəşr, 1950, cəh.24.

² Yenə orada, soh.42.

³ Yenə orada, soh.26.

motivlərlə birləşir, vəhdət təşkil edir, bu birləşmə "mən"in məhəbbət düşüncələrinə dərinlik, obrazlılıq gətirir. Ona görə də çox vaxt lirik "mən"də ürək parçalayan ehtiras əvəzinə, məhəbbətin içimai mö'nasına təsadüf edilir. Gülgünün həyat yoldaşı şair B.Azoroğluna ithaf etdiyi şe'r bu baxımdan çox səciyyəvidir.

İdrak olmasa inan,
İnsan zövq alarını heç,
Söylə boş yaşamaqdan?
Quru şöhröt yerinə
Məftunam, ey şairim,
Könül mahnilarına,
Könül mahnilarına¹.

Məhəbbət bu gün də qəzəlin əsas mövzusudur. Məhəbbət ən yüksək hiss olaraq qalsa da, çaya e'tibarılə zamanın yaratdığı imkanlı çörçivəsində yeni keyfiyyətlər kəsb etmişdir. Gülgünün qəzəllərində gözəl keyfiyyət onun lirik qəhrəmanın psixologiyasında müəyyənləşmiş yenilikdir. Elə bu na görə də şairin qəzəllərində intim hisslerlə içimai hisslerin vəhdətinə rast gəlirik. Bu qəzəllərdə lirik qəhrəmanın daxili aləmi, onun dünyağırışı gözümüz qarşısında canlanır, lirik "mən"in intim duyğuları ilə cəmiyyət arasında heç bir sədd görünmür.

Musiqi ilə bağlı olan qəzəl janrında şe'rımızın görkəmli sənətkarları, o cümlədən, dahi Füzuli azad məhəbbəti tərənnüm etməklə insan loyaqotının müdafiəcisi kimi çıxış edir.

¹ M.Gülgün. Dəmirin sahibi var. Azornəşr, Bakı, 1965, səh.79.

Onun qəhrəmanı Məcnun məhəbbətin nə olduğunu dərk edəndən sonra onu əhatə edən mühitin saxlığıni və bayağılığını da dərk edir. Dahi şairlər qəzəllörində insan həyatının müxtəlif sahələrini və problemlərini qaldırmış, dövrün vacib ictimai-siyasi və əxlaqi məsələlərini əhatə etməyə çalışmışlar. M.Gülgünün də məhəbbət mövzulu şə'r və qəzəllörində klassik ənənəvi motivlərlə yanaşı, müasir dövrün hadisələri də sənətkarlıqla ifadə olunur. Bunun nəticəsidir ki, onun aşiq obrazında da əsaslı keyfiyyət dəyişmələri nəzərə çarpar. Şairin təsvir etdiyi aşiq həqiqi aşiq olmaqla bərabər, həm də vətəndaşdır.

Silləm gözümün yaşını bir gün bizə gəlsən,
Seydalı bahar tək geyinib, tər-təzə gəlsən.

Gey qırmızı, pəjmürdə dolanmaq nəyə lazım,
Geymə qaranı düşmən ilə üz-üzə gəlsən.

Bir toy qutaram, öz toyumuzdan da baş olsun,
Gülgünlə aşılı dağları, sən Təbrizə gəlsən...¹

Lirik qəhrəman bo'zən kədər, qüssə və iztirab içində olur. Cənki o, sevgilisindən ayrı düşmüşdür. Bu ayrılıq onu məhv edir. Nəcib hissləri kamilləşdirən məhəbbət, eyni zamanda onun üçün faciədir. Cənki bu şe'rde fərdi hisslərlə ictimai dərd, kədər bir-birinə qarışır.

"Əgər məhəbbət həyatın bəxş etdiyi ülvi bir səadət, insani eqqizm bataqlıqlarından çıxaran bir qüvvə, cəmiyyətdəki

¹ M.Gülgün. Çinar olaydı, Azornəşr, Bakı, 1968, səh.226.

Şimali Azərbaycana mühaciröt etməsi onun yaradıcılığında tamam yeni bir dövr açır. Şairə Arazın o tayının ağır dərdlərini, ığid oğulların günahsız axıdılan qanlarını, ana və bacıların ağı-fəryadını şe'r və poemalara gətirir. Aydın məsələdir ki, Şimali Azərbaycanda hökm sürən kommunist ideologiyası şairə tə'sirsiz qalmır. Lakin o nədən yazırsa yazısın, Cənubi Azərbaycan, onun istiqlal savaşı Milli hökumətin süqutu, xalqın oğul və qızlarına qarşı edilən amansızlıq bir an onu tərk etmir. "Təbrizin baharı"ndan sonra onun "Savalanın ətəklərində" (1950), "Yadigar üzük" (1953), "Təbriz qızı" (1956) və sair kitabları çap olunur.

1953-cü ildə çapdan çıxan "Yadigar üzük" kitabı Mədinə xanımın yaradıcılıq imkanlarının genişliyini bir daha sübut etdi. Kitabda toplammış əsərlərin böyük bir qismi yenə də Cənubi Azərbaycanda xalqın azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəyə həsr edilmişdi. "Yadigar üzük" poemasında təsvir edilən gəncələr də babaları Səttar xanın yolù ilə gedir, vətənin taleyini düşünür, mübarizəyə qoşulur, dar ayaqda da geri çəkilirlər, vətən, xalq yolunda ölməyi on böyük səadət hesab edirlər. Əsərin əsas qəhrəmanlarından olan Nərgiz möglubiyət anlarında da ümidsizliyə qapılmış, sahah həqiqətə çevriləcək xəyallarla yaşayır:

Görür ki, Təbrizdə, doğma kəndində,
Ellər ağ günlərə çıxıbdır artıq.
Görür ki, günəşin şəfəqlərindən
Nə bulud qalmışdır, nə də qaranlıq.¹

¹ Gülgün M. Yadigar üzük, Savalanın ətoklərində. Bakı, Uşaq-goncaşr, 1950, səh. 11.

Mədinə Gülgünün sonrakı kitabları mövzu genişliyi və rəngarəngliyi ilə fərqlənir. Məsələn, şairə Cənubi Azərbaycanda yaşayan ana və bacılarının, qardaşlarının dərdi ilə yanışı, dünyanın başqa məhkum xalqlarının taleyi ilə də maraqlanır. Müstəmləkəçilərin Koreyada törətdikləri fitnələrə, tökdükləri günahsız qənlara son qoyulması onu ürəkdən sevindir.

Kəsilmişdir topların,
Tüfənglərin səsləri,
Bir sakitlik bürümüş
Koreyada hər yeri...¹

Şairə Bakını, Azərbaycanın digər şəhər və kəndlərini, əmək adamlarını şə'rliyində tərənnüm edir, dünyanın taleyini düşünür, əzilənlərin, təhqir olunub zindana salınanların dərdinə şərik olur, xoş dövran sürən xalqların sevincinə sevinir, lakin yenə də təbii olaraq fikri Təbrizə uçur:

Qulağında layla səsin,
özün uzaq.
Daxmanızda nə şam yanır,
nə də ocaq.
Çətin olur vətənində
dustaq olmaq.
Öyilmışdır qəm yükündən
belin sənin
Bağlanıbdır dilin sənin.²

¹ Gülgün M. Təbriz qızı. Bakı, Azərnəşr, 1956, səh.52.

² Mədinə Gülgün". Şairənin kitabxanası. Bakı, Azərnəşr, 1962, səh.5-6.

Mübarizə alovları içərisində boy atan şairənin ilk yaradıcılığında inqilabi mövzular, mübariz ruhlu şe'rələr vətən və istiqalə motivləri əsas yer tuturdu. Səadətə qovuşmuş xalqı, vətəni qorumağa, daha fədakarlıqla mübarizə aparmağa çağırırdı. Doğrudur, bu şe'rələrin bir qismi sənətkarlıq baxımından qüsurlu olsa da, onlarda fikir və ideya güclü idi. Bu ideya vətənə sonsuz məhəbbət və azadlığa güclü inam sevgisi idi. Müxtəlif zamanlarda, müxtəlif duyğularla yazılmış bu şe'rələr hər cür lirik və sentimental hisslerdən uzaq idi.

Azadlıq və istiqalə arzusunda olan şairənin könlünə ilham, zehnинə qüvvət, mübarizəsinə qanad verən, vətən və xalq sevgisi idi. Yaradıcılığının əsasını təşkil edən, heç zaman onu tərk etməyən bu böyük sevgi şairənin hələ ilk kitabında and kimi səslənirdi. Bu şe'rələrdə həyatın acınacaqlı hadisələri, milli təhqir xalqın fəlakəti kimi təsvir edilirdi. Təsvirlə yanaşı, o, xalqı səfərbər olmağa, düşmənə qarşı birlikdə mübarizəyə də səsləyirdi. Ancaq bu çağırışda ağıl və təfəkkür deyil, vətən məhəbbətindən doğan çılgınlıq əsas rol oynayır.

İlk yaradıcılığında vətən, ana və azadlıq mövzuları əsas yer tutsa da, bu şe'rələrin özünü də iki yerə ayırmak olar: 1. Milli azadlıq hərəkatından əvvəl xalqın acınacaqlı həyatından və hüquqsuzluğundan bəhs edən şe'rələr. 2. 21 Azər hərəkatından sonra Milli hökumətin və yeni qurulmaqdə olan həyatın tərənnümünə həsr edilmiş şe'rələr.

İlk şe'rələrdən aydın olurdu ki, onun yaradıcılığında ictimai və siyasi motiv güclüdür. Siyasi mübarizədən ədəbiyyata gələn bir şair üçün bu normal hal idi.

Dedim: könül, gəl bu gündən mənə sirdəş sən ol, sən,
Dedi: məndən yaxın sirdəş sənə vətəndir, vətən.

Dedim: gərək adın olsun hər şe'rimin başında,
Dedi: zəfər kəlməsi var torpağında, daşında.¹

Şairənin yaradıcılığının ilk illərindən danişarkən, digər mövzuları - Oktyabr, May və Qələbə günü münasibətilə yazılmış tərənnüm şe'rələrini də qeyd etmək olar. Bu şe'rələrdə "azad", "xoşbəxt" sovet həyatının təsviri verilir, dünya imperializminə qarşı nifrət duyulurdu. Sovet siyasi rejiminin Gülgünə tə'siri sözsüz idi. Bu rejim insanların hiss və duyğularına vurduğu buxovları, ədəbiyyata da, poeziyaya da vurmuşdu.

"Təbrizin baharı" kitabına şairənin 1945-1949-cu illər arasında yazdığı şe'rələr toplanmışdı. Bu şe'rələrdə mübarizə aparan xalqın azad və xoşbəxt goləcəyə olan inamı, dünya imperializminə dərin qəzəb və nifrəti ifadə edilirdi. Müxtəlif mövzuları əhatə edən bu şe'rələri "Mədinə Gülgün dərin bir qəzəb, üsyankar bir ruh, yanın bir ürəyin çırpıntıları ilə yazmış, o əsir anaların mərhum tacirlərini, faciosunu dərindən yaşımiş və onu həssas bir şairə qələmi ilə ifadə etmişdi".²

Sən nələr çökmədin, ey yaziq qadın,
Öz körpə balam böyütmək üçün.
Sən ac qaldınsa da, yada satmadın -
Təmiz ismətini bir çorok üçün.
Qaranlıq bir evdə ağardı başın,
Qoymadın ləkələr doysın adına.

¹ Gülgün M. Təbrizin baharı. Bakı, Azərnəşr, 1950, səh.80.

² Dilbazi M. İstə'dadlı gənc şair. Təbrizin baharı kitabına yazdığı müqəddimə. Soh.6.

Sənə həmdəm oldu axan göz yaşın,
Bir kimsən olmadı yetsin dadına.¹

Mədinə Gülgünün ilk yaradıcılığında nəzərə çarpan mövzulardan biri də xalqın, demokratiyənin totalitarizm üzərində qələbə çalmasından doğan sevincin və təntənenin ifadəsi idi. O, Təbrizin azad günlərini gördükcə, sabaha, gələcəyə inamı daha da artır azadlıq sevən millətlərin istiqalılınə inanırdı. Gülgün mübarizələrlə dolu həyatı dərindən öyrəndikcə yetkinləşir, əsərlərinin həm mə'na, həm də sənətkarlıq baxımından siqləti artırdı.

"Yadigar üzük" (1953) kitabına şairənin 1950-1952-ci illər arasında yazdığı şe'rleri və "Yadigar üzük" poeması daxil edilmişdi.

"Təbrizin baharı"na nisbotən bu kitab mövzu rəngarəngliyi, dövrün, zamanın əsas problemlərinə münasibət bildirmək və s. baxımından diqqəti cəlb edirdi. Lakin bu kitablarda toplanan əsərlər şairənin ilk yaradıcılıq məhsulu olduğu üçün aydın məsələdir ki, müəyyən qüsurlar da var idi. Bə'zən də quru, faktik materialdan istifadə sənətkarlıq baxımından əsərlərin zəif çıxmasına səbəb olurdu. Ədəbiyyatşunas B.Nəbiyev qeyd edir ki, "bədii ədəbiyyatda həyat həqiqəti ancaq canlı təsvir vasitəsilə tə'sirli olur".²

Onun əsərləri haqqında daha geniş və ətraflı danışmaq üçün şairənin sonrakı yaradıcılığı daha zəngin material verir, çünkü Mədinə Gülgün zaman keçdikcə sənətkar kimi püxtələşir, sənətkarlığı artırdı. Müraciət etdiyi mövzular konkretliyi,

¹ Gülgün M. Təbrizin baharı, Bakı, Azornoşr, 1950. səh.28.

² Nəbiyev B. Yadigar üzük. "Azərbaycan" jurnalı, 1953, '12, səh.137.

yığcamlığı, mövzu dağının genişliyi ilə diqqəti cəlb edirdi. O, getdikcə daha çox ümumbəşəri mövzulara müraciət edir, əsərlərində əmək adamlarının təsvirinə geniş yer verir, vətən torpağının gözəlliyini məhəbbətlə tərənnüm edir, Xəzəri də, Qara dənizi də, Krim torpağını da, Orta Asiyani da - bütün türk dünyasını eyni məhəbbətlə sevirdi. Narahat bir ömür yaşamağa adət etmiş M. Gülgün həmişə həyatın qaynar qoy-nunda olmaq arzusu ilə şe'r lərinin birində deyir:

Fəqöt məni qorxudur,
Bir gün sükutla keçən
Ömrümün bircə anı.
Onda məhv edər məni
Sükutun firtınası,
Sükutun burulgamı.¹

¹ Gülgün M. Xatirolorimin nəğməsi, Bakı, "Gənclik" nəşriyyatı, 1969, səh.29.

ARXAM ELLƏR, FƏXRİM DOĞMA TƏBRİZDİR

Hər bir yaziçinin və şairin ədəbiyyatda özünəməxsus yolu, üslubu, yaradıcılıq tərzi, onu ən çox məşğul edən məsələ və mövzuları olur. Antik ədəbiyyatdan tutmuş müasir ədəbiyyata qədər olan dövrə nəzər salsaq, görərik ki, qabaqcıl sənətkarları düşündürən vətənə və xalqa məhəbbət məsəlosi həmişə ədəbiyyatın mündəricəsini təşkil edən motivlərdən biri olmuşdur.

Qüdrətli sənətkarlar cəmiyyətə və ictimai həyata olan münasibətlərini, derin və mə'nalı fikirlərini ali və nəcib duyğularını həmişə bu əsas motivə doğru yönəltmiş, insanın mə'nəvi aləmi ilə bağlı olan sevgi hissinin ülvilik və qüdsiyətini də vətənə olan məhəbbətə bağlamışlar. Vətəndaşlıq hissi vətənpərvər şairlər üçün tükənməz ilham mənbəyi, insanları mə'nəvi, oxlaqi cəhətdən tərbiyə edən, dəyişdirən bir qüvvə və böyük yaradıcılıq amalı olmuşdur.

Bələ şairlər həyatın nəbzini tutmağa, ictimai ideallarla yaşamağa çalışır və hətta cəmiyyətin adı, bə'zən o qədər də nəzəri cəlb etməyən hadisələrini də nezərdən qaçırmırlar. Böyük ədəbiyyat heç vaxt ayrı-ayrı fərdlərin və ədiblərin arzusu ilə yaranmır. Burada yaradıcılıq prosesi gerçəkliyin və dialektik inkişafın obyektiv qanunlarına əsasən yaranır, inkişaf edir. Müasir poeziyada diqqəti cəlb edən əsas amillərdən biri vətənpərvərlik hissinin daha yeni çalarlarla təqdim edilməsidir. Vətənpərvərlik hissinin tərənnümü iste'dadın böyük və kiçikliyindən asılı olmayıaraq, bütün yazıçı və şairlərə xas olan bir xüsusiyyətdir. Əsl sənətkarın böyüklüyü ədəbiyyatda

geniş işlənmiş, həmişə aktual olan mövzunu özünəməxsus yeni bir biçimdə təqdim etməyi bacarmaqdır.

Dahi Nizami hikməti və humanizmilə bütün şərqə işiq saçdı, böyük Füzuli "Eşq ilə dolanır bütün kainat" deyərkən eşqin fəlsəfi konsepsiyasını yaratdı, ilham pərisini xəyalı aləmdən yerə endirən M.P.Vaqif "Mən cahan mülkündə mütləq doğru halət görmədim" dedişi də, insanlara nikbinlik, həyat eşqi aşılıdı, qoşmaları dillər əzbəri oldu, M.F.Axundzadə şərq ətalətinə meydən oxudu, Mirzə Cəlil şərqi bütün "Ölü'lər"ini silkələdi, Sabir həmvətonlarının acı taleyini düşündü, onları qəflət yuxusundan oyandırmaq istədi. Lakin bu sənətkarlar nödən yazuşalar da, həmişə vətənin və xalqın taleyini düşündülər.

Bu tarixi ənənə əsrlərdən-əsrlərə kcərək nəinki yaşadı, həm də möhkəmləndi.

M.Gülgünün də yaradıcılığının əsasını vətənpərvərlik mövzusu təşkil edir. Bu şe'rli dərəcə vətənpərvər şairin ürək çırıntılarını, duyğularını, doğma Azərbaycan torpağının məğrur və mübariz övladının səsini eşidirik:

Kimdən öz gücünü alardı nəğməm,
Vətən olmasayıdı, el olmasayıdı?
Bahara nə tə'rif yazardı qələm,
Sal buzlar əriyib sel olmasayıdı.¹

Bu misralardan aydın olur ki, şairə üçün vətənsiz, elsiz yaşamaq mümkün deyildir, onun ilhamına qol-qanad verən də mütəmmədəs və ülvi vətən məhəbbətidir.

¹ Gülgün M. Şairənin kitabxanası. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1962, səh.41.

Güney Azərbaycanın milli istiqlal savaşı, azadlıq, sülh və demokratiya uğrunda apardığı mübarizə, şairənin yaradıcılığında çox ifadə olunan mövzulardır.

M.Gülgünün şe'rleri elin, xalqın məhəbbəti ilə cana gəlir. Vətənə, xalqa, doğma torpağa bağlılıq onun hələ ilk şe'rlerində öz əksini tapmış, zaman keçdikcə bu hiss daha dərinə kök salmış, böyülmüşdür.

Vətən sevgisi, azadlıq həsrəti, mübarizə əzmi, şairənin yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şe'rlerində başlıca yer tutan hicran və həsrət motivləri də əsasən buradan irəli gəlir. Lakin bu şe'rlərdə duyulan hicran və həsrət inilti və siziltiya çevrilmir, əksinə, lirik qəhrəmanı daha mübariz olmağa, çətinliklərə sinə gərməyə, vətənin azadlığı uğrunda əzmlə mübarizə aparmağa səsləyir. "Fikrim oyaqdır" şe'rində olduğu kimi:

Qəlbimdə təlatüm, firtına, tufan,
Dinciliyim qanadlı bir quşa bənzər.
Elim ağ günlərə həsrət qalandan
O quş məndən ayrı, uzaqda gəzər...¹

Şairənin hayatı göstərir ki, onun gəncliyinin coşgun illəri azadlıq uğrunda gedən mübarizə alovları içərisində keçmişdir. Buna görə də onun yaradıcılığını və fəaliyyətini inqilabi harəkatla bağlı tohlil etmək daha möqsədəmüvafiqdir. Əynində hərbi paltar, bir olindo silah, digərində qələm tutmuş gənc qız inqilabın qələbə çaldığı günlərdə xalqının azad və xoşbəxt həyatına sevinərkən yazırdı:

¹ Gülgün M. Çınar olaydı, Azərnşəhər, Bakı, 1968, səh.157.

Mənə ələm sözü çox biganədir,
Onu əbədilik dəfn etmişəm mən.
Sormayıñ gözündə bəs o yaş nədir?
İnsan sevincdən də ağlayar bə'zən.¹

Xalqın sevincinə şərik olan şairə keçirdiyi hissələri çox təbii və poetik dillə oxucuya çatdırır. Belə şe'rлerdə onun lirik qəhrəmanını səciyyələndirən əsas cəhət vətənə, doğma torpağa bağlılıq və bu məhəbbətdən doğan həsrətdir. Lirik qəhrəman çətin mübarizələrdən çıxmış, həyatın bərkini-boşunu görmüş, yer üzündəki millətlərin taleyini düşünən, ana dilini, xalqının adət və ən'ənələrini sevən, ata-babalarımızdan bizə miras qalmış mərdlik, dəyanət, vüqar, xeyirxahlıq və qəhrəmanlıq kimi nəcib sıfətləri özündə cəmləşdirən ictimai varlıqdır. Şairənin poetik "mən"i həyatın mə'nasını, xalq üçün yanmaqdə, vətən yolunda ölərkən mə'nən ucalmaqdə, bir sözlə xalqın mə'nəviyyatına qaynayıb-qarışmaqdə görür.

İnsanlığa məxsus olan ən ali hiss vətəni sevmək və ona bağlılıqdır. Əgər insan bu hissədən məhrumdur, deməli, o, hələ özünü dərk etməmişdir. Çünkü bu hiss ani, ötəri hadisələrin tə'sirindən deyil, məhz insanın gerçəkliliyi dərk etməsin-dən, özünü başa düşməsindən, insana, həyata, millətə, doğma torpağa bağlı olmağın və onu qiymətləndirə bilməyin nəticəsində əmələ gəlir ki, bu da yalnız ali şüur və böyük dərketmə nəticəsində yaranır. Məhz belə bir qəhrəmana vətən hər şeydən əziz və qiymətlidir.

¹ Gülgün M. Təbrizin baharı. Bakı, Azərnəşr, 1950, səh.56.

Şairənin qəhrəmanı e'tiraf edir ki, xəstəni sağaldan log-mandırsa, mənim logmanım vətən, dərmanım isə onun suyu və havasıdır. "Səndədir" (1965) şe'rini nəzərdən keçirək:

Ay doğma vətənim, doğma torpağım,
Mən əgər quş olsam, yuvam səndədir.
Sənsən xilaskarım, sənsən dayağım,
Loğman təbiətli havam səndədir.¹

Sənin laylayınla cana gəlmışəm,
Sinənə baş qoyub mən dincəlinmişəm.
Mən yaxşı duymuşam, yaxşı bilmışəm,
Dərmanım səndədir, davam səndədir.²

Elə ki, şairə Arazın o tayından danışır, onun təsvir və ifadə vasitələrində olan kədər də oxucuya tə'sir edir. Bu şe'rлərdə ilk təəssürat, həsrət və vətən məhəbbətidir. Şairənin yaradıcılığa başladığı illər, deyildiyi kimi, milli azadlıq hərəkatının yüksəldiyi dövrə təsadüf edir. Ona görə də şairə vətənə olan məhəbbətini bildirmək üçün gördüyü, əyani şahidi olduğunu hadisələri, təsvir etməklə yanaşı, keçirdiyi, yaşadığı hiss və anları böyük səmimiyyətlə təsvir edir. Artıq bu illərdən başlayaraq M.Gülgünün şe'rлorində vətən sevgisinin, vətən məhəbbətinin, ümumiyyətlə, vətən anlamının fəlsəfi mönasını görürük:

¹ Gülgün M. Dönizin sahili var. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1965, soh.129.

² Gülgün M. Çinar olaydı, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1968, soh.87.

Ey vətən, ey mənim qəlbimə hakim,
Həyatım, varlığım inan, sənindir.
Məndən kim ayırar söylə, səni kim?
Əzəldən demişəm, bu can sənindir.¹

Azərbaycan xalqı azadlıq hərəkatı dalgalarında, mübarizələrlə dolu tufanlı çağlarda, böyük amallar yolunda mübarizə aparan fikir bahadırları və qəhrəmanlar yetişdirmişdir. Belə qəhrəmanlardan biri də Səttarxandır. Bütün həyatını mübarizələrdə keçirmiş Səttarxan yüksək insani keyfiyyətlərə malik olan sərkərdə və ictimai xadim idi. Dəhşətli imtahanlardan mətanətə çıxmış, hər bir çotinliyə sinə gərmək, həyatının mənasını xalqın, vətənin azadlığında görmək hər bir insana qismət olmur. Bütün bu keyfiyyətləri özündə cəmləşdirdiyi üçün Səttarxan obrazı və onun haqqında yazılmış şe'rler həmişə xalqın dilinin əzbəri olmuşdur.

M.R.Afiyət yazır ki, "təxminən 1920-ci ildən başlayaraq, 1940-cı ilə qədər xalqın iqtisadi, siyasi həyatındaki durğunluq öz növbəsində milli mədəniyyət, ədəbiyyat sahəsinə də mənfi tə'sirini göstərmişdi. Lakin ikinci Dünya müharibəsi illərində yüksələn milli-azadlıq hərəkatı, milli demokratik ədəbiyyatın inkişafına da şərait yaratdı. Bu ədəbiyyatın ən ümde cəhətlərindən biri xalqın inqilabi keçmişinə müraciətdir. Milli-azadlıq hərəkatına qoşulmuş şairlər ordusu Səttarxan, Bağır xan, Şeyx Məhəmməd Xiyabani, Doktor Tağı Ərəni kimi inqilabçıları və fikir bahadırlarını yada salır, onların zülm və istibdada qarşı mübarizəsini qələmə almaqla xalqı

¹ Gülgün M. Təbrizin baharı, Bakı, Azernəşr, 1950, səh.68.

yeni döyüslərə ruhlandırdılar. Cəsarətə deməliyik ki, hələ heç bir vaxt xalqın inqilabi keçmiş, o cümlədən Səttar xanın inqilabi mübarizəsi Milli hökumət dövründə olduğu qədər poeziyada öz əksini tapmamışdır".¹ Səttar xan hərəkatı yalnız Təbriz üsyani ilə məhdudlaşmayıb ümüməzərbaycan üsyani-na çevrilmişdi. Azərbaycanın şimal hissəsində yaşayan, "Molla Nəsrəddin" cərəyanına mənsub olan yazıçı və şairlər də bu hərəkatla maraqlanır və onu alçışlayırdılar. Xüsusilə C.Məmmədquluzadə, M.Ə.Sabit, N.Nərimanov, A.Səhhət, Əli Nəzmi, M.S.Ordubadi və başqaları bu inqilabi diqqətlə izleyir və ona əsərlər həsr edirdilər. Sonrakı illərdə də istər Güneydə, istərsə də Quzeydə Səttarxan və digər xalq qəhrəmanlarına böyük maraq və məhəbbət azalmadı, əksinə, onların mübarizəsinə və mə'nali ölüm yollarına dönə-dönə müraciət olundu. İstər bədii ədəbiyyatda, istərsə də tarixi əsərlərde.

Mədinə Gülgün də 1946-cı ildə, böyük tarixi gündə Təbrizdə Səttarxanın heykəli qoyulduğu günlərdə bir çoxları kimi bu münasibətlə şe'r yazdı və xalqın milli sevincini belə ifatə etdi:

Mərd adınlı fədailər düşmən üstə yeridi,
Al günəşin qarşısında qara bulud əridi.
Sən demişdin, Babək kimi əyilməyin yadlara,
Qarı düşmən yaxın gəlsə, yanacaqdır odlara.
Od saçacaq üroyindən Azərbaycan torpağı,
Alovlardan yüksələcək azadlığın bayrağı.²

¹ Afiyət M.R. İngilabi hərəkatın görkəmli sərkərdəsi. "Azərbaycan" dərgisi, 1968, №10, səh.181.

² Gülgün M. Təbrizin baharı. Bakı, Azərnəşr, 1950, səh.6.

Şübhəsiz ki, bu xalq qəhrəmanına olan böyük məhəbbətin ifadəsi idi. Səttarxan xalq içərisindən çıxmışdı və xalqın əhval-ruhiyyəsini, chtiyeclarını yaxşı bildiyi kimi, xalq da onun ardınca gedir, hər bir çağırışına səs verirdi. Milli qəhrəmana olan böyük məhəbbətini tərənnüm etməklə, Gülgün xalqın tarixi keçmiş ilə yaşıdalıqları sevincli günlər arasında olan mə'nəvi bağlılığı ifadə edir, azadlığa qovuşmuş həmvətənlərinə bu günlə bərabər tarixi keçmişlərinə hörmət, məhəbbət və ehtiramla yanaşmaq hissi aşılıyındı. Lakin əfsuslar olsun ki, bu səadət uzun sürmədi. Azərbaycan türklərinə qarşı edilən on'ənəvi xəyanət bu dəfə də baş verdi. Xalqın az davam edən milli səadətini İran irticasının xəyanətkar əli məhv etdi.

Gənc şairə demokratianın qələbə çaldığı anlarda xalqın səadətinə qoşularaq sevindiyi kimi, irtica illərində demokratianın məğlub olduğu günlərdə də xalqdan ayrılmadı, onun sevinci ilə sevindiyi kimi, kədərinə də şərik oldu. Bu zamanдан başlayaraq, bütün sonrakı həyatı boyu xalqı mübarizəyə çağırıldı, istiqlalın, demokratianın, haqq-ədalətin qalib gələcəyinə ümid etdi. Ona görə də gözlədiyi səadətin gəlmədiyini görünce bədbinlik və nikbinlik əhval-ruhiyyəsi növbələşdi və bunun tə'siri şübhəsiz ki, onun yaradıcılığında öz əksini tapdı:

Vətən dərdi, el həsrəti yamandır,
Dağlarımın başı yenə dumandır.
Unutmayın, yalvarıram, amandır,
O ilk əhdidi, ilk ilqarı, durnalar.¹

¹ Gülgün M. Dənizin sahili var. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965, səh.129.

Bəli, şairə vətənin, elin dərdini çəkir, mübarizə, azadlıq uğrunda bağlanmış əhdləri, içilmiş andları xatırlayır, gözlədiyi səadətin gecikməsi onu mütoəssir edir. Ona görə də bu illərdə onun əsərlərində bəzən bədbinlik əhval-ruhiyyəsi üstünlük təşkil etəsə də, həyatın çətinliklərinə təslim olmaq hissi aşılansa da, bu hal çox az davam edir.

Gülgün çox tez dərk edir ki, həyatı dəyişdirən, dünyamı istədiyi kimi qurmağı bacaran yalnız insandır. İnsan həyatın gedişindən təcrid olunub, özünün daxili aləminə qapılsa, həyatı yalnız seyr etməklə kifayətlənsə, mütləq məğlub olar. Ona görə də xoşbəxtlikdən tək-tək hallarda təsadüf edilən bədbinlik ruhu dünyaya, həyata olan biganəlik lirik qəhrəmanının həyat tərzinə çevrilər. O, yenidən mübarizələrə atılmaq, tarixin xalqımıza etdiyi amansızlığı möhv etmək, yeni həyat qurmaq, xalqın əlindən alınmış istiqlalını özünə qaytarmaq əzmindədir;

Sönməmiş sinomin odu, ateşi,
Yatmiram, baxıram o yollara mən.
Yurduma doğaçaq qızıl günəşİ
Görmək istəyirəm hamidan erkən.¹

Göründüyüi kimi, lirik qəhrəmanır mübarizə əzmi zəif-ləməmiş, o, yenidən mübarizələrə atılmaq, milyonların arzuladığı xoşbəxt gələcəyi qurmaq, həsrətində olduğu günlərin ilk müjdəcisi olmaq istəyir. O, bilir ki, ona bu səadəti kənar-dan heç kim bəxş etməyəcək, o, özü bu səadəti qazanacaq.

¹ Gülgün M. Çinar olaydı. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1968, səh.157-158.

Şəxsiyyət həmişə cəmiyyətə temasda və qarşılıqlı əla-qədədir. Cəmiyyətdən təcrid olunaraq yaşamaq mümkün deyil. Xüsusilə, mübarizəni arzulayan, bu yolda hər cür çətinliyə dözən lirik qəhrəman haqlı olaraq özünü dəryanın kiçik bir damlaşrı bilir. Doğma yerlərin həsrətini çökən şairə vətəni düşdüyü bələdan qurtarmaq üçün fars şovinizminə qarşı mübarizəni ən doğru yol bilir. Qəlbi, ruhu həsrətdən, nisgildən paran-parça olsa da, bunun müvəqqəti hal olduğuna inanır. Vətənin sabahını, istiqlalını səbirsizliklə gözləyir. Onun qəlbinin yeganə dərməni səngər tozlarıdır. O, səngər ki, vətənin istiqlalı, milli azadlığı oradan başlayacaq.

Bəli, təyşüyürəm, tükondı səbrim,
Dəniz tok lal durdum mən coşmaq üçün.
İstərəm döyüşdə keçə günlərim,
Yurduma, elimə qovuşmaq üçün.¹

Gülgünün şə'rələrindəki səmimilik, hər bir fikrin, sözün qəlbdən gəlməsi, şairənin lirik mən'inə təbiilik, reallıq götirir. Bu təbiilik və reallıq o qədər həqiqətə uyğundur ki, qəhrəmanın hiss və həyəcanına oxucu da qoşulur. Ona görə ki, qoyulan problem bizim hamımızı düşündürən məsələlədir. İki əsrə yaxındır ki, vətənimiz ikiyə bölünüb. Bu isə xalqımızın qəlbində şirimplar açıb. Bu şə'rələrdə ifadə olunan ayrılıq və vüsal, göz yaşı və sevinc, küskünlük və ümid qarşı-qarşıya qoyulur, şə'rədə ifadə edilən nikbin əhval-ruhiyyə

¹ Gülgün M. Çınar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, 1968, səh. 160.

oxucuya da sırayot edir. Çünkü bu şe'rlerdə, subyektiv və şəxsi duygular, böyük içimai arzu və tələblərlə, milli və ümum-bəşəri hisslərin qarşılıqlı vohdətində götürülür:

Gülgün deyir: arzularım donizdir,
Məhəbbətim sular kimi toñızdır.
Arxam ellər, fəxrim doğma Təbrizdir,
Uçun, gedim vətən sarı, durnaalar!¹

Milli müəyyənlik, xalqın taleyi məsəlesi, ümum-bəşərilik və s. mövzular bir şairə kimi Gülgünü on çox məşğul edən məsələlərdir. Bir azərbaycan türkü kimi, Conub həsrəti, Azərbaycanın bütövlüyü məsəlesi, bu həsrətdən doğan üs-yankarlıq və mübarizlik, onun yaradıcılığında çox güclüdür. Ancaq şairənin həsrəti siziltiya, düşkünlüyü çevriləmir, həyat-sevərlik, mübarizlik kimi xüsusiyyətlər lirik qəhrəmanın ən yaxşı sıfırları kimi üzə çıxır:

Sahilindo sohər-axşam
Qəlbim bir an olmur aram.
Rəva görmə, həsrət qalam...
Axma, Araz, Gözüm Araz!
Sənə vardır sözüm, Araz!²

Ədəbiyyatımızda ayrılıq və həsrət simvolu kimi döno-dənə sonetkarların poeziyaya gətirdiklər: Araz çayına müra-

¹ Gülgün M. Çinai olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.87.

² İənə orada.

ciət Mədinə Gülgürün də diqqətini cəlb edir. Araza üz tutmaq, onunla bir insan kimi dərdləşmək, şə'rə emosionallıq və həzin bir ruh gətirir:

Hər baxanda sənə sarı
Boğur məni göz yaşları.
Yol ver, görüm, dostu-yarı,
Axma, Araz! Gözüm Araz!
Sənə vardır sözüm, Araz!

Vətən, azadlıq, istiqəlal, eyni zamanda şəxsiyyət azadlığı mövzusu bütün yazarlarımızı düşündürən problemlərdəndir. Hər şeydən önce insan azad olmalıdır. İnsan azad deyilsə, başqa heç bir azadlıqdan söhbət gedə bilməz. Hələ "Klassik şə'rimizdə insandan, insanlıqdan söhbət gedəndə azadlığın, hürriyyotin yoxluğundan da üstüortülü söhbət gedir. İnsan nə kamdır, çünki azad deyildir. Azadlıq olmadıqca insan öz ideallına qovuşa bilməz, yə'ni insan həqiqi insan ola bilməz".²

Deməli, azadlıq, hürriyyət bütün məcəm və zamanlarda həmişə aktual olan mösələdir. Şairənin lirik qəhrəmanını da həmişə məşğul edən bu idealdır. Lirik qəhrəman vətənin azadlığı, xalqının xoşbəxtliyi nəminə hər şeyə hazırlıdır. Şairənin bə'zən eyni mövzuya həsr etdiyi şə'rلərində müxtəlif hissələrin, təbəddülətlərin, nikbinliklə bədbinliyin əvəzlənməsinə rast gəlirik. Mösələn, "Olmasayı" şə'rində olduğu kimi:

¹ "Çınar olaydı". Azərbaycan Dövlət Nəşriyyatı, 1968, səh.87.

² Arif M. Seçilmiş əsərləri, II cild, Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968, səh.487.

Köyrəlmış könlümə əl vurma, həkim,
Qoy hicran dərdini mən özüm çəkim.
Vüsalın qədrini kim bilərdi, kim,
Həsrətli, nisgilli il olmasaydı?¹

Lirik qəhrəman fəraq içindədir, ancaq bu insanı ümidlə yaşamağa çağırıan fəraqdır. "Düşüncələr" şə'rində isə lirik qəhrəman vətəninin, millətinin taleyini özü həll etmək istəyir. Başqalarının onun üçün yazdığı qanunları mehv etmək, özü yeni qanunlar yazmaq, istədiyi kimi yaşamaq arzusundadır.

Yox, dözə bilmərom, tükəndi səbrimi,
Çəkil, ey yoluma əngəl olan kəs!
Bir də o dağlara düşsün güzərim,
Mənim o daqlarsız nəgməni də gülməz!

* * *

Ham qapımızda o söyüd, ham?
Hansi namərd əli qiymışdır ona?!
Şahid çağıraram bütün dünyamı,
Baxsınlar dördimin ağırlığına.²

Bəli, bütün parçalanmış, bölünmüş millətlərin qovuşduğu, öz talelərini özləri həll etdiyi XX əsrə nə üçün 50 milyonluq xalq hələ də özünün haqq səsini qaldırı bilmir, haqq olduğunu, fəryadını dünyanın kar olmuş qulaqlarına çatdırı-

¹ Gülgün M. Şairənin kitabxanası. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962, soh.41.

² Yenə orada, soh.21.

bilmir?! İnsan haqlarını müdafiə edən müxtəlif təşkilatların olduğu bir zamanda Birleşmiş Millətlər Təşkilatı kimi nüfuzlu bir Beynəlxalq Təşkilatın fəaliyyət göstərdiyi vaxtda bir millətin haqq deyilən səsi nədən belə boğulur?! Yeraltı-yerüstü sərvətləri, qiyamətli, bacarıqlı və fərasətli insanları olan bir məməlekət nədən bu gün də öz problemləri içerisinde çabaları?

Tale qismətidirmi bu? Ya ahn yazısıdır?! Dünyanın hər hansı bir yerində bir nəfərin hüququ pozuında, ya da kiçik bir qrupun haqqı tapdananda bütün dünya səs-səsə verib ulaşlığı halda böyük mədəniyyətə, tarixə malik bir xalq nədən özünün haqlı olduğunu sübut edə bilmir?! Həlo Azərbaycanın ikiyə parçalanmağı azmış kimi, bu yandan da Qarabağ məsələsi ortaya çıxdı. Tale elə götürüb ki, biz xəbis qonşular əhatəsində yaşamaq məcburiyyətindəyik. Başımızda gələn fəlakətlərin böyük bir qismi də elə bununla bağlıdır.

Mühəribə nəticəsində Azərbaycanı öz aralarında qənimət kimi bölən, dünyaya ağalıq iddiasında olan ruslarla, özlərini hitler kimi ali irqin nümayəndəsi hesab edən farslar olmadımı? Bölünərkən Azərbaycanın nümayəndəsi bu bölgüdə, parçalanmada iştirak etdimi?! Görünür, bu haqsızlıqlara yenidən baxmalı, tarix isə öz hökmünü yenidən verməli olacaq. Şairə M.Gülgünün qəhrəmanı da belə düşünür:

Bilirəm, gözümde qalmayacaq kam,
Deməyin nəgməmi gülə yazıram.
İnanın, ay ellər, hər nədən yazsam,
Onu bu vətənə, elə yazıram.¹

¹ Gülgün M. Şairənin kitabxanası. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962-ci il, səh.22.

Müasir şərimiz ötəri, xırda hissləri deyil, daha böyük məsələləri əhatə edir, ümumbəşəri idcyalara, zəmanəmizin vacib problemlərinə, bəşəriyyətin taleyi ilə bağlı olan aktual məsələlərə cavab verməyə çalışır. Zaman keçdikcə lirikanın rolu və əhəmiyyəti artır. Müasir oxucunu sentimental əhval-ruhiyənin əsiri olan lirik qohrəman deyil, cəmiyyətdə yüksək mövqeyi olan, insanlığın goləcəyini düşünən, ədalətsizliyə və ictimai bəlalara qarşı mübarizo aparan, öz duyğuları ilə ictimai tələblər arasında heç bir fərq görməyən kamil insan və vətəndaş olan lirik qohrəman maraqlandırır. Zəka inkişaf etdikcə onun sənət əsərlərindən olan tələbi də çoxalır. Əks-təqdirdə inkişaf və tələb ilə həyat həqiqətləri arasında bir boşluq yaramır.

M.Hüseyn məqalələrinin birində qeyd edir ki, "sənətkarın ifadə etdiyi hisslər və fikirlər öz qəlbini titrətməmişsə, könlündə tufan qoparmayıbsa, onun yaratdığı bədii lövhə və ya surət heç kimi təacübələndirməyəcək, həyəcanlandırmayaçaq. Yaziçinin könlündə doğan hisslər nə qədər zəngindirsə, zehnində doğan fikirlər yeni və bakirdırsə, yaratdığı əsərlərdə bütün bunların ifadəsi nə dərəcədə tam və barizdirsa, oxucu da bir o qədər onu sevəcək, dediklərinə inanacaq. Mə'lum məsələdir, həqiqi istədadi, ilhamı olmayan kəs belə hisslərdən və duyğulardan məhrumdur".

M.Gülgünür də on böyük müvəffəqiyyəti ondadır ki, o, oxucunu öz arınca apara bilir, hisslərinin, arzu və duyğularının səmimiliyinə inandırmağı bacarıır. "Dizlərim əyilsə", "İntiqam səsləri", "Ellər", "İstək" kimi şe'rler bu qobildəndir.

Lirik qohrəmanın həyatı tufanlarda, sürgün və zindanlarda keçsə də, o, vətənin, xalqın xoşbəxtliyi naminə yenidən

mübarizəyə atılmağa hazırlıdır. "Dızlərim əyilsə" şe'ri dediyimiz fikirləri təsdiq edir:

Gəzdim, daşlar əzdi ayaqlarımı,
Alnimda zamanın izləri qaldı;
Bo'zən tikslər də dodaqlarımı,
Nəğməni susdurmaq dedim mahaldı.¹

Lirik qəhrəman çox sınaqlardan və mübarizələrdən çıxmışdır. O, boynunda şahların verdiyi ölüm fermanını gəzdirdiyi halda, sabah doğacaq günəsi səbirsizliklə gözləyir. Çünkü bilir ki, xalq, vətən yolunda ölenlər əbədi yaşayır. Qəhrəmanın əsas məqsədi istiqlaliyyət, arzusu xalqın, vətənin xoşbəxtliyi, idealı isə azad bir cəmiyyət, milli təhqirdən uzaq, xoşbəxt həyat qurmaqdır. Şairənin lirik qəhrəmanı böyük ictiinai amallar haqqında düşünür.

Onun fikrincə, osl insan vətəndaşlığını yüksək ideallara xidmət etməklə təsdiq edir:

Döyüsdüm mən haqqım, həyatım üçün
Dözdüm hər cəzaya, hər işgəncəyə,
Döyüsdüm qırılmaz qanadım üçün,
O məm göylərə qaldırsın deyə...

* * *

İstərom qəlbimin ağrılarına
Songor tozlarından bir məlhəm qoyam.
Üfüq geyindikə qızıl bir dona
Dincələm, kamimea nəğmə oxuyam.²

¹ Gülgün M. Cinar olaydı, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.159.

² Jemə opaju, cəh.160.

Görkəmli yaziçı Saltikov-Şedrin vətən məhəbbətinin ülviyətindən bəhs edərək yazırıdı:

"Vətəni, torpağı sev! Ona həmişə özün xidmət et, bunu başqalarından gözləmə, çox yüksəlmə, ucalsan da öz həmvətənlərinlə, xalqınla birlikdə ucal, avaraçlıq və e'tinasızlıq dənizində batma, vətənin naminə şəxsi marağından keç, öz həyatınıancaq ona sərf etməyə çalış, özünü inkar et".¹

Elə buradan çıxış edərək deyə bilərik ki, Gülgünün poeziyasında vətəndaşlıq duyusu, ictimai dərd çox güclüdür. "Mənim nəğmələrim", "Düşüncədən həqiqətə", "Azadlıq təş-nəsiyəm", "Bilər" və sair şə'rindrədə Gülgün şairlik sənətinə böyük məqsədə çatmaq üçün nocib bir vasitə kimi baxır.

Şairənin yaradıcılığında diqqəti cəlb edən xüsusiyyətlərdən biri də bədii müqayisə üsuludur. Belə şə'rindrə biz həyat və hadisələr haqqında quru mühakimələr deyil, əsl bədii kamillik və reallıq görür, hadisələrin mahiyyətini dərindən dərk edir, insanın goldiyi obyektiv nəticənin şahidi oluruq. Elindən, obasından ayrı düşən lirik "mən" hicran odunda yansa da, özünü tok və qorib sayır. Çünkü vətənin o tayı da, bu tayı da vətəndir, onun gördüyü və dərk etdiyi bir həqiqət var: o da bütöv, vahid Azərbaycan!

Deyin, ağlamasın anam xəlvəti,
Qəlbimdə yurd salıb saf məhəbbəti,
Zaman çakdırırsə də mənə möhnəti,
Əziz saxlayıbdır bu torpaq məni.²

¹ Русские писатели о литературном труде. II том, "Советский писатель", Ленинград, 1955, стр.610. (Türkçədə müəllifindir).

² Gülgün M. Günlər və xatirələr. Uşaq və gənclər ədəbiyyatı Nəşriyyatı, Bakı, 1959, səh.53.

Şe'rde vətən məhəbbəti ilə yanaşı, zamanın, dövrün hadisələrində do münasibət bildirilir. Lirik qəhrəmanın məzmunca dərinloşması, dövrün siyasi məsələlərini, həyatın fəlsəfi qanunauyğunluqlarına dörindən nüfuz etməsi, sovet hakimiyətinin zahiri təmtorağına baxmayaraq, cəmiyyətdaxili ziddiyətlərə də yerinə gəldikcə onun əsərlərində işarə edilməsi əlbəttə ki, təqdirəlayıq haldır.

Şairənin lirik qəhrəmanı votən həsrətilə yansa da, mübarizliyi və mərdliyi ilə seçilir. Bununla belə bə'zən kövrəlir, ancaq onda ümidsizlik yox, böyük həsrətdən doğmuş kədər yaranır. Kədərin özündə də doğma yerlərə, xalqa böyük məhəbbət hiss edilir. Lunaçarski deyir: "...Belə bir məhəbbətlə ancaq o votəni sevmək olar ki, heç olmasa azad ola, lakin təhqir olunmuş və tapdalanmış bir votəni belə adı bir məhəbbətlə sevmək olmaz... Belə bir halda məhəbbətlə nifrot nəinki ayrılmaz surətdə bağlıdır, nəinki yalnız narahat hissərlə, kədərlə doludur, onda dərin ümidsizlik, hətta sevimli varlığın özünə qarşı belə narazılıq hissi vardır".¹

Bir ocaq qurmuşdum, odu sönməzdii,
Ayrılıq arzumu yarıda kəsdi.
Yeno nanə kimi üroyim əsdi,
Öz ocağım, odun yadımı düşdü.²

Lirik qəhrəman doğma yerlərin həsrəti ilə yanır. Elini obasını xatırlayır, yaranmış ayrılığa qarşı üsyan edir, lakin o

¹ Lunaçarski A.V. Ədəbiyyat haqqında məqalələr. Moskva, 1957, səh.423.

² Gülgün M. Yora bilməz yollar məni... Bakı, "Yazıcı" Nəşriyyatı, 1978, səh.172.

bilir ki, bu müvəqqətidir, onun yandırıldığı ocağı söndürməyə heç kimin qüdrəti çatmayacaq.

Mədinə Gülgünün bu səpkili şə'rəri oxucuda belə bir qənaət yaradır ki, xalq ilə dağ çayı arasında bir oxşarlıq var. Bu oxşarlıq hər şeydən əvvəl xalqın qəlirmənliğinde, cəsurluğunda yeri gələndə dağ çayı kimi kükrəyib daşınmasındadır. Fərq bundadır ki, dağ çayı qarşısına gələni aparır, yaxşı və ya pis, istər dostu olsun, istərsə də düşməni, fırqı yoxdur. Xalq isə qodırıbiləndir. O, pisləri süpürüb atacaq, yaxşını isə saxlayacaqdır. Şairənin xalqı da belədir. Onun yolunu heç bir mənə ilə kəsmək, qarşısını almaq olmaz. O, kükrəyib daşanda hər şeyi yolunun üstündən götürüb kənara atacaq. Xalqa olan məhəbbət, onun mübarizliyinə inam lirik "mən"ə xoş əhvalruhiyyə və nikbinlik getirir. Bo'zən sevinc və təntənə ilə coşan, bə'zən kədər və qüssə ilə səslənən, lakin homişə ümid və inamlı dolu olan votən məhəbbəti oxucunu da həyəcana getirir. Şairə votən ilə bir sevinir, votən ilə bir ağlayır. Onun üçün vətəndən kənardı heç bir şəxsi xoşbəxtlik yoxdur.

Sən güləndə gülürəm mən,
Qəlbim coşur dərya kimi.
Söyləyirəm əziz votən,
Kim söndürər bu eşqimi.¹

M.Gülgün bo'zən arzularını, votən həsrətindən doğan qəmini, kədər və qüssəsini təbiətə müraciət etməklə verir. Bunu tənqidçi M.Ölioğlu da qeyd etmişdir: "Şairənin həyat hadisələrinə, təbiət mənzərələrinə xıtabən dediyi sözləri, poe-

¹ Gülgün M. Təbrizin baharı, Bakı, Azərnəşr, 1950, soh.40.

tik müraciətləri, öz hissələrini həyatın müxtəlif ziddiyətli halları ilə müqayisə etməsi bizi həyəcanlandırır, tə'sirləndirir".¹

Vətən mövzusunun əsl poetik ilhamla işıqlandırılması baxımından Gülgünün "Lalələr", "Naz-naz", "Qərənfil", "Bə-növşə", "Nərgiz", "Saralmış yarpaqlar" və s. şe'rələri xarakterikdir. Qəhrəman bə'zən özünün keçirdiyi müxtəlif halları təbiət hadisələri ilə müqayisə edir, özü ilə onlar arasında bir yaxınlıq və oxşarlıq görür. Bu bənzətmələr bə'zən o qədər lirik, o qədər səmimi olur ki, oxucu da bu hissələrin tə'sirinə düşür, özünü həmin aləmdə hiss edir.

L.Tolstoy, A.P.Çexov yaradıcılığından danışarkən deyirdi: "Çexov müqayisədilməz rəssamdır. Bəli, məhz həyatın müqayisədilməz rəssamıdır. Onun yaradıcılığının böyük hüdü də ondadır ki, onu yalnız ruslar deyil, hamı başa düşür, bu isə əsas şeydir. O, məzmunundan asılı olmayaraq, ancaq həyatda gördüklerini qələmə alır və təsvir etdiyi hadisəyə təccüb ediləcək dərəcədə obrazlılıq və aydınlıq verir".²

B.Nəbiyev Gülgün sənətkarlığından danışarkən deyir: "Əksər şe'rələrdən aydın olur ki, şairə həyat həqiqətini oxucusuna çatdırmaq üçün öz sənətkarlıq bacarığından, müşahidə qabiliyyəti, canlı təsvir vasitələri və s. bacarıqla istifadə edir".³

Şairənin vətonu həsrətini daha yiğcam və lakonik dillə təbiət mənzorələrinə xitabən dediyi şe'rələr təşkil edir:

¹ Əlioğlu M. Şairənin şirin xəyalları. "Bakı", 1965, 20 noyabr, № 274.

² Русские писатели о литературном труде. III том. "Советский писатель", Ленинград, 1955, стр.487.(tərc.müəllifindir).

³ Nəbiyev B. Yadiqar üzük. "Azərbaycan" jurnalı, 1953, №12, səh.137.

Demə ki, qalmışam güllərdən ayrı,
Çağlayan sulardan, sellərdən ayrı.
Kaş könlün olmasın ellərdən ayrı,
Ürəyin görməsin möhnəti, lalə!¹

Bələ şe'rlərdə lirik "mən"in müraciətində bir riqqət və səmimiyyət duyular. Sairə hər otun, hər çiçəyin özünəməxsus əlamətlərini müəyyən ictimai və subyektiv amillərlə mə'nalandırmağı bacarıır. Fəsvirlər bəzən o dərəcədə inandırıcı, təbiii olur ki, lalə də, qızıl gül də, naz-naz da öz rəngi və təravətilə oxucunun gözü qarşısında canlanır. Bu şe'rlərdə yüksək sənətkarlıqla xalq bədii təfəkkürünün ustalıqla əlaqələndirilməsi şe'rlərə bir səmimiyyət və siqlət aşılıyır.

De, hansı həsrətdən ürəyin yandı?
Qəlbinin qanı ilə rəngin boyandı.
Aşıq oba-oba, kənd-kənd dolandı,
O səndən başladı söhbəti, lalə.

Ayrılıq sinənə qoy xal salmasın,
İntizar gözlərin yolda qalmasın.
Arada inciklik, giley olmasın,
Köyrəlmə sən belə xəlvəti, lalə!²

Bu şe'rlərdə forma-məzmunu, məzmun da formanı tamlayır. Aşıq şe'rində xas olan bir sıra xüsusiyyətlər: musiqilik, axıcılıq, milli, obrazlı təfəkkür tərzi bu şe'rlərə daxil ola-

¹ Gülgün M. Günlər və xatirələr. Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı, Bakı, 1959, səh.68.

² Yenə orada, səh.66.

raq yeni mə'na kəsb etmişdir. Bu şe'rлərdə xitabən deyilmiş sözləri lirik qəhrəmana aid etmək olar. Şe'reni oxuyan hər kəs hiss edir ki, lirik qəhrəmanın qəlbini kövrəlmüşdür, o, elindən, vətənindən, istəkli anasından ayrılmışdır. Bu ayrılıq qəhrəmana əzab, əziyyət verir, həsrətdən doğan göz yaşları axıdır. Müəllif sətiraltı ifadələr işlədərək deyir ki, sənə layla çalaçala səsim zilə qalxdı. Sonin dördünü ancaq intizar çəkənlər və ürəkdən yanalar bilər.

Baş qoyub torpağın isti köksünə,
De kimə anırsan belə, a naznaz!
Xəsif bir qızartı çöküb üzünə,
Sevginmi düşübdür dilo, a naznaz?

Soruşdum ürəkdən yanandan səni,
İntizarmi salıb amandan səni.
Bəlkə ayırıblar anandan səni,
Döñüb həsrət yaşıñ ilə, a naznaz!

Təbiət gözəlliklərini mə'nalandıran, onlara ictimai siqlət aşılımaga bacaran şairə 1945-1946-ci illərdəki inqilaba işarə edir. Bu inqilabin onun ruhi-mə'nəvi aləmində, həm də yaradıcılığında dərin kök saldığı bir daha təsdiq olunur. "Öslində o özü bir şair - vətəndaş olmaqla bu inqilabin yetirməsidir. Onun poeziyasındaki həsrətin, odun, yanğının səbəbini də elə bunda axtarmaq lazımdır".²

¹ Gülgün M. "Çınar olaydı", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.207.

² X.Rza. "Mülbarizəyə çağırılan şe'rلər", "Ədəbiyyat və incəsənat" qəzeti, 1965-ci il, 20 noyabr, soh.2.

Lakin bu zoif sentimental bir insanın qəmi deyil, həya-
tin sərt üzünü görmüş, qoşulduğu inqilabın tar-mar edildiyinin
şahidi olmuş, mübariz bir insanın qəmidir, ictimai dərddir,
vətəndaş kədəridir. Buna görə də bu qəm ruh düşkünlüyünə,
bədbinliyə gətirib ç xəmir, oksinə, hər kəsi səfərbər olmağa,
vətənin azadlığı, istiqlalı uğrunda mübarizə aparmağa səslə-
yır.. "Bir ovuc qar" şe'ri bu cəhətdən çox səciyyəvidir. Xəstə-
lənən lirik qəhrəməna həkim təklif edir ki, nəbzinin normal
vəziyyətə düşməsi üçün o müəyyən dərmanları qəbul etməli-
dir. Xəstə həkimə yalvarır, şəfəsi üçün ondan imdad istəyir.
Xəstənin yaşamaq üçün, şofa üçün həkimdən imdad istəməsi,
ümidi ona bağlaması töbidiir (Şairə burada insanın həyat eş-
qini, yaşamaq ehtirasını inandırıcı təsvir edir). Xəstə həkimə
yalvararaq deyir ki, sonin verdiyin dərmanlar mənə kömək et-
mir, mənim ürəyin in tellərini dindirən həsrət və ayrılıqdır.
Mən vətəni darda, gözü yolda qalan bir elన xəstəsiyəm. Belə
xəstəyə isə dərmanlar kömək edə bilməz. Doğuluğu torpaq-
dan ona boynu büük bənövşə, ya da bağıri yanıq lalə götürsə-
lər, o sağalar. Belə xəstəni dərmanlar deyil, vətən, onun çı-
çəkləri sağalda bilər. Xəstənin həkimə son müraciəti belədir:

Savalanın qarından
Bircə ovuc tap, həkim!
Bu vaxtsız ayrılıqdan,
Çokməyim ozab, həkim!
Qoyum sinəniin üstə,
Yanğım azalsın barı,
Şənum ki, vətəndəyəm,

Unudum ağrıları,
Unudum ağrıları...¹

Bu səpkili şə'rliyər məbarizolərdə bərkimiş, mərd və cəsur qəhrəmanın vətən sevgisi, gələcəyə, azadlığa inamı təsvir olunur. Qəhrəman inanır ki, bir vaxt gələcək, o doğma yerləri, həsrətli anasını görəcək. Şairə vətənin istiqalılınan inanır. Odur ki, onun sabahkı xoşbəxt gününə nəğmələr oxuyur. Lakin bu xoşbəxt sabahın açılmasına mane olan qüvvələr azərbaycanlıların və digər xalqların, nəinki milli təhqirlorino göz yumur, həm də onların dəyirmanına su tökürlər. Ona görə də şairənin əsərlərində İran müstəbidləri ilə məbarizəyə çağırış eşidilir. Xalqın istək və arzularının boğulmasında xarici imperializmi, xüsusən, Amerika və İngiltərəni ittiham edir.

Bir vaxt Amerika və İngiltərənin şahla münasibəti yaxın olduğu üçün Milli hökumətin süqutunda bu dövlətlərin də kifayət qədər "xidmətləri" olmuşdu. İstiqlaliyyət, azadlıq deyə milli hüquqları uğrunda ayağa qalxmış xalqı o vaxt öz qanı içində boğdular. İnqilabin qan içində boğulmasının şahidi olan, olində silah Milli hökuməti qoruyan şairə həmin hadisələrə bir neçə ildən sonra qayıdaraq qələmə almışdı. Ona görə də oğulları dar ağaclarından asilan, sürgün yollarında həlak olan anaların fəryadı Mədinə Gülgünün qələmində dil açıldı:

Çəkil, son ey yağı, yurdumdan çəkil,
Bu vətən, bu torpaq, bu dağ mənimindir.

¹ M.Gülgün. Çinar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.174.

Şeit sözlərimi, bunu yo'qın bil,
Hər gülü bar verən bu bağ mənimdir¹.

"Yalnız İran deyil, müstəmlökəciliyə qarşı mübarizəyə qalxmış xalqların böyük tarixi hərəkatı şairlərimizi ürekdən maraqlandırır. Lakin təəssüflə qeyd etməliyik ki, bu böyük hissələri ifadə etmək üçün bəzən şairlerimizdə nəfəs çatır, hissələr və fikirlər müvafiq bədii dona geydirilmir, çılpaq bir şəkildə verilir"².

Hərəkatda iştirak etmiş, hadisələri gözləri ilə görmüş M.Gülgünün yaradıcılığında vətənə məhəbbət, imperializmə nifrət, milli azadlıq hərəkatına rəğbət, son dərəcə təbiiliyi, ictimai kəskinliyi və əlvənliliği ilə seçilir.

İran şovinizminin ən mənsur xüsusiyyətlərinən biri Azərbaycan xalçının adət və ənənəsinə, onun dilinə biganəliyidir. Belə hallarda min illərin sınağından çıxmış, bədii və fəlsəfi fikirləri ifadə etməyə qadir olan bir dil məsxərəyə qoyulur, xalqın mə'nəviyyatı və dili kinayə obyektinə çevrilir. Vətənpərvər bir şairə kimi Mədinə Gülgün də belə hallara biganə qala bilmir, ana dilinin müdafiəçisi kimi çıxış edir.

Munisi doğuldum saf məhəbbətin,
Haqqın, ədalətin, gözəl niyyətin,
Dili zəncirlənmiş qoca Fitrətin,
Ölməz əş'arını qaytarın mənə.

¹ M.Çulxun. Təbriżim bənərə. Bakı, Azərnəşir, 1950, səh.27.

² M.Arif. Poeziyamız haqqında. "Azərbaycan" jurnalı, Bakı, 1966, №2, səh.6.

Min-min xəzinəyə dəyişmərəm mən
Sənin bir daşını, ey əziz vətən!
Budur Gülgünü də dilə gətirən,
Xalqının varını qaytarın mənə¹.

M.Gülgün elə bir nəslə mənsubdur ki, bu nəsil həyatın çox təlatümərinin şahidi olub. Onlar milli mücadilə yolunda ilk mübarizlərdən biri olmuşlar. "Çox vaxt top atəşləri onların haqqı sözünü başqalarına çatdırmışdır. Onlar əsil səadəti, xoşbəxtliyi vətənin azadlığında, istiqlaliyyətində görmüşlər. Bu elə bir nəslidir ki, həyatın keşməkeşləri, burulğanları onların arasında çox dözümlü, sözün həqiqi mə'nasında nəhəng iradəli adamlar yctişdirmişdir. Bu nəsin hər bir nümayəndəsi özünün həyat sahnəsini yaz-mağा qadirdir".²

M.Gülgün mübarizənin qızığın illərində olduğu kimi sonralar da qüvvətini müqəddəs vətən torpağından aldı. Onun sonralar yazdığı əsərlərdə əvvəlki döyüşkənlik, mübarizlik əsas aparıcı xətt kimi yaşadı və inkişaf etdi. Bu xətt Vətən və xalq məhəbbətidir, ona bağlılıq, fədakarlıq və məftunluqdur. Mərhum şairimiz Xəlil Rzanın dediyi kimi, "Gülgün əqidə və məslək şairidir".³ Bəzən

Köyrəlmiş könlümə əl vurma, həkim,
Qoy hicran dərdini mən özüm çəkim.⁴

¹ M.Gülgün. "Şairənin kitabxanası", "Qaytarın mənə" Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962, səh.19.

² S.Əmirov. "Çox mö'təbər xitabət kürsüsü", Bakı, 1969-cü il, 6 yanvar, N-7, səh.3.

³ X.Rza. "Mübarizəyə çağırılan şe'rələr", "Ədəbiyyat və incəsənət" qəzeti, 1965-ci il, 20 noyabr.

⁴ M.Gülgün. "Şairənin kitabxanası", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962, səh.41.

- söyləyən şairə mübarizəni, istiqlalı gözləməkdən yorulsa da, usansa da bu bir anlıq olur. Çünkü o, bir xalqın arzu və istəyini ifadə edir, onların adından danışır, milyonların təmsilçisinə çevirilir. Onun poetik "mən"inin arxasında vətən, xalq, el durur. Belə şə'rلərdə şaireylə onun poetik "mən"i əqidə və məsləkə birləşir. Böli, artıq zaman yetişib, hər anın öz hökmü var. Divarları qan sızan, torpağı qan ağlayan, vətən oğullarının saxlandığı qara zindanlar da, vətən də, xalq da mübarizə istəyir, yeni həyat arzulayır. Ana südü, ana öyündü, qanı axıdılmış Azərbaycan yurdunun ığidləri, yanmış doğma torpaqda yeni döyüşlərə, vətənin istiqlali uğrunda mübarizəyə çağrıır.

Məni qanlı məhbəsdon
Mənim elim çağırır.
Pas atmış zəncirlərlə,
Bağlı dilim çağırır.¹

Nəticə olaraq deyo bilərik ki, vətən həsrəti, azadlıq və mübarizə əzmi onun yaradıcılığının şah damarını təşkil edir, bütün qalan mövzular yalnız bu ideya və mövzuya ətrafında dövr edir, yazış-yaratmaq üçün ona mə'nəvi qüvvə və ilham verir.

¹ M.Gülgün. Donuzin sahili var... Azərbaycan Dövlət Nəşriyyatı, 1965, səh.50-51.

L İ R İ K D Ü S Ü N C Ə L Ə R

(BİR ÖMÜR İSTƏYİRƏM QƏLƏM ÇƏKƏ MÖHNƏTƏ)

M.Gülgünün lirikasında əsas aparıcı mövzu vətənpərvərlik və milli istiqlal olsa da, doğma mövzulardan biri də məhəbbətdir, onun fəlsəfi mə'nasıdır. Zəngin şərq ədəbiyyatında məhəbbət həmişə cəmiyyətə qarşı üsyankarlıq, fədakarlıq, ictimai ədalətsizliklə mübarizə və insan ləyaqotinin təsdiqi kimi təzahür edir. İntellektual şe'rлərlə poeziyamızı zənginləşdirən klassiklərimizdən başlayaraq müasir poeziyamızın nümayəndələrinin əsərlərində işlənmiş məhəbbət mövzusu həmişə bəşəri mahiyyyət daşımış, qarşılıqlı real hissənin ifadəsi olmuş, azadlıq və əxlaq saflığını müdafiə etmişdir.

Məhəbbət konsepsiyasının kamil yaradıcısı Füzuli təsədüfi deyil ki, özünü məhəbbət aləmində şöhrət qazanmış Məcnunla və Fərhadla müqayisə edir:

Məndə Məcnundan füzün aşiqlik istə'dadı var,
Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Dahi Füzulinin şərq ədəbiyyatında azad sevgi, cəfakes aşiq və ölməz məhəbbət simvolu olan Məcnunla özünü müqayisə etməsi təsacüfi deyildi. Çünkü humanist şair Məcnunun timsalında özünü, onun arzularında isə öz arzularını görürdü. Məcnunun irəsanlardan üz çevirərək azad təbiətin qoyundan məskən salması onun feodal-patriarxal cəmiyyətə qarşı üsyani idi, çünki bu cəmiyyət onun azadlıq və insani hissərini qiymətləndirə bilmədi. Məcnunun böyüklüyü onda idi ki,

o, qaranlıq mühitdə yeganə zəka işığı idi, bu işiq onu mühitin fövqünə qaldırmışdı. "Humanist mütəfəkkir, insanların bir-biri ni sevməsini, dost, sirdəş və qardaş olmasını arzulayırdı. İnsan və insanlığa sevgi Füzulinin alovlu bir məhəbbətlə, chti-rasla tərənnüm etdiyi oxlaqi qayə, yüksək bəşəri hissdir. O, hamını aqıl, bir-biri ilə dost və mehriban görmək istəyir, bəşər nəslini hər cüro pis əməllərdən çəkinməyə, ünsiyyət və birlikdə olmağa, qarşılıqlı sevgiyə çağırırırdı".¹

Xalq azadlıq aşığı olduğu üçün həmişə saf məhəbbəti müdafiə etmişdir. Elə şifahi xalq ədəbiyyatının özündə bir çox bayatılar, "mən aşiq" sözü ilə başlayır. Bütün nağıl və dastanlarımızda aşiq həmişə ədalət, azad həyat, doğruluq, dostluq rəmzi kimi qiymətləndirilir. Məhəbbət və aşiq hörmətli alım M.C.Cəfərovun sözlərilə desək "ümumiyyətlə, bizim klassik şə'rımızdə hər yerdə həyat, səadət eşqi, xalq müraciyyəti, xalq hikmətini təmsil edir"².

Deməli, məhəbbət azadlıq ideyaları ilə bağlı olan hissdir. Bu hissin möhtəşəmliyini və ülviliyini Füzuli yaradıcılığında əlçatmaz və təkrarolunmaz yüksəklilikə qaldırıdı, onun fəlsəfi mahiyyətini açdı. Tənqidçi-filosof Asif Əfəndiyev "Bəs nədir o məhəbbət?" - sualına cavab tapmaq üçün Füzuli lirikasına müraciət edir və yazar ki, "Füzuli təkcə məhəbbətin tərənnüməcüsü dəyil, kamil bir məhəbbət konsepsiyasının yaradıcısıdır"³.

¹ F.Qasımkədə. Qom karvanı, yaxud Zülmətdə nur. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.162.

² M.C.Cəfərov. Füzuli düşüncəsi. Azərnoşr, 1959, səh.28.

³ Asif Əfəndiyev. Məhəbbətin izi ilə."Ulduz" jurnalı, 1969, №2, səh.44.

Məqalə müəllifi Füzuli lirikasından bəhs edərək məhəbbətin əsl mahiyyətini yeddi bölgü altında müəyyənləşdirir və göstərir ki, bu haqda olan bütün suallara Füzulinin məhəbbət lirikasında cavab tapmaq mümkündür.

Bəli, məhəbbət heç də iki nəfərin bir-birinə olan sevgisi kimi dərk edilməməlidir. Məhəbbət insanın həyata bağlılığı, həyatı sevməsi, estetik zövq, təbiətin yaratdığı bütün gözəlliklərə məftunluq, insanın insana inamı, sağlam ailənin əsası, bütün bəşəriyyətə məhəbbət deməkdir.

Mədinə Gülgünün də həyat və sevgi lirikasında insanın təbii və canlı duyğuları dile gelir. Müəllif poetik sözün hökmü ilə sübut edir ki, insanın qəlbində əmələ gələn, özünə ənginlik və geniş yol açan təbii hissələrin qarşısını heç bir sün'i və kənar qüvvə ala bilməz. Sevən könlün arzuları qarşısında hər şey gücsüzdür. Lakin bu sevgi insan ağlına tabe olan, insanın idrak və zökəsindən qidalanan sevgi olmalıdır. Burada heç bir şöhrət, heç bir mənfəət düşünülməməlidir. Şairənin təsvir etdiyi məhəbbət təmənnasız, fədakarcasına olan məhəbbətdir. Məhəbbət deyərkən həm də müəyyən bir ideyaya, vətənə, bəşəriyyətə, hətta bütün insanlara olan sevgi başa düşülməlidir. Bu mə'nada məhəbbət ən geniş əhatəli, ən çox rişə atmış hissdir. Geniş mə'nada desək, şairin lirik qəhrəmanında olan məhəbbət bütün xarici aləmdə xoşa gələn şeylərə hüsn-roğbət deməkdir. Gülgünün poetik parçalarında həyatın bəxş etdiyi bütün gözəlliklərə böyük məhəbbət duyulur. Şairə məhəbbət məfhümünü geniş mə'nada başa düşür və mə'nalandırır:

Məndən soruşalar nədir məhəbbət?
Deyərəm o gözəl, o əziz ne'mət...

Torpaqdır, bitkidir, günəşdir, sudur,
Meyvə qoxusudur, gül qoxusudur.

O mehriban bir söz, şəfqətli əldir,
Sevib, sevilməkdir, işdir, əməldir.
O, ana laylaşı, körpə səsidi,
Əməyin, hünərin təntənəsidir¹.

Məşhur əxlaq nəzəriyyəçisi Braun məhəbbəti müsiqi ilə müqayisə edib göstərir ki, məhəbbət həyatın müsiqisidir və hətta məhəbbətin lal notası hər hansı müsiqi alətinin çıxardığı səsdən daha xoş səslər çıxarır. Şairənin bu səpgidə yazılmış şe'rlərində hissi məhəbbətlə mə'nəvi məhəbbət vəhdət təşkil edir. Mə'nəvi məhəbbət yüksək idrak pilləsi, məhəbbətin təkmilləşməsidir. Bu məhəbbətdə hiss ilə təfəkkür qovuşur. Şairin lirik qəhrəmanında məhəbbət o qədər böyük və dərindir ki, onda dəniz coşgunluğu, qaya sərtliyi və bahar təravəti var. Həm də burada ötəri hissələrdən deyil, əsil real məhəbbətdən söz gedir. Çünki sevən gənc sevgilisi ilə ömrü boyu bir yerde olmayı arzu edir.

Mən çiçək olsaydım, ətirli çiçək,
Ətrimlə məst edib oxşardım səni.
Mən ulduz olsaydım, şö'lə çökərək,
Göylərə yazardım məhəbbətini.²

Lirik qəhrəmanın qəlbinin dərinliklərindən gələn möhtəşəm məhəbbət hissini izhar etmək üçün özünü bahara,

¹ M.Gülgün. "Çınar olaydı". Azərnəşr, Bakı, 1968, səh.55.

² M.Gülgün. "Dənizin sahili var", Azərnəşr, Bakı, 1965, səh.90.

günəşə, aya, donizo, kükrəyən çaya, bənzətsə də, bunların heç biri deyil. Əks təqdirdə belə bir fikir doğardı ki, qəhrəmanın sevgisi qeyri-real məhəbbətdir. Bu isə istər-istəməz insani həyatdan ayıraq romantik bir aləmə aparardı. Ona görə də şairin qənaəti belədir ki, məhəbbətsiz ömür heçdir, həyatda nəyəsə, kiməsə bağlanmadan yaşamaq mümkün deyil.

Bircə ürəyim var, sənində o da
Birdə ki, nəğmodır sovqatım mənim.
Məhəbbətsiz ömür heçdir dünyada,
Sevgidən yaranmış həyatım mənim.¹

Ədəbiyyatşunas M.Əlioğlu "Şairin şirin xəyalları" adlı məqaləsində yazır: "Şair insan eşqinin möhtəşəmliyini, insan düşüncəsinin parlaqlığını və insan xəyalının sonsuzluğunu sahili qət edilməyən dalğalı dənizlərdən, zirvəsi buludları dələn dağlardan, dibi görünməyən uca göylərdən daha qüdrətli, möhtəşəm və əzəmətli hesab edir. O, şe'rlerində həm səmimi, həm də həyəcanlıdır"².

Həqiqətən tez-tez lirik üsluba müraciət edən Gülgün, poeziyanın həm qədim, həm də təravətli mövzusu sayılan məhəbbəti, həyat sevgisini və gənclik eşqini yeni biçimdə, təzə cizgilər və poetik ifadə vasitələrilə oxucularına çatdırıbilir. Bu poetik parçalarda olan səmimiyyət hər şeydən əvvəl insana məxsus-ülvi hisslerin çox səmimi təsvir edilməsindədir.

Şairin məhəbbət lirikasında fərdi intim duyğular ictimai

¹ M.Gülgün. Donızın sahili var. Azərnəşr, Bakı, 1965, səh.90.

² M.Əlioğlu. Şairin şirin xoyalları. "Bakı" qəzeti, 1965, 20 noyabr.

eybəcərliyə qarşı duran bir səddirsə - onun qarşısında əyilmək - yüksəlmək, özünün mahiyyətini daha dərindən dərk və təsdiq etmək deməkdir¹.

Mədinə Gülgünün qəhrəmanları öz mənliyini yüksək idəyalara xidmət etməklə təsdiq edirlər. Əsl insani hiss olan məhəbbət də zokalı hiss olduğu üçün əsrlərin min illərlə yaşadıb qoruduğu əxlaq normalarına dərin hörmət və ehtiramın nəticəsidir. Bütün bunlarla yanaşı, Gülgün yaradıcılığında ictimai məzmun qüvvətlə olduğu üçün məhəbbət lirikası bu poeziya axınında zoif görünür, bə'zi yerlərdə isə məhəbbət lirikası ilə ictimai məzmunun vəhdəti bunlar arasında olan sərhəddə son qoyur.

Can odlara yandı, yeno cananını istər,
Hey çarə gözər vəslətə, dərmanımı istər.

Könlüm yorulub, hicrana yoxdur daha səbri
Dərya quşu tək uçmağa tufanını istər.²

Gülgünün lirikasında bir təmkinlilik, həyat hadisələrinin mahiyyətinə fölsəfi baxış nəzərə çarpır. Bu da onun şə'rərinin mə'na və mündəricə e'tibarılı zənginliyini göstərir. Onun "Həyat eşqi", "Nənəmə deyərdi", "Bir qaya başında", "Həyat nəğmə deyilmə?" parçaları ictimai poetik şe'rین yaxşı, həm də təravətli nümunələri hesab edilə bilər. Yaradıcılıq və fikir axtarışları bu şe'rələrdə daha açıq nəzərə çarpır. Çünkü bu

¹ A.Əfəndiyev. Sənətdə gənclik və sonotin əbədi gəncliyi, "Ulduz" jurnalı, 1968, №2, soh.46.

² M.Күлкүн. Чинар ояжды, Азринош, Бакы, 1968, сəh.228.

şə'rلərdə həyat hadisələrinə cbyektiv yanaşılmış hər bir əşya və predmetin mə'nası bu və ya digər dərəcədə işıqlandırılmış, hadisələr səmimi, solis və tə'sirli bir dilə oğucunun mühakiməsinə buraxılmışdır. Bu səpkili şə'rلərdə şairə tək-tək hiss edilən yeknəsöklikdən qurtarır, müxtəlif mühakimələr söz demək üçün şairə geniş imkanlar verir.

Həzin bir bulaq səsi,
Bir göyərçin qanadı,
Halal əmək, halal iş,
Ürəkdən gələn gülüş....
Göy zəmirlər, tarlalar,
Qayğısız şən balalar,
Nəğmə deyil nədir bəs?
Nəğməni həyatda gəz¹.

Şairin lirik, "mə'n"inin aləmindəki genişlik, estetik düşüncə onun məzmununa dolğunluq getirir. M.Gülgünün təsvir etdiyi ehtiraslı, həm də zəkalı məhəbbət, ictimai və etik düşüncələr, həyatın adı hadisələrinə həssaslıqla yanaşmaq, təbiətdə, insan həyatının hər dövründə estetik tapıntı, xalqın min illər boyu yaratdığı ədəbiyyat və incəsənət abidələrinə hörmət və ehtiram, mə'li müəyyənlik və s. oğucunu poetik aləmin dərin qatlarına aparır. Bu xüsusiyyətlər onun yaradıcılığına geniş məzmun, dərin mə'n na getirir.

Şairin poetik amalı həyata bağlılıq, yaşamaq, mübarizə aparmaq, insan həyatının xoşbəxtliyini tə'min etmək ideyasını təlqin edir. Şairin lirik qəhrəmanı insanı dünyanın ən qiymətli

¹ M.Gülgün. Dərinin sahili vət. Azornoşr, Bakı, 1965, səh.147.

incisi hesab edən, həyatın bütün mürəkkəbliyini, sevincini və kədərini öz ciymində daşıyan bir xilqətdir. Şair "həyat eşqi" şe'rində intim və fərdi duyğuları ilə yaşayan insanı deyil, insanın və torpağın nəfəsi mövcud olan filosof-insan surətini yaratmışdır. Şair həyatı inkişafda təsvir etdiyi kimi insanı da daının yaradıcı fəaliyyətdə, töbiət və cəmiyyətlə qarşılıqlı temasda verir. Yəni sevib-sevilməyən, yalnız öz aləminə qapılıb özünü düşünən sözün həqiqi mənasında bədbəxtidir. İnsanı qurub-yaratmağa, həyatın gözəlliklərindən zövq almağa sövq edən həyat eşqidir. İnsanı qoruyun! O, əvəzedilməz xilqətdir. O, həyatın bəxş etdiyi misilsiz və sonsuz gözəllikdir. Şə'rən çıxan nəticə budur.

Dənizdəki dalğalar
Hücum etsələr mənə,
Aparmaq istəsolər,
Lal suların dibinə,
Nəfəsim təngisə də,
Baş aymərəm ölümə!
Qovuşmaqçun təzədən,
Vətənimə, cimə,
Son gücümü yığaram,
Mən sahilo çıxaram...¹

İnsan qeyri-adi, hom də əvəzedilməz varlıq olduğu üçün onun yoxluğu şairi narahat edir, heç bir şeyə baş ayməyon qohrəman e'tiraf edir ki,

Fəqöt bir gün duymasam,
İnsanın nəfəsini,

¹ M.Gülgün. Çinar olaydı. Azornosr, Bakı, 1968, səh.68.

Eşitməsəm qəm dolu,
Sevinc dolu səsini..
Gücsüz sanaram o gün
Özümü həyatda mən...
Can qurtara bilmərəm
Köksümdə baş qaldıran
Tufanların əlindən,
Dalğaların əlindən¹.

Bütün zamanlarda poeziyanın qarşısında duran vəzifələrdən biri də sülhür bütün dünyada tə'mir edilməsi məsələsinin geniş işıqlandırılmasıdır. Şairin bir sıra əsərləri insan yalnız iş görmək, qurmaq, yaratmaqla kifayətlənməməli, özünün, həm də başqalarının çəkdiyi zohmətdən bəhrələnməyi və həyatın gözəlliklərdən həzz və estetik zövq almmalıdır - fikrini təlqin edir. Bəşəriyyətin səadəti nəminə edilən hər bir mübarizə insanın həyatına daxil olmalı, onun insanlıq borcundan başqa bir də mə'nəvi toləbatına çevrilməlidir.

Bir ömür istəyirəm
Qələm çəkə möhnətə,
Sülh bayrağı bəxş edə,
Bütün bəşəriyyətə².

Həyatı yüksək intellektual səviyyədən müşahidə edib qiymətləndirmək M.Gülgün yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Şair hissiyyat adəmi olduğu kimi eyni zaman-

¹ M.Gülgün. Çınar olaydı. Azərnöşr, Bakı, 1968, səh.68-69.

² M.Gülgün. Dönəzin sahili var. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965, səh.100.

da o içtimai xadımdır, cəmiyyətin bir damlaşdır. Cəmiyyət deyilən geniş anlayış mübarizə dolu bir həyatdır ki, bu həyatın bəxş etdiyi nəşə bütün sevinclərdən yüksəkdir. Aydın məsələdir ki, həyatın bu sevincini duymaq cəhətdən şairlər daha həssas olurlar.

Bu iki cəhət bir-birindən ayrılmadığı və vəhdət təşkil etdiyi üçün M.Gülgün lirikası oxucuya xoş tə'sir bağışlayır. Şairə təbiət hadisələriylə cəmiyyət arasında ümumi oxşar cəhətlər axtarır tapır və onları poetik dildə şe'rə çevirir. O, dənizin çağlamasını insan qəlbinin keçirdiyi təlatümlərlə, dənizin tufanlı və sakit anlarını insanın gülübü-aglaması ilə qarşılaşdırır. Təbiət hadisələrinin insanlışdırılması təbiətə cəmiyyət arasında olan vəhdəti bir daha təsdiq edir.

Soruşdum, ey dəniz, bu çağlamağı,
Salıl qumlarını qucaqlamağı,
İnsan tək gah gülüb, gah ağlamağı
Kimdən öyrənmisən, et məni hali?
Sondən öyrənmışəm dedi - bu hali¹.

Şairin Xəzəro həsr etdiyi bir silsilə şe'rələr var ki, bunlar onun yaradıcılığında müstəsna yer tutur. Onu da qeyd etmək lazımdır ki, Xəzəro həsr edilmiş şe'rələrin əksoriyyəti yüksək poetik zövqlə yazılmışdır.

Gülgün dərizin sakit vəziyyətini insanın düşüncəli və dalğın anına, ləpələrin piçiltisini, iki sevgilinin amiranə söhbətinə, heybətli dalğaların gurultusunu isə insanın bitib-tükənməyən qüvvəsinə oxşadır. Belə hallarda müəllif demək

¹ M.Gülgün. "Dənizin sahili var", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965, səh.100.

olar ki, qarşısına Xəzəri tərənnüm etmək məqsədini deyil, onun təsviri fonunda insanın yaşamaq chtirasını, gəncliyin qaynar təbiətini və mə'nəvi zənginliyini tərənnüm etmək məqsədini qoyur.

Nə zaman ki, saçımı darayıram, hörürəm,
Yadıma Xəzər düşür, yadıma sən düşürsən.
Nə zaman yarpaqları piçıldısan görürəm,
Yadıma Xəzər düşür, yadıma sən düşürsən.

Xəzər duzlu, sən duzlu, ikiniz də çağlayan,
İkiniz də sevgini daim əziz saxlayan.
İstər uzaqda olum, istər yaxında, inan -
Yadıma Xəzər düşür, yadıma sən düşürsən.¹

Şairənin klassik mövzulara yeni, orijinal mə'na vermesi çox maraqlıdır. O, bir sıra şe'rlerində məzmunca kamil və özünəməxsus ədəbi nümunə yaratmışdır. Bu poetik parçalarда təbiətin predmetləri möqrur və müdrik insani təmsil edir, onun mə'nəviyyatı ön plana çıxılır, ağlı, zəkası tərənnüm olunur.

S.Əmirov "Çox mö'təbər xitabot kürsüsü" məqaləsində "Çinar olaydı" kitabında toplanmış şe'lər haqqında yazır: "M.Gülgünün kitabında toplanmış əsərlərdə belə keyfiyyət nəzərə çarpır ki, müəllif hadisə və əşyaların poetik mə'nasını kəşf etməkdə çox irolı getmişdir. Diqqət olunsa, şair bir yarpağın tənhalığında, bir bulağın zümzüməsində, bir söyüdün

¹ M.Gülgün. Denizin sahili var. Azərbaycan Dövlət Nəşriyyatı, 1965, səh.105.

duruşunda elə mə'nalar görür, elə ümumiləşdirmələr çıxarırlar ki, oxucunun səmimiyyətini və məhəbbətini qazanır¹.

Bu mə'nada "Dağlar" şe'ri çox xarakterikdir.

Dərdini heç kəsə açıb demədi,
Qartal xoyalından yenə enmədi,
Zirvəsi görünməz oldu, dinmədi,
Bildi bu ötəri bir haldı dağlar².

Ən qabarıq cəhət həyat hadisələrinə, ömrün mə'nasına və insan arzularına müəllifin dərin mühakimələrlə yanaşmasıdır. "Qocalıq" şe'rinin başlıca problematikası insan ömrü və bu ömrün dərk edilməsidir.

Şair B.Vahabzadə "Çinar olaydı" kitabına yazdığı müqəddimədə bu şe'rə xüsusi diqqət yetirərək yazır: "Qocalıq! Onun gelişindən təşvişə düşmək hissi çox adı, insani bir duygudur. Yaşı qırçı etənlər bu hissi çox tez-tez yaşayır".

Doğrudur, gənclik romantik bir aləmdir. Bu dövrədə insan püxtəloşır, onda eiddi münasibətlər əmələ golur, qeyri-kamillik, avamlıq və e'tinasiqliq kimi sıfətlər insanı tərk edir. Gözəl arzular, təmiz niyyətlərlə həyata qədəm qoyan insan gəncliyin bir vaxt onu tərk edəcəyinə həmişə heyf silənir. Cünki, gənclik gedəri qonağa bənzəyir. Ülvə ehtiraslar, nəcib hissələr, insana xidmət etmək arzusu gəncliyin yetkinləşmə dövründə boş illyuziyadan həqiqətə çevrilir. Qocalıq isə daha

¹ S.Əmirov. Çox mö'təber xitabət kursusü. "Bakı" qəzet, 1969, 6.1., № 4, səh.3.

² M.Gülgün. Çinar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1968, səh.44.

³ B.Vahabzadə. "Çinar olaydı" kitabına yazdığı müqəddimə. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968, səh.6.

təmkinli, daha dəyanətli olur. Keçilmiş həyat yollarının təcrübəsi insanı düzgün istiqamətləndirir. O, insanla son mənzilə qədər yoldaşlıq edir. Bu mə'nada qocalıq əbədilik qazanır.

Bu şe'rdo Gülgün insanın keçirdiyi psixoloji vəziyyəti həssaslıqla qələmə almağı bacarıır.

Bir səhər qocalıq döydü qapımı,
Əlində əsası, gözündə eynək.
Dedi istəsən də, istəməsən də,
Səninlə günümü keçirəm gərək¹.

Bu vaxta qodor poeziyamızda gəncliyin mə'nəvi qüdrəti, əzoməti tərənnüm saviyəsinə yüksəlmışdır. Lakin insan müdrikliyinin, insan kamalının ən yüksək pilləsi olan qocalıq dövrü şairə tərəfindən o qodər şairanə təsvir edilir ki, həmişə gəncliyin gedoriliyinə kədərlənən insan bu şə'rini oxuduqda mə'nalı həyatın nə olduğunu bir daha başa düşür. Qocalıq - böyük və mə'nalı həyatın, müdriklik və mə'nəvi zənginliyin təsdiqi kimi səslənir.

Saćın ağarması insan ağlığının kamilləşməsi, ömrün həyatda buraxdığı izlər və mə'nəvi gözəllikdir, insanların şairanə təbiətə çevriləməsidir. Ona görə də Gülgünün lirik "mən"inin xəyalı uzaq illəri gəzir, o, ömür dastanını varaqlaşdıqca, təbəssümü illərlə yanaşı, çətin anlarını da xatırlayır. Bundan sonra qocalıq ona daha əzomətli, daha əziz görünür. Övladının "ana" deyə səsləməsi lirik qəhrəmanı xəyallar aləmindən ayırrı. Analıq səadətini, bu böyük gözəlliyi duymaq ona gəncliyini qaytarır.

¹ M.Gülgün. Çinar olaydı, Azərnəşr, Bakı, 1968, səh.71.

Gülgün fərdi arzularını, ictimai və ümumbəşəri ideyalarla vəhdətdə götürür. Torpağın yaralanmasına, bir çiçəyin qırılmasına dözə bilməyən həssas təbiətli şairi insan arzularının böyüklüyü ilə ömrün qısalığı arasındaki təzad narahat edir.

Obyektivlik şairin lirik "mən"inə canlılıq və emosionallıq verir. Onun estetik idealı bundan ibarətdir ki, gözəl görünən, bir-birinə oxşayan hər bir oşyanı və predmeti eyni dərəcədə qiymətləndirmək olmaz.

İnsan var ki, təməl qoyur,
Yaşatmaqdır hər sözü də.
İnsan var ki, qəlbə qara,
Zülmət görür gündüzü də.

İnsan var ki, məhəbbətlə
Düşünürən hər an onu.
İnsan var ki, lə'nətlərlə
Damğalılmış zaman onu¹.

İnsan xəbisliyi və insan xəyanətilə qarşılaşarkən lirik qohrəmanda nifret hissi yaranır.

Dünyaya təmiz və pak gələn insan düşdürü mühitdə və yaşadığı cəmiyyətdə bə'zon eybəcərləşir, yırtıcıya çevrilir, başqalarının bədbəxtliyi üzərində özünün xoşbəxtliyini tə'min etməyə çalışır. Ona görə də eybəcərləşmiş insanlar nifrətə layiq olduqları kimi, başqalarının da yolunda həmişə təhlükə yaradırlar. Eybəcər mühit yırtıcıların tam hökmranlığı

¹ M.Gülgün. Çinar olaydı. Azornoş, cəh.74.

Xəyahim bir anda gəzdi illəri,
İllər gah danışdı, gah lał göründü.
Oğlum - ana, - deyə çağırdı məni,
Gözümüzdö hieranla vüsal göründü¹.

Deməli, gənclik ölmür, övladın varlığında özünün əbədiyyətini, ölməzliyini qazanır.

Dedim ey qocalıq, müqəddəs ata!
Mənim dərixmağa heç haqqım varmı?
Ömrümün baharı səslədi məni.
Ömrü bahar olan heç qocalarmı? ²

İnsan, onu düşündürən amal və mübarizə Gülgün lirikasının canını təşkil edir. Biz onun lirik şe'rindrində həyat barədə quru mühakimələr deyil, bədii kamillik və orijinallıq görürük. Lirik qəhrəmanın qəlbində kök salan ən güclü insanı hiss humanizmdir. Şairin qəhrəmanı insana, torpağa bağlı, dünyadan bütün sevinc və kodorunu qəlbində gəzdirən bir xilqətdir. O, yaşamağa, həyatı, bütün insanları sevməyə çağırır. Dünyada azad, xoşbəxt güzaran qurmaq onun arzusudur. Qəhrəmanın titanik arzuları, qəlbinin genişliyi insana əlavə tükənməz məhəbbəti heyrot doğurur.

Budaqlar qırılmaya,
Yarpaq yaraşınmaya.
Toki mən yaraşanım,
Torpaq yaraşınmaya³.

¹ M.Gülgün. Çinar olaydı. Azornış, Bakı, 1968, soh.72.

² Yenə orada.

³ Yenə orada, soh.111.

ğını yaratır, nəcib insanı hissələr vəhişi və heyvani ehtiraslarının qurbanı olur. Çünkü mühit insanları hər cür inkişafdan qoyur, ona görə də şəxsiyyətsiz adamlar yetişir. Belə cəmiyyət Məcnun kimiləri döllilik adı ilə damğalayır, onun ideal məhəbbəti qiymətləndirilmir. Dünya cəngavorlərindən ilham alan böyük C.Cabbarlıının "Aydın"ı sonradan tərəddüdlər içərisində çırpınır, özünün heçliyini tösdinq edir, "Amerika faciosi"nin qəhrəmanı öz sevgilisini öldürür, nə üçün Qorio ata hamı tərəfin-dən unudulur, meyidini belə basdırın tapılmış? İlkin və saf hissələrin təcəssümü, sadəlövh və xeyirxah Cenni nəyə görə çırキン ehtirasların qurbanı olur? Ona görə ki, mühit onları da eyniləşdirir, ümumi axına qoşulmayanları, insan kimi yaşamaq arzusunda olanları möhv edir. Yaşamaq istəyirsənsə, cəllad ol, özünü düşün, bacardığın qədər hamidan al, özün vermə, başqalarının göz yaşlarında şoxsi soadətini tap. Belə mühitə, bu mühitin insanlarına nifrot etməmək mürükün deyil. Doğrudur, bu cəmiyyətdə belələr ilə yanaşı, özünün insanlıq ləyaqətini qoruyub saxlaya bilənlər də tapılır. Onlar çox vaxt mühitin qurbanı olsalar da, əbədilik qazanırlar. 22 il ərəb xilafətinə qarşı xalqın azadlığı uğrunda mübarizə aparan Babəki, səhnə sənətinin zirvələrini fəth etmək arzusunda olan Oqtay Eloqlunu, Tolstoyun hölmə töbiətlə Nataşasını, Nexlyudovunu, Pyerini, Nosiminin qəhrəmanlıq dolu həyatını xatırlayaq. Belə insanları sevməmək, onların həyatına qıbtə etməmək mürükün deyil.

Ona görə də şairin lirik qəhrəmanı yaxşı insanları sevir, pislərə isə nifrot edir:

...Külək ayrı, tufan ayrı
Xəsif əsən yel ayridır.

Göy çəməndə çıçok ayrı,
Bağda bitən gül ayrıdır....
Ömrə, günə əngəl olan,
İnsanlara nifrətim var.
Sizi, sizi sevirəm mən,
Ay ləkəsiz, mərd insanlar¹.

Şairin yaradıcılığında elinizin gözəl adət və ən'ənələrinə hörmət, zəngin keçmişimizə, həmişə təravətli olan mədəniyyətimizə bağlılıq və məftunluq duyulur. Hər bir xalqın mədəniyyəti onun qədim abidələri, ədəbiyyat və incəsənət əsərləri ilə ölçülür. Bu incəsənət abidələrində dədə və baba-larımızın ruhu, həyat tərzi, düşüncə və idrakı öz ifadəsini tapır.

Xalqımızın zəngin musiqi irsi içerisinde bizi düşündürən, həyəcanlandırıran, böyük arzuların qanadında uçuran, həm sevindirib, həm də kədərləndirən, nocib hissələrimizi coşdurən, xalqın arzu və istəyini, qəlbinin hərarət və coşgunluğunu, təfəkkürünü ifadə edən musiqi şübhəsiz ki, muğamdır. Bu musiqidə elə bir qüvvə vardır ki, ahənrüba kimi bizi özünə çəkir, insanı tamamilə özünə tabe edir. Analarımızın beşik başında oxuduğu laylalar da muğam üstündə oxunmuş, ana qəlbindən sözüllən müqəddəs kolmələr, xalqımızın mübarizəsi, qəhrəmanlığı, əyilmoz və mərd sıfətləri, laylalar ilə birlikdə qanımıza işləmişdir. "Vətənimizin və xalqımızın doğma ruhunu, təbiətini analarımız südə bərabər bizim ürəyimizə, mə'nəviyyatımıza elə hopdurmuşlar ki, heç bir qüvvə onu bi-

¹ M.Gülgün. Çinar olaydı. Azərnəşr, Bakı, 1965, səh.74.

zim ruhumuzdan, qəlbimizdən çıxara bilməz".¹ Xalqın xarıqül'adə zəkasının yaratdığı bu sənət kaşanəsinin qarşısında səcdə edən sənətkar haqlı olaraq müğamı bizim şe'r-sənət, musiqi məclislərinizin bəzəyi və ağsaqçalı hesab edir. Müğamın hər pərdəsi gözlərimiz qarşısında böyük bir aləm açır. Onun qəm pərdələri nənə və babalarımızın fəryad dolu səsini xatırladır. Lakin bu fəryad mütlükdən doğan fəryad deyil, əsrlərin arxasında i görünən, azad həyata can atan leyvilərin, mühitinə və zəmənəsinə sığmayan məcnunların fəryadıdır. Bu ürəklər sevir, sevılır, duyur və nifrət edir. Bu böyük sevgini və sonsuz nifrəti yalnız müğam ifadə edə bilir. Onun zil pərdələri xalqımızın coşğın, hərarətli təbiətinə çox uyğundur. Ulu ustadın yaratdığı sənət kaşanəsinin atəşi, müğamin yaratdığı atəşlə ekizdir. Bu iki atəş birlikdə alovlanaraq əsrlərə işiq salır, odunun hərarəti ilə xalqını isidir.

Gülgün də haqlı olaraq "Muğamatın hekayəti" şe'rində müğam ilə Füzuli qızılını yanaşı götürür, onların ayrılmaz olduğunu bir daha təsdiq edir.

Nizami dastanını varaqlayanı sənmisən,
Ey kamanın təlində inildəyən müğamım?
Füzuli qızılının atəşinə dönəmüsən,
Səni təsvir etməyə acizəm mən, müğamım².

Müğamin şimşəyoə dönməsi, ildirim kimi çaxması, gahda körpə quzu kimi dil açıb moləməsi, donmuş ürəklərə həra-

¹ B.Vahabzadə. Füzulinin 400 illiyilə əlaqədar çıxan "Ədəbiyyat və incəsənət" qəzeti, 1958, 10 dekabr, №51 (993).

² M.Gülgün. Donızın sabili var, Azornoşr, Bakı, 1965, soh.85.

rət gətirir. Sanki o əsrləri adlamış xalqa keçmiş taleyindən, gələcəklə bağlı gözəl arzularından xəbər verir.

Hərdən elə kövrəlir, elə yaman dołursan,
Tarizən asta-asta sinəni varaqlayır.
Hərdən nəkam bir golin görkəmində olursan,
Elə bil sən deyilsən, o gəlindir ağlayır.

Bəlkə Qeysin üsyankar səsinə çevrilmişən?
Bəlkə Leyladır belə fəryad edən, de, danış.
Neçə sevən insanla ağlamışan, gülmüsən,
Hər titroyən xalında neçə arzu dil açmış...¹

Həqiqi xalq yaradıcılığının məhsulu olan əsərlər, yüz illərdən bəri cılalana-cılalana gəlib bizə çatmışdır. Xalq yaşadıqca onun yaradıcılıq dühası da yaşayır, yaradır. Bu musiqini hər dəfə diniłdikcə insanda yeni hissələr, yeni fikirlər, yeni duygular yaranır.

¹ M.Gülgün. Dənizin sahili var. Azornoşr, Bakı, 1965, səh.85-86.

ALOVLARDAN YÜKSƏLƏCƏK AZADLIĞIN BAYRAĞI

M.Gülgün poema janrına da müraciət etmiş, ilk yaradıcılığından başlayaraq sona qədər yeri gəldikcə həyatın epik səhnələrini əks etdirən əsərlər yazmağa meyl etmişdir. Azərbaycan ədəbiyyatının klassikləri də poema janrında ədəbiyyatımızı zənginləşdirən əsərlər yazımışlar. Poema janrı inkişaf edib dəyişsə də, özünün əsas əlamət və xüsusiyyətlərini itirməmişdir. Müxtəlif dövrlərdə poeziyanın bu janrına müraciət edən sənətkarlar özlərinin imkan və bacarıqları dairəsində poema janrına yeniliklər götirmişlər. Bu yeniliklər ondan ibarət olmuşdur ki, klassik poemalardan fərqli olaraq yeni yaranan poemalarda "süjet ardıcıl inkişaf etməmiş",¹ şair çox vaxt özünün şəxsi fikirlərini, həyata fəlsəfi baxışını və ya arzularını lirik ric'ətlər vasitəsilə vermiş, nadisələr epizodik xarakter daşımış və "süjetsiz poemaların yaranmasına səbəb olmuşdur"². Akademik M.Arif qeyd edir ki, "Lakin poema janrı üçün səciyyəvi olan monuməntallıq və dramatizm poemaların dəyişməz keyfiyyətləri kimi yaşamaqdadır".

Son illərdə poemalarımızda lirika qüvvətləndiyi kimi, üslub müxtəlisliyi də yaranmışdır. Bir qisim poemalarda süjet xətti ardıcıl inkişaf etdiyi halda, digərlərində bunun əksini görürük. Bu poemalarda lirik ric'ətlər təhkiyəyə daxil olur. Məsələn, B.Vahabzadənin "E'tiraf" poemasında qəhrəmanın bir neçə gün, bəlkə də bir neçə saat içərisində bütün həyatı

¹ Arif M. Poeziyamız haqqında. "Azərbaycan" jurnalı, 1966, №2, səh.7.

² Jelə opaşa.

boyu törətdiklərini, bir insan kimi ruhən dərk edib, e'tiraf etməsi oxucunu həyəcanlandırır. Bu bir neçə saat qəhrəmanın keçdiyi həyat yolu haqqında oxucunda kifayət qədər təsəvvür yaradır.

M.Gülgünün poemalarında isə həm ardıcıl inkişaf edən süjet xəttində, həm də təlkiyəyə daxil olan lirik rü'ətlər səpgisində yazılmış poemalara rast gəlirik. Onun ilk poeması Güney Azərbaycanlıların azadlıq uğrunda, İran istibdadına və fars şovinizminə qarşı apardığı mübarizədən bəhs edən "Pərvanə" (1955) poemasıdır.

Poemanın əsas qəhrəmanı Pərvanədir. O, Azərbaycan xalqının səadəti, xoşbəxtliyi uğrunda mübarizə aparır. Poemanın proloqunda Almaniya və onun paytaxt şəhəri Berlin təsvir edilir. Minlərlə gənc sülhü, bəşəriyyətin əmin-amanlığını qorumaq üçün bura toplanmışdır. Dillər: ayrı, məqsədi və amali bir olan bu insanların timsalında gəncliyin gücü və qüdrəti duyuñur. Güneyli gənclər tribunanın qarşısından keçərkən insan axınından, "budur Pərvanə, Şərqiñ sevimli Raymondası" - deyə səslər ucalır. Alman xalqı onu məhrəbanlıqla qarşılıyır, başına çələnglər səpir, analar doğma övladı kimi onu bağırına basır:

Bu an xoyal öz qanadında
Düz bir il geriyə aparır məni.
Oxucum, gəl sən də mənimlə seyr et,
Tehranla baş vermiş bir hadisəni¹.

¹ M.Gülgün. Pərvanə, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1955, səh.26.

Ayrılıb dəstədən qoçaq Pərvanə,
Tankın qabağına atır özünü,
Onu yaralayır qəfil bir gülə,
Boyayır al qana solğun üzünü¹.

Pərvanənin xatirələri 1 il bundan ələbaq olmuş əhvalatla oxucunu tanış edir. Onun xatirələrindən mə'lum olur ki, min-tinqlərin birində xalqın üzərinə tanklar yeridilir. Xalqın istiqətli uğrunda mübarizəyə qoşulan Pərvanə özünü tankın qabağına ataraq yaralanır. Əsərin qəhrəmanının xatirələri osasında bir çox mətləblərdən xobərdar olan oxucu onun keçdiyi ağır, lakin şorəfli həyat yolu ilə tanış olur. Əsərdən çıxan nəticə belədir ki, xalqın yanında onun uğrunda hər nə edirənsə mütləq xalqdan onun mükafatını alacaqsan. Xalq qədirbiləndir, o, heç nəyi unutmur.

Ona görə da xalq mübariz qızını sağalandan sonra dünən ya gənclərinin böyük yığıncağına göndərir ki. Güney Azərbaycan xalqının arzu və istəyini dünyaya çatdırırsın. Azərbaycan xalqının humanist, sülhsevər bir xalq olduğunu, onun azadlıq və istiqlaliyyət istədiyini, başqa xalqların da istiqlaliyyət və azadlığına hörmət etdiyini dünyaya çatdırırsın.

Bu ağ donlu qızla sanki İrana,
Bu axşam işıqlı bir səhər gəlir.²

M.Gülgünün ilk poemalarında əlbəttə ki, qüsurlar da yox deyildi.

¹ M.Gülgüm. Pərvanə, Azərbaycan Dövlət Nşriyyatı, Bakı, 1955, soh.30.

² Yenə orada, soh.45.

Bə'zən poemada şairənin inandırmaları zəif olur, hadisələrin dramatizmi zəifləyir.

"Dramatizm yalnız hadisələrin zahiri inkişafında yox, qəhrəmanların daxili aləminin təsvirində, insan faciəsinin dərindən açılmasında da meydana çıxmalıdır. Heç bir hüsn-rəğbət, qəhrəmanın halına acıma, həyəcanlı ifadə, daxili dramatizmi əvəz edə bilməz".¹

Poemada yadda qalan obrazlardan biri də qoca qapıcıdır. Onun bilavasitə mübarizədə iştirakı verilməsə də, poema boyu onun mübarizəyə olan rəğbəti və inamı inandırıcı təsvir edilir. Bir insan, bir ata kimi qəlbinin böyüklüyü və saflığı onu hamiya sevdirir. Onun qızı da bu müqəddəs mübarizənin yolcularından olmuş, zindanlara düşmüş, oğlu sürgünlərə atılmış, qadını isə övladlarının bu faciəsinə dözo bilməmişdir. Bütün arzuları və ümidi puç olmuş, faciəvi surətdə ailəsi dəğilmiş qocanın sabaha, mübarizəyə olan inamı çox inandırıcı təsvir edilmişdir:

Axi, o atadır, onun da bir gün,
Qızı haqq yolunda düşdü zindana.
Qoca düşündükcə bunları bütün,
Sanki dərd yenidən üz verir ona².

Şairə dərin düşüncə və incə duyğuya malik olan bu insanı oxucuya böyük məhəbbətlə təqdim edir. O, nəzərimizdə burulğanlardan keçmiş, ömrün pis və yaxşı üzünü görmüş, hə-

¹ M.Arif. Pocziyamız haqqında. Azərbaycan yazıçılarının IV qurulayında etdiyi mə'rزو. "Azərbaycan" jurnalı, 1966, № 2, səh.9.

² M.Gülgün. Pərvanə. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1955, səh.27.

yatin bütün mürökkəbliyini, sevincini, kədərini, ümidi qəlbində gəzzirən müdrik bir insan kimi canlanır. Qocanın mənnəvi aləmindəki genişlik heyrot doğurur. Şairənin sevə-sevə oxucusuna təqdim etdiyi bu obrazı unutmaq olmur. Bu müdrik insanın böyüklüyü əsərin qəhrəmanını elə bil ki, kölgədə qoyur. Oxucu bu insani humanizmin, atalıq qayğısının təcəssümü kimi qiymətləndirir.

İmparatorluğun amansız zülmünə qarşı fən xalqlarının apardığı mübarizədə Azərbaycan xalqının qəhrəmanı oğul və qızları çətinliklərə baxmayaraq mübarizənin həmişə önungdə addımlamışlar. "Savalanın ətəklərində" (1950) poeması da qəhrəman ana və bacılarımıza həsr edilmiş geniş əhatəli əsərlərdəndir.

Poemanın əsas qəhrəmanı olan Səriyyəni təqdim etməzdən əvvəl şairə oxucunu Azərbaycan qadınlarının qəhrəman keçmişilə tanış edir, Səriyyədə gördüyü qəhrəmanlığın tarixi bir on'ənə ilə bağlı olduğunu göstərir. böyük fərəhli anamız Məhsətini, qəhrəman Həcəri yad edir:

Nənəm Məhsətini kim tanımir, kim?
Azim: ağlayıbdır əlində qələm?
Ona zindan etdi yurdunu hakim,
Ən yaxın sirdəsi oldu dərd, ələm,
Azim: ağlayıbdır əlində qələm?¹

- deyən müəllif Azərbaycan qadınlarının tarixi mərdliyini, mübarizliyini və dəyanotini böyük fərəh hissi ilə qələmə alır.

¹ M.Gülgün. Savalanın ətəklərində. Bakı, Uşaqgənənəst, 1950, soh.4.

Poemanın birinci hissəsində Milli hökumətin qurulması münasibətilə keçiriləcək bayrama hazırlıq təsvir edilir. Milli hökumətin xalqa bəxş etdiyi təzə həyatın, keçmişin ağır günləri ilə müqayisəsi oxucuda Milli hökumətə rəğbət hissi oydur. Ancaq xalqın səadəti uzun sürmür. Xarici imperializmə arxaalanan İran Azərbaycan üzərinə hücum edir. Bu mübarizənin önündə gedənlərdən biri də Səriyyədir. O, oxucunun gözündə vətənpərvər, mübariz bir qadın, həm də bir ana kimi ucalır.

"Şairə Səriyyərin simasında Azərbaycan qadınlarının mərdanlılığını, hünər və qeyrətini, dərin vətənpərvərlik duygularını tərənnüm etmək istəmişdir"¹.

Milli hökuməti əlində silah müdafiə edən Səriyyənin yerini deməyənlərə işgəncə verilir. Günahsız insanların nəhaq yerə əzab çəkməsinə, incidilməsinə dözməyən Səriyyə özünü təslim edir. Döyüşdə mərd, qorxmaz olan bu əsər qadının mə'nəvi-psixoloji aləmi açılır. O, körpələrini fikirləşdiyi an son dərəcə zəif bir məxluqa çevirilir, bir insan - ana kimi göz önündə canlanır.

Evi, körpələri düşür yadına,
Bir aslan desək də onun adına,
Yenə o qadındır, ana qəlbə var,
(Bunı yaxşı bilir ana olanlar).²

Göründüyü kimi şairə öz qohrəmanını bir vətəndaş, həm də bir ana kimi təsvir edir. Həssas oxucu başa düşür ki,

¹ H.Babayev. Savalanın otoklöründə. "İnqilab və mədəniyyət" jurnalı, 1950, №12, səh.126-128.

² M.Gülgün. Savalanın otoklöründə. Bakı, Uşaqgənənəşr, 1950, səh.18.

onda güclü analıq hissi və tükənməz ana məhəbbəti var. Və təndaşlıq hissi və tükənməz ana məhəbbəti!!! Bu iki böyük hissin qarşı-qarşıya qoyulması Səriyyənin bir insan kimi xarakterinin açılmasına xidmət edir. Səriyyə surəti haqqında belə bir fikir də var: "Bə'zən Səriyyənin fədakarlığı, qəhrəmanlığı ümumi sözlərlə təsvir edilir. Bə'zən isə mədh xarakteri daşıyır¹.

Hörmətli tənqidçinin fikirlərilə qismən razılaşmaq olar. Ancaq unutmaq olmaz ki, istər Səriyyədə, istərsə də müəllif də formalasın vətənpərvərlik, mübarizə əzmi çox güclüdür. Bəlkə də M.Gülgünün Səriyyəni həddindən artıq mədh etməsi də buradan irəli gəlir. Uğrunda mübarizə apardığı, ömrü boyu arzusunda olduğu, nəhayət qovuşduğu səadətin qara irticənin əli ilə tar-mar edildiyinin şahidi olmaq çox çətin və ağırdır. Müəllif bu hadisələrin şahidi olmuşdu, dünyaya gətirdikləri Milli hökumət uğrunda mübarizə edənlər onun üçün həm əziz idi, həm də qəhrəman. Bəlkə də şairin öz qəhrəmanına vurğunluğu mədhiyyəciliyi gətirib çıxarmışdı. Digər tərəfdən, bu poemalar şairin yaradıcılığının ilk illərinin möhsülu olduğu üçün onlar nöqsanlardan da uzaq deyildi.

Yanır o yerdə ki, orda insanların
Qəlbi, azadlığı, ömrü dardadır.
Yanır o yerdə ki, orda dünyanın
Gözləri hər zaman intizardadır.
O nur azadlığın öz məş'əlidir,
Sönmür, günəş kimi hər zaman yanır.

¹ Əli Soltan A. Günər və xatirələr. "Azərbaycan" jurnalı, 1960, №7, səh.220.

Ölkələr vardır ki, çoxdan bəridir,
İnsanın qəlbində o pünhan yanır.¹

Müəllif qohrəmanın xarakterindəki ziddiyyətləri pərdələmədən, real bir insan surəti yaratdığı kimi, onu səciyyələndirmək üçün konkret, tipik həyatı eizgilər də tapa bilir.

Mübarizələrdə bərkimmiş qohrəmanın, hətta bu yolda körpələrini belə düşünməyən bir insanın mollaya inanması, əlbəttə ki, təəccüb doğurmaya bilməz. Ancaq bütün xırda qüsurlarla bərabər poemə Güney Azərbaycan qadınlarının mübarizliyini tərənnüm edən əsər kimi maraq doğurur.

"Yadigar üzük" (1953) poeması da Azərbaycanın Gümeyində fars şovinizminə qarşı gedən milli-azadlıq hərəkatından bəhs edir. Tarixdən mə'lum olduğu kimi bu hərəkat xalqın bütün təbəqələrini əhatə etdiyi üçün ümumxalq hərəkatı idi.

Gülgünün bütün poemaları üçün xarakterik olan kəskin siyasi və ictimai məsələlər bu poemə üçün də səciyyəvidir. Poemənin qüsuriyatına baxmayaraq, əsər beynolxalq imperializmə, İran və fars şovinizminə dərin nifrət və ifşa ruhunda yazılmışdır.

Azərbaycan ədəbiyyatında qüvvətli poemə ən'ənəsi vardır. Əlbəttə ki, bu böyük ən'ənə ədəbiyyatımızı zaman keçidkəz zənginləşdirmiş və ona yeni çalarlar vermişdir. Poema janrına müraciət edən hər kəsdə güclü ümumiləşdirmə və tipikləşdirmə qabiliyyəti olmalıdır. Həddindən artıq həyat materiallarını və faktiki hadisələri əsərə doldurmaq poemaya ağırlıq götürür, bə'zən isə şair hadisələrin axını qarşısında durmağa çətinlik çəkir. Bacarıq ondadır ki, sənətkar hadisələrin

¹ M.Gülgün. Savalanın otoklərində. Bakı, Uşaqgəncənəşr, 1950, səh.22.

icərisində hansını seçməli olduğunu tə'yin edə bilsin. Hadisələri bir-birinə bağlaya bilib vahid süjet ətrafında birləşdirsin.

Hegel deyir ki, "Sənətkar bir tərəfdən ayıq düşüncəni, o biri tərəfdən dərin ruhu həyəcanları, dərin hissiyyatı köməyə çağırımlıdır. Buna görə də Homerin poemaları kimi əsərlərin yuxuda yaradıldığını təsəvvür etmək axmaqlıqdır. Sənətkar bədii şəklə salacağı materialın üzərində düşünmədən, saf-çürüük etmədən, seçib ayırmadan ona yiyələnə bilməz. Materialı bədii şəklə salarkən sənətkarın ruhu, həyəcanları da yüksək dərəcəyə çatımalı və mərkəzləşməlidir"¹.

"Yadigar üzük" poemasında da kifayət qədər surət var, lakin onlar çox halda bədii obraz səviyyəsinə yüksələ bilmir. Ədəbiyyatşunas B.Nəbiyev "Yadigar üzük" kitabından danışarkən həmin poemə haqqında yazır: "Maraqlı süjet qurmadığı üçün əsərin iştirakçılarını bir-birilə diizgün həyatı münasibətlərdə verməyi bacarmamış, bu isə öz növbəsində həmin obrazların solğun və zəif çıxmasına səbəb olmuşdur".²

Şairə əsərdə yadigar üzüyü azadlıq uğrunda aparılan mübarizə işinə sədaqətin rəmzi kimi əserə daxil edir. Poemanın əsas qəhrəmanları olan Azorlö Nərgizi əsərin əvvəlində vidalaşarkən görürük. Oxucu güman edir ki, hadisələrin inkişafı buradan başlanacaq. Təəssüf ki, Azər və Nərgiz xotti elə buradaca qırıldığı, sonrakı hadisələrlə əlaqəli şəkildə verilmədiyi üçün həyat əsərə dağınmış, bir-birilə əlaqəsi olmayan hadisələr şəklinde daxil olur.

"Yadigar üzük" poemasından bəhs edərkən qeyd etmək lazımdır ki, ədəbi tənqid bu poemanın janrı məsələsi üzərin-

¹ Hegel. Əsərləri. XII cild, Moskva, 1938, səh.290.

² B.Nəbiyev. Yadigar üzük. "Azərbaycan" jurnalı, 1953, №12.

dən sükutla keçmiş, əsər poema janının tələblərinə lazımlıca cavab vermediyi halda bu məsələyə toxunulmamışdır.

"Xatirələrimin nəğməsi" (1969), "Nənələr və nəvələr" (1969) isə şairin xatirələri əsasında yazılmış poemalardır. "Xatirələrimin nəğməsi" poemasında şairənin vətən haqqında övladına etdiyi söhbətlər əsərin əsasını təşkil edir.

"Müəllif oğlunun qayğısız uşaq aləminə kədər və du-man çəkməsin deyə ötən keşməkeşlərdən söhbət açmış. Lakin təsəlli tapırmış kimi uzaq illərin qırıq xatirələtini yenidən bir-birinə düyünləyir, indi ona nağıllardakı kimi əlçatmaz görünən unudulmaz günlərin əziz lövhələrini gözləri qabağına gətirir".¹

Oğlunun sualları şairənin gözündə canlı səhnələr yaradır, ana qəlbəi odsuz, ocaqsız yanır. Fikri, xəyalı onu doğma yerlərə aparır. Təbrizə yol açır, Küçəbağımı, Əhrabı, Kəcil qapısını, Sürxabı gəzir, Şəşkilana və Bağmeşəyə gedir. Doğma yerlərin teması şairənin yanar könlünü dincoldır. Şairənin vətən yanığını, böyük həsrətini onun Ərk qalasına olan məhəbbəti daha əsaslı ifadə edir.

Vətən mövzusunun konkret işıqlandırılması baxımından Ərk qalasının təsviri, ona sonsuz vurğunluğu bu poemanı vətənə aid gözəl bir nəğməyə çevirir:

Sinəmdə bir dünya ümidi, təsəlli,
Üzümü sürtürəm Ərk divarına.
Könlümün şe'rə açılan dili,
Bu nəğməm üçün də borcludur ona.

¹ T.Mütəllimov. Ayrılıq həsrəti. "Ədəbiyyat və incəsənət" qəzeti, 1969-cu il, 25 oktyabr.

Ayrılıb gedirəm, ürəyim qalır,
Rəngdən-rəngə çalan köksündə onun.
Mənim andım qalır, diləyim qalır,
Bütün varlığında, özündə onun¹.

Şairənin xəyalı doğma yerlərə uçur, Güney Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatının ayrı-ayrı səhifələri gözləri önündə canlanır:

Baxıram deməklə tükənən deyil.
Mənim səadətim, mənim kədərim.
Axı, bu şəhərdə, bu eldə bir il,
Dumansız, tufansız doğdu səhərim².

Bir illik xoşbəxtliklə dolu günləri xatırladıqca həmin illər ona olçatmaz yüksəklik kimi görünür. Misralardan boyanan mənzərə 1946-ci ilin dekabr faciesini, Azərbaycanın qatilaşan kölgələrlə, qanlı meyiylərlə, dağılan evlərlə, sənən ocaqlarla, örtülmüş sinəsini qabarıq əks etdirir. Şairənin ürək parçalayan xatırələri sanballı romanların verə biləcəyi qədər ətraflı təsəvvür yaradır:

Xatırəm olmasayı
Bəlkə də bù nəgməni
Mən yarada bilməzdəm.
Xatirolər, xəyallar
Beynimdə yurd saldılar.
Xatirolər, xəyallar

¹ M. Gülgün. Xatırələrimin nəgməsi. "Gənclik" nəşriyyatı, Bakı, 1969, soh.85.

² Yenə orada, soh.89.

Varaq üstə tökülüb,
Nəğmə kimi qaldılar.¹

Poemada şe'r'in müxtəlif vəznlərindən istifadə edilməsi əsərə oxunaqlıq və bədiilik vermişdir.

Hər hansı dövrə olursa-olsun xalqın qəhrəmanlıq keyfiyyətlərini parlaq şəkildə təzahür etdirən böyük inqilablar, təbəddülətlər dövrü həmişə ədəbiyyat və incəsənətin mühüm mövzularından biri olmuş və bu qəhrəmanlıq ən'ənələrini canlandıran sənətkarlar nəinki bugünkü nəsillərin inqilabi ruhda tərbiyəsinə xidmət edir, eyni zamanda gələcək nəsillər üçün də xalqın keçdiyi tarixi mübarizələr yolunu aydınlaşdırmış, qiymətləndirmiş olurlar².

M.Gülgünün "Dastana çevrilmiş həyat" (1968) poeması da bu məqsədlə yazılmış əsərdir.

Poemanın əsas qəhrəmanı öz amalı yolunda sonsuz məşəqqətlərə sinə gərən, "ölümü ilə ölümdən bac alan" Səhənddir. Sənəti e'tibarılə zabit olan bu gənc, xalqın əcnəbilər tərəfindən taلانmasına, hakimiyyətin xalqa zidd siyasetinə dözə bilmir, orduda dövlətə qarşı mübarzəyə başlayır. O, dərk edir ki, cybəcər mühit insanı mə'nasız bir oyuncaga çevirmiştir. Bu mühit insanı cılızlaşdırılmış, sərbəst düşüncəsini əlindən almış, hər bir göstərişi danışsız yerinə yetirən kölə vəziyyətinə salmışdır. Təmiz niyyətlə, xoş arzularla yaşayan bu gənc tezliklə dərk edir ki, hər şeyin yalan və iftira üzərində qurulduğu, xalqın talandığı, yüksək duyğuların tapdəni,

¹ B.Vahabzadə. Füzulinin 400 illiyilə əlaqədar çıxan "Ədəbiyyat və incəsənət" qəzeti, 1958, 10 dekabr, №51 (993).

² M.Cofor. Yüksek sənətkarlıq uğrunda. "Azərbaycan" jurnalı, 1966, №2, soh.18.

eybəcər duyğuların hökm sürdüyü bir şəraitdə xalqa və vətənə olan möhtəşəm məhəbbət hissi ilə yaşamaq azdır. Bunun üçün döyüşmək, çarşımaq və mübarizə aparmaq lazımdır. Səhənd fədailərə qoşulur, həyatının mənasını böyük məqsədlər uğrunda aparılan mübarizədə görür. Ülkərin -

Bu səfələt, bu qulluq,
Ölkəni başdan-başa
Çulğalayan yoxsulluq
Tək sənin yanmağınlı
Çıxacaqmı ağa günə?¹

sualına Səhənd belə cavab verir:

Ağırdır, qorxuludur,
Ölkənin vəziyyəti.
Gərək oldən verməyək,
Biz hər kiçik fürsəti.
Xalq əlinə almasa
Haqqını, hüququnu
Bu yalançı fərمانlar,
Məhv edəcəkdir onu².

Səhənd bütün məqamlarda həmişə xalqa arxalanır, xalq kimi bir arxası olduğu üçün özünü tək və kimsəsiz sayır. Səhəndin əsl xarakteri zindanda olarkən üzə çıxır. Onun arzuları ilə mövcud siyasi şərait arasındaki ziiddiyət əsərdə hollə-

¹ M.Gülgün. Çınar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, 1968, soh.264.

² Yenə orada, soh.265.

dilməz konfliktə çevrilir. Bu münaqışının bir səbəbi geniş fəaliyyət göstərmək üçün lazıム olan mühitin yoxluğu dursa, digəri cəmiyyətin yüksək təbəqəsinin mə'nəvi iflasa uğramasıdır. Səhənd gözəl həyat arzulayır, elə bir həyat ki, orada insan, onun arzuları azzəddir, vətəndaşın milli və insanhıq hüququnu pozulmur. O, həyatı zəkanın tələbləri əsasında qurmaq istəyir, mövcud olan mühitlə barişa bilmir. Bütün bunları dərin-dən başa düşən Səhənd son anında da heysiyyət və ləyaqötünü itirmir, heç kimdən aman istəmir, şah üsul-idarəsinin mənfur qayda-qanunlarına qarşı çıxır. Onun fikrincə, vətənin suyu və çörəyi ilə ərsəyə çatanlar, ofsus ki, vətənin ağır dəqiqələrində onu unudurlar. Qohroman vətən və xalq yolunda vicdanı və adı ləkələnmədən ölməyi şərəf bilir, bağışlanmaq haqqında ərizəni qətiyyətlə rödd edir:

Əfsus, vəzifə, mənsəb,
Sizləri bir qul etdi.
O ciliz qəlbinizi
Vicdanından yoxsul etdi.
Sizlə mənim aramda
Yerlər geyün fərqi var,
Onsuz da bu dünyadan,
Köçəsidir adamlar.
Kimisi ölümüylə
Ölümündən bac alacaq,
Kim i yaşamaq üçün,
Hələr çox alçalacaq¹.

¹ M.Gülgün. Çinar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, 1968, səh.281.

Səhəndin zindandan göndərdiyi son məktub onun bütün insanı keyfiyyətlərini üzə çıxarıır. O, sevən bir insan kimi Ülkərin taleyini düşünür. Ona səadət və xoşbəxtlik əvəzinə əzab-əziyyət, göz yaşı götirdiyi üçün əzab çekir.

Mən bu dünyamızda çox şey görmədim,
Ömrümün yolları yarıda qaldı.
Mən öz istəyimcə həyat sürmədim,
Başımın üstünü dumanlar aldı.¹

Səhənd inanır ki, onun arzuları gözündə qalmayacaq, gələn nəsillər öz sırasından yüzlərlə səhəndlər yetirəcək. Onun arzusunda olduğu xoşbəxt həyatı onlar həyata keçirəcək, xalqı xoşbəxt edəcək.

Millətin sevimli fədaisi haqqında poemə yazmaq istəyən müəllif onunla bağlı eşitdiklərini dəqiqləşdirmək və zənginləşdirmək üçün səfərə çıxır. Səhəndin başına gəlmış əhvalatların çoxunu onun anasının söhbətlərindən öyrənir.

M.Gülgün analıq - qadınlıq adından çıkış ctdiyi kimi yeri gəldikcə onların konkret obrazlarını da yaratmağa sə'y edir. Bu poemada göstərilən ana surəti Cənubi Azərbaycan qadınlarının əzəmət və qüdrətinin, mə'nəvi saflığının və analıq şərəfinin parlaq nümunəsidir. Övladını, gəlinini və nəvələrini itirmiş ananın dözümüz, mətanəti qarşısında insan heyrət cdır:

Elə bil hamısı bir yuxu imiş,
Körpə quşlarımı görə bilmirəm.

¹ M.Gülgün. Çınar olaydı. Azərbaycan Dövlət Nəşriyyatı, 1968, soh.281.

Sinomə nə qədər yaralar dəymiş,
Məndə dözümə bax, yenə ölmürəm?¹

Ananın fəryadı üsyankarlıq, fədakarlıq və ana dözümü-nün təsdiqi kimi səslənir. Onun nəcib, pak ana hissini kamıl-ləşdirən, bühlurlaşdırın və əlçatmaz bir yüksəkliyə qaldıran əzilən xalqa olan məhəbbətidir. Ona dözümlü olmağa qüvvət verən də bu böyük məhəbbətdir.

Ananın böyük dərdinə şerik olan şairə bu kədərin ağırlığını aşağıdakı misralarla ifadə edir:

Elə bil ananın qərqli səsində
Torpaq ağlayırdı, daş ağlayırdı.
Elə bil öz titrək barmaqlarıyla,
Ana bir dastanı varaqlayırdı².

Əsərdə diqqəti cəlb edən, uzun müddət unudulmayan surətlərdən biri də Ülkədir. Oxucu onun vasitəsilə Səhəndin gələcək arzuları ilə tanış olur. Əvvəllər həyatın mə'nasını yalnız şəxsi xoşbəxtlikdə görən Ülkər sonralar Səhəndin tə'siri ilə dəyişir, başa düşür ki, şəxsi səadət tam xoşbəxtlik deyil. Arxayınlıq, içtimai laqeydlik tədricən onu tərk edir, və-tənin taleyi onu da düşündürməyə başlayır. Əsər boyu o, bir qadın, bir ana kimi ucahı və inkişafda verilir:

Təki mənim partiyam
Əmr edə, nicat uma.

¹ M.Gülgün. "Çinar olaydı". Azərbaycan Dövlət Nəşriyyatı, 1968, səh.245.

² Yenə orada, səh.253.

Mən sabahkı döyüşdə
Uğurlar diləyərəm
Bahar yaşılı oğluma¹.

Poemanın oksor parçalarında şe'riyyət güclüdür. Müəllinin fikirlərində konkretlik və aydınlıq hiss olunur, hadisələrin təsviri və ifadəsi üçün vəznlərin bir-birini əvəz etməsi poemaya axıcılıq gətirir. Əsərdə milli kolorit və təbiilik də diqqəti cəlb edir.

Xalqların tarixində bə'zən elə hadisələr olur ki, əsrlər keçsə də sonrakı nəsillər onu unutmur, həmişə xatırlanır, xalq mə'nən və ruhən ondan qidalanır, zaman onları uzaqlaşdırırsa da, hadisələr həmin xalqın qan yaddaşında əbədi həkk olunur. Belə tarixi hadisələrdən biri də 1940-1945-ci illər arasında Azərbaycanın güneyində milli-azadlıq hərəkatının alovlanması və nəticədə Milli hökumətin qurulmasıdır. Xalqımızın bu şərəfli tarixi ədəbiyyatımızda ayrı-ayrı yazıçı və şairlər tərəfindən işlənsə də, özünün tam əksini hələ tapmamışdır. Doğrudur, M.S.Ordubadının, M.Ibrahimovun, S.Rüstəmin, S.Vurğunun, B.Vahabzadənin, N.Xəzrinin yaradıcılığında bu məsələ toxunulmuşdur.

Lakin Güney Azərbaycanda gedən azadlıq mübarizəsini təsvir etmək bilavasitə inqilab alovları içərisində yaranmış demokratik ədəbiyyatın və onun nümayəndələrinin öhdəsinə düşür.

Bu sahədə bir sıra yazıçı və şairlərin, bütövlükdə ədəbiyyatımızın uğurlarını qeyd etmək olar. Ə.Tudə, İ.Zakir, Q.Cahani, S.Tahir, M.Gülgün, B.Azəroğlu, M.Dadaşzadə, F.Sadiqzadə, H.Biluri, İ.Cəfərpur Güney Azərbaycanda baş

¹ M.Gülgün. Çınar olaydı. Azərbaycan Dövlət Nəşriyatı, 1968, soh.269.

vermiş bu şərəfli tarixi hadisəyə başqalarına nisbətən daha çox müraciət etmişlər. Ona görə ki, bu sənətkarların əsərlərində çox zaman xalqımızın qəhrəmanlıq tarixi tərənnüm olunur, imperianın "işgalçılıq tarixi, onun kökləri və daxili irticanın xəyanət və satqınlığı ifşa edilir".¹

M.Gülgünün yaradıcılığında milli azadlıq hərəkatının təsviri həmişə ön plana çəkilmiş, şairə bu tarixi hərəkatda iştirak edənlərin bə'zilərinin surətlərini yaratmaqla onları əbədiləşdirmişdir. "Firidun" poeması da bu münasibətlə yazılmış əsərdir. Poemada Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqa bağlılığından, milli hökumətin möglubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir.

Müəllif, Firidunun timsalında Azərbaycanın gənc nəslinin mərdanəliyini, vətənpərvərliyini, qəhrəmanlığını, vətən uğrunda hər an ölümə belə hazır olduğunu qələmə alır. Poema Firidunun anadan olduğu saatdan başlayaraq, uşaqlıq, təhsil, mübarizə illərini, zindana düşməsini, müqəddəs arzuları və idealları uğrunda həlak olması dövrünü əhatə edir. Əsərdə xalqımıza məxsus olan milli adət və ən'ənələr bütün əlvanlığı ilə verildiyi üçün sadə azərbaycanlı ailələrində baş verən "uşağı ad qoyma" mərasimi bütün təbiiliyi ilə oxucunun gözləri qarşısında canlanır. Lakin bu adət şairə tərəfindən mə'nalanılandırılır. Ən gözəl sıfətlərin uşağı qulağına oxunması onu göstərir ki, xalq təfəkkürü həyata gələn insanların böyük işlər üçün doğulduğunu təsdiq edir, o, insanın kiçik işlərin timsali-na çevrilməsinin əleyhinədir:

¹ B.Azoroğlu. Mübariz ruhi odəbiyyat uğrunda. "Azərbaycan" jurnalı, 1966, №2, soh.71.

Qarı bir ehtiyatla,
 Aldı uşağı yene
 Baxdı necə şəfqətlə,
 Onun mo'sum üzüno.
 Körpənin qulağına
 O, çoxlu sözlər dedi.
 Ananın övladına,
 Bu ilk hədiyyəsiydi.
 - Əlin ayri olmasın,
 Xəbərçilik bilmə sən.
 Biz görmədik, ay bala,
 Sən xoş günlər görəsən! ...¹

Milli müəyyənlik, xalqın adət-ənənəsinə hörmət və eh-tiram, insanın sevincinə, kədərinə qarşı həssaslıq, həyatın mö'nası daim mə'nəvi ucalığa can atmaqdə və xalqın mə'nə-viyyatına qaynayıb-qarışmaqdadır - fikrinin poemə boyu ifadə olunması, hadisolerin real boyalarla təsviri oxucunu axıra qə-dər maraqlandırır. Hələ kiçik ikon Firidunun körpə qəlbiniə həssaslıq və başqaşlarının faciəsinə şərik olmaq kimi nəcib in-sani hissələr yol tapır. Həyatı indi-indi yaşamağa başlayan, cə-miyyətin çürüklüyünü və yaramazlığını dərk etməkdə çətin-liik çəkən Firidun birdən-birə amansız qanunlarla rastlaşır. Oxumaq pulunu verə bilməyən Rəhimin məktəbdən qovul-ması, müdürüyyətin qeyri-insani hərəkəti Firidunun qəlbiniə ilk narazılıq toxumu səpir. Onun uşaq qəlbi bu haqsızlığa qarşı üsyən edir. Rəhimlə əlaqədar olaraq insan taleyinə dair narahatlıq bir an da olsun onu tərk etmir. Yaşadığı aləm və in-sanlar haqqında heç bir təsəvvürü olmayaq Firidun özünə də

¹ M.Gülgün. Firudin. Bakı, Azərnəşr, 1963, səh.10.

mə'lum olmayan suallar qarşısında qalır. Ancaq o, hələlik bu sualların cavabını tapınaqda çətinlik çekir.

Firidun ilk dəfə atasından millətinin hüquqsuzluğu, kəndlinin ağır vəziyyəti, qanlı vuruşlar, yoxa çıxan igidlər, çörək deyib ağlayan körpələr haqqında eşidir.

Məktəbdə, radioda eşitdikləri ilə həyat həqiqətləri arasında ki ziddiyət onu sarsıcıdır. Qapalı və kortəbii həyat kiçik yaşlarından onu tərk edir. İllər keçir, o böyüyür, başa düşür ki, cəzibəli, qüdrətli görünən hər şeyin daxilində və məzmununda bir boşluq, mə'nasızlıq vardır. Şairə qəhrəmanını hələ uşaqkən gələcək mübarizələrə hazırlayıır, onun həssas düşüncəli, mübariz ruhlu bir insan kimi yctişməsi üçün zəmin yaratdır.

Ösərdə Firidunun universitet həyatı da şairə tərəfindən əlavən boyalarla təsvir edilir. Bu hissədə oxucu ağ saçlı, ömrünün gənclik illerini mübarizələrdə keçirmiş müdrik bir alimlə rastlaşır. Qocaman alim tələbəsinə izah edir ki, kor-koranə mübarizə aparmaq xalqa heç nə verməz. Milli heysiyyətdən uzaq ziyanların tə'sirinə düşməmək üçün o, Firiduna "Ərani"¹nin əsərlərini oxumağı

¹ Doktor Ərani Təbriz yaxnlığında olan Əran kondində doğulmuşdur. O, 1921-ci ildə Tehran Darülfünunu bitirdikdən sonra Avropana gedir, Berlində təbiyat fakültösünə daxil olur, təhsildən qayıtdıqdan sonra "Dünya" adlı məcmuə çıxanı. Bəzı mənbələrin göstərdiyinə görə, məcmuə 13 nömrə çap edildikdən sonra bağlanmışdır. Doktor Ərani məşhur bir inqilabçı kimi həmişə təqib edilmiş, dövlət əleyhinə olan şübhəli adamlar sırasında olmuşdur. O, deyirdi: "Özünüzdə olan insanı heysiyyət və şərafəti qorumağa çalışın. Böyük çaylar kimi coşub daşan comiyyət içerisinde, şoffaf qətrələr kimi saf və temiz olun. Bulanıq və çirk damcı olmaqdan çokinin. Siz elə təsəvvür edin ki, adı vəziyyətdə durmuşsunuz və dövlət nizəsi sizin boğazınıza dirommişdir. Əgər başınızı aşağı əysəniz, nizənin ucu boğazınıza keçəcəkdir. Buna görə də həmişə başınızı yuxarı tutun, aşağı salmayın. Siyasi idarənin sizə verdiyi hər bir sual həmin nizənin ucu kimidir. Siz "yox" deyərkən nizə boğazınızdan ayrılr, "hə" dedikdə isə öz əlinizlə nizəni boğazınıza soxmuş olacaqsınız. Buna görə də hər bir sualın cavabı "yox" olmalıdır.

tövsiyə edir. Onun göləcəkdə şüurlu, vətənpərvər bir ziyalı kimi yetişməsinə çalışır.

Mübarizələrdə bərkimmiş, ömrünün çox hissəsi həbsxana və sürgünlərdə keçmiş, qocaman professorun Əraninin əsərlərini oxumağı Firiduna məsləhət görməsi təsadüfi deyildi:

Al, bu Əranının yazdığı kitab,
Zindan həyatından bir yadigarıdır.
Burda anaların əhdı, arzusu,
Cavan gəlinlərin göz yaşı vardır.
Orda yazılmışdır əsil həqiqət,
Həyat, mübarizə, döyüş, inqilab¹.

Müəllif tərəfindən epizodik surət kimi poemaya daxil edilən bu müdrik insanı unutmaq olmur. Şairə bir-iki misra vasitəsilə onun şəxsi həyatı haqqında təsəvvür yarada bilir. Ömrünü ədalətsiz cəmiyyətlə mübarizəyə həsr etmiş bu məğrur insanın şəxsi həyatı o qədər də fərəhli keçməmişdir. Şairə aşağıdakı misralarla bu məğrur insanın mə'nəvi aləmini, kamə çatmayan arzularını belə ifadə edir:

Deməyin kişi də heç ağlayarmı?
Fateh bir insan da ağlayır bə'zən.
Qocanın gözündə parlayan o yaş,
Elin göz yaşıdır, hiss edirəm mən.
Bir də nakam qalan məhəbbətidir,
Həzin kaman kimi inlöyir bə'lə².

¹ M.Gülgün. Firidun. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, səh.16.

² Yenə orada.

"Həyat haqqında düşüncələr" fəslində isə artıq Firidunu siyasi təfəkkürə malik, mübarizə yollarını dürüst müəyyənləşdirən mübariz bir insan kimi görürük. Onu vətənin taleyi, ağır güzərəni, milli və mənəvi hüquqsuzluğu düşündürür. O, xalqla birbaşa təmasda olmaq, mütəşəkkil mübarizə aparmaq üçün mütləq qəzet nəşr etdirmək təklifilə çıxış edir. "Xavorno" qəzetini nəşr etməyi, "Ajer"¹lə də əlaqə saxlamağı təklif edir. Millətin azadlığı, milli müstəqillik inqilabdadır - fikrini irəli sürür.

Darülfünunu müvəffəqiyyətlə başa vuran Firidunun Təbriz həyatı şairə tərəfindən böyük sənətkarlıqla qələmə alınmışdır. O, Tehran rejimi ilə üz-üzə gəlir. "Müəllif ictimai ədalətsizliyi, özbaşinalığı, günahsız həmvətənlərinin naħaq yerə məhkəmələrə çökilməsini, gözüyaşlı anaların iztirab və høyəcanını ümmüniləşmiş şəkildə qələmə almaqla ictimai bir inqilabın baş verməsi üçün hazırlanan obyektiv zəmini də göstərir"².

Firidun zahirən qüdrətli və cazibəli görünən, əslində isə puç olan qanunlarla üz-üzə gəlir. O, başa düşür ki, ədalətsiz qanunların hökmran olduğu cəmiyyətdə böyük ürəyə, nəcib insani hisslərə malik olmaqdansa, yaxşı vəzifəyə və məssəbə malik olmaq hər şey deməkdir. Bu cəmiyyətdə yaşamaq istəyən hər kəs bu ədalətsiz və mürtece qanunlara tabe olmayı bacarmalı, başqasının faciəsində özünü firavan həyatını görməlidir.

Əsərdə Firidunun siyasetdən kənar, zəngin və insani keyfiyyətlərə məxsus olan daxili aləmi də açılır. Bütün insan-

¹ Ajer-Pişəvərinin Təhranda nəşr etdirdiyi qəzetiñ adıdır.

² İsmayıł Cəfərpur. Qohrəmanın dastanı. "Ədəbiyyat və incəsənat" qəzeti, 1965, 5 iyun

lara xas olan nəcib hisslər, onun da gənc qəlbinə yol təpir. Hər iki hissin, nifrətlə məhəbbətin vəhdəti bu obrazın daxili məzmununu daha da mürekkebləşdirir. Firdunun arzularından, şəaliyyətindən aydınlaşdır ki, onun qəlbində vətəninə, xalqına, bütün insanlara möhtəşəm məhəbbət hissi var. Digər tərəfdən insanların ləyaqətini, şəxsiyyətini tapdalayan, insanı əucuzlaşdırıb alınıb satılan əşyaya çevirən qanunları görəndə bu qanunların müdafiəçiləri olan insanlara da nifrət edir. Dərin məhəbbətlə sevən Firdun sözün əsil mə'nasında nifrət etməyi də bacarıır. İntizara olan sonsuz məhəbbəti dediklərimizi təsdiq edir. Bununla belə, Firdun üçün xalqdan, vətən-dən ayrı heç bir şoxsi səadət yoxdur:

Bilirsən, kəndlilər qalxmış ayağa,
Şəhərcə fəhlələr lap üzə durmuş
İntizar, sevgi də, puç olub gedər,
Olmasa azadlıq, bir də qurtuluş.¹

Firdunun İntizara olan sevgisi dəha böyük mə'na daşıyır, onun məhəbbəti ikiləşir, yəni Firdunun İntizara olan məhəbbətini azadlığa, bəşəriyyətə olan sevgisindən ayırmak çətinləşir. Məhəbbət insanın öz-özünü dərk etməsidir. O, mütləq mə'nəvi azadlıq tələb edəcək, ədalətsiz cəmiyyətdə isə heç bir mə'nəvi azadlıqdan söhbət gedə bilməz. Belə halda məhəbbət mütləq bu cəmiyyətlə ziddiyət təşkil etməli və ona qarşı olmalıdır. Firdunun da məhəbbəti belədir.

¹ M.Gülgün, Firdin, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963.
səh.34.

Firidun tədricon İntizara da bə'zi mətləbləri anladır. Azadlıq və milli istiqlaliyyət uğrunda mübarizəyə hamının qoşulmasının vacibliyindən söhbət açır, xoşbəxtliyə çatmağın yeganə yoluñun mübarizədə olduğunu söyləyir:

Yadların əlində dağılır vətən,
Onun hamımıza ehtiyacı var.
Zülmətdən çıxməqçün əzilən xalqın,
Fəqət bircə yolu, bir əlacei var:
O da inqilabdır, bir də azadlıq¹.

Xalqın qəhrəman oğullarının mübarizəsi nəticəsində milli hərəkat qalib gəlir. Azərbaycanda milli hökumət qurulur, xalq, vətən azadlığa çıxır. "Xalq məhkəməsi" fəslində Səttarxan xiyabanı təsvir edilir. Haqsızlıqların şahidi olan qocalar, ömrü boyu taxıl əkib il başı borclu oılanlar intiqam üçün xiyabana toplaşmışdır. Canilər kürsüsündə oturanlara xalq ölüm tələb edir.

Ancaq xalqın uzun illər gözlədiyi, həsrətində olduğu havadarlarına arxalanan İran ordusı Təbriz üzərinə hücuma keçir, evlər tağanır, kəndlilərin torpaqları əllərindən alınır, körpələr beşikdə öldürülür, fədailər dağlara çəkilməyə məcbur olurlar. Azərbaycanın istiqlalına düşmən kəsilenlərə şairənin nifrəti belə ifadə olunur:

Arvad paltarında qaçıb gedənlər,
Kişi paltarında qayıtdı indi,

¹ M.Gülgün. Firidin, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, səh.34.

Ənlilikli, kirşanlı, ürəksiz xanım,
Ərim gəlib, - deyə yaman sevindi.

* * *

Elə haman axşam qəhqəhə səsi
Fəryad səslerində itib gedirdi.
Elə haman axşam qövr eyləyirdi
Vətən torpağının yarası, dərdi¹.

Milli hökumətin süqutu, irticanın, rejimin qalib gəlməsi bir çox xalq qəhrəmanları kimi Firidunun da həbs edilməsinə səbəb olur, ona ölüm cəzası kəsilir. Dar məqamda da o, müvazinətini itirmir, vətəni, xalqı düşünür, həyata keçməyən arzularını fikirləşir, ağır hökmü unudaraq, azadlıq bayrağının Azərbaycanda dalgalandığını xəyalına gətirir. Məhbəsdə ikən Amerikalı müxbirlə olan söhbəti və ona verdiyi cavablar inqilabçı gəncliyin mə'nəvi qüdrətini, milli mücadiləyə sədaqəti ni bir daha sübut edir.

Firidunun mərdliyi, ölüm ayağında belə öz qərarından dönməməsi əsl xalq qəhrəmanı kimi onu yenilməz edir. O, oxucunun gözündə ideal qəhrəman kimi yüksəlir. Qəhrəmanlığa xas olan bütün cəhətləri özündə birləşdirən Firidun ölümə doğru gülə-gülə gedir. Amerikadan gəlmiş müxbirlə müsahibəsində nikbinlik, gələcəyə inam, İran adlanan dövlətə qarşı kəskin istehza duyulur:

- Cənab mister, hazırlam
Danışınız, nə olar.

¹ M. Gülgün, Firidun. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, soh. 47.

- O, siz, ingiliscə də,
Bilirsiniz danışmaq?
- Hər cəhətdən münbətidir.
Doğuluğum bu torpaq
- Yaman diplomatsınız
Gözəl savadınız var.
- Bə'zən istə'dadını
Pula satır adamlar¹.

Poemanın sonunda Firdun həlak olur, ancaq onun ölümü, azadlığı və mücadiləni həyat yolu seçmiş, insan ləyaqətinin, insan mə'nəviyyatının təsdiqi kimi səslənir. Çünkü o, ömrünü əzab çökən millətinin azadlığı uğrunda mübarizəyə həsr etmişdi. Ona görə də onun faciəli həyatı gözəllik və qəhrəmanlıq tişsalına çevrilir. Bu həyatın gözəlliyi mə'nalı yaşamaqda, yüksək şəkildə özünü dərk etməkdə, həyatın mə'nasını dərindən qavramaqda, adı insanlara böyük məhəbbətdə, qəhrəmanlığı isə millət və vətən yolunda ölümü tərəddüb etmədən, nikbinliklə qarşılıamasında idi.

Firdunun məhbəsdəki son anları elə təsvir edilir ki, həssas oxucu şairin kövrolidiyini, qələminin sanki bu böyük kədərdən titrodiyini hiss edir. Xüsusilə poemanın son hissələrində güclü abəngdarlıq və şə'riyyət diqqəti cəlb edir. Firdunun son anlarını təsvir edən hissələr dərin səmimiyyəti və lirizmi ilə də yadda qalır.

Sabah sənəcəkdir dan ulduzu tək,
Doğan günəşin də gözü dolacaq.

¹ M.Gülgün. Firdun. Azrobaycan Dövlət Nəşriyyatı. Bakı, 1963, səh.54.

Pərişan saçını açıb ahəstə,
Cavanın üstünə kölgə salacaq ...¹

Azərbaycanın xalq şairi S. Vurğunun yaradıcılığı müasir Azərbaycan şe'rinin inkişafına müəyyən dərəcədə tə'sir etmişdir. "Bugünkü poeziyamızda ele bir güclü meyl yoxdur ki, o, bu və ya başqa dərəcədə Səməd Vurğun ən'ənələrinə bağlanması. Belə ki, şe'rımızdə bu gün çox güclü səslənən fəlsəfi fikir axtarışları bilavasitə S. Vurğunun tə'sirilə bağlıdır"².

"Firidun" poemasında da səslənən və çox vaxt insanı düşündürən fəlsəfi fikirlər S. Vurğunun "Komsomol poeması"nda həyat, kainat və dünya haqqında şairin fəlsəfi fikirlərinə uyğun gəlir. Gülgünün Firiduna olan məhəbbəti, S. Vurğunun Humaya olan məhəbbətini xatırladır. Humayın ölümünü şair sanki göz yaşları ilə təsvir edir, özünün e'cazkar qəlomi, incə tə'bı ona azlıq edirmiş kimi, sevimli qəhrəmanın böyük faciəsini göstərmək üçün şərq ədəbiyyatında kamil məhəbbət konsepsiyasının yaradıcısı olan Füzulinin "ağlar qəzəli"ni köməyə çağırır. Vurğunun belə ifadələri şübhəsiz ki, öz qəhrəməmina olan sonsuz məhəbbətindən irəli gəldi.

Düşünür sakitcə torpaqlı damlar,
Boğur kainatı gecənin əli.
Mənim də qəlbimdə bir iztirab var,

¹ M.Gülgün. Firidun. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1963, səh.52.

² A.Əfəndiyeva. Sosialist poeziya ən'ənələrimiz. "Azərbaycan" jurnalı, 1972, №1, səh.172.

Ölür sənətimin o ilk gözəli
Boğur kainatı gecənin əli.¹

Gülgün isə Firidunun son saatlarını, kama çatmamış arzularını belə ifadə edir:

Qanadlı quş olun, qalxın göyə siz,
Bəlkə qəhrəmanım dincələ bir az.
Onun ürəyini dinləyə Təbriz,
Öz son laylasını oxuya Araz².

Firidun gəncdir, həyatdan doymadan arzu və məqsədi nə yetmədən həyata əlvida deyir. O, həyatı dərk etməyə başladığı dəqiqələrdən ədalətsizliklərlə barışmaz konfliktədir, Firiduna görə mənfur cəmiyyətdə, insan ləyaqotının tapdalandığı bir məmləkətdə məhəbbət də azad deyildir.

Poemada qəhrəmanın ölümü tamamilə lirik planda verilir. Şair də ümumxalq kədərinə qosulur, öz qəhrəmanından ayrıla bilmir, onun ölümü hamı kimi onu da sarsıdır:

Firidun gözünü çekmir səmadan,
Bir quş qanad çalır bəxtəvər, azad.
Ömrünü ağ günə bəxş edən insan,
Sənin həsrətinlə gedir, ey həyat!³

¹ S. Vurğun. Əsərləri, III cild, Azərbaycan EA-nın Nəşriyyatı, Bakı, 1961, soh. 78.

² M. Gülgün. "Firidun". Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, soh. 52.

³ Yenə orada, soh. 53.

Poemada rəqabətlə işlənmiş ana surəti də diqqəti cəlb edir. Adı, savadsız bir qadının, həyatı, oğlunun mübarizəsini bütün dərinliyi və incəliyi ilə dərk etməsi heyrət doğurur. Bütün analar kimi o da yeganə balasının xoşbəxtliyini arzulayır. Lakin İran adlanan bir məmləkətin antidemokratik qanunları və fars şovinizminin tüyəyini onun arzularının həyata keçməsinə əngel törədir.

Oğlunun ölüm xəbərini eşidən ana, " deyirlər yaman olur anaya oğul dağı" - deyə fəryad qeparır. Bu xəbər ananı sarsıdır, məzar üzərinə sərilmış çıxəkləri iyliyərək təsəlli tapmağa çalışır. Şairə ananın böyük faciəsini, sağalmaz dərdini vətonimiz Azərbaycanın dərdi və faciəsi kimi ümumiləşdirir:

Yaman olur oğul dağı,
Bağlı qaldı bəy otağı.
Bu ömrümün qoca çağı,
Bir dərd tapdım təzə, ellər¹.

Firidunun silahını tələb edən ana oğlunun mübarizə yolunu davam etdirəcəyinə söz verir. Övladının xoş gününü özünün on böyük səadəti hesab edən adı bir qadın onun idealları da dərk edir, onun silahdaşına çevirilir, fədai ordusunun sıravi əsgəri olur, bir qadın, bir ana kimi yüksəlir, böyüyür, kamilləşir.

Poema bu sonluqla qurtatır:

Yamandır oğlu ölmüş
Ananın intiqamı,

¹ M.Gülgün. Firidun. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, s.61.

Ana gedir, ardinea,
Min-min insanlar gedir.
Düşmənlərin əlində,
Yanan bir diyar gedir¹.

Maraqlı cəhət ondadır ki, şairə bu əsərlər çox böyük bir həqiqəti üzə çıxarıı: Azadlığın bu millət üçün nə demək olduğunu və bu məsələnin onun taleyində ən önəmli bir yer tutduğunu bir daha sübut etdi.

1945-1946-cı illərin milli istiqlal savaşına qalxan xalqın önungündə bir çoxları kimi Firidun İbrahimî də vardı. Milli hökumətin üzvü, Azərbaycanın baş Prokuroru Firidun İbrahimî məqalələrinin birində yazırıdı: "Mənim məqsədim budur... öz həqiqi məqamı və müvəffəqiyyətini əldə etmək üçün bu gün qiyam edən Azerbaycan millətini azad dünyaya tanıtmaq istoyıram. Bəşəriyyətin mədəniyyət tarixində Azərbaycanın nə kimi bir məqama malik olduğunu göstərmək istoyıram. Azərbaycan mütəqəddəs əbədi odlar ölkəsidir. Bu əziz torpağın hər bir qarışında iftixarlı babalarımızın unudulmaz yadigarı qalır.

¹ M.Gülgün. Firidin, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1963, soh.62.

ŞAİRİN SƏNƏTKARLIĞI HAQQINDA BİR NEÇƏ SÖZ

Mə'lumdur ki, lirikada şairin fərdiyəti bariz şəkildə meydana çıxır. Onun xarici aləmə, müxtəlif hadisələrə, təbiətə, insanlara münasibəti və bütün bunları qarvayış lirikada öz əksini tapır. Bəzən bu münasibətlər elə inandırıcı, həm də elə sənətkarlıqla və ihsan hissinə tə'sir edəcək səviyyədə təsvir edilir ki, oxucu da lirik şe'rə ifadə edilən əhval-ruhiyyəyə və həyəcanlara şərīk olur, özünü təsvir edilən aləmdə hiss edir. Belə anlarda şə'rın tə'sir qüvvəsi və qarşıya qoyulan ideya da-ha tə'sirli və daha inandırıcı olur.

Hegel deyir ki, "sənətkar bir tərəfdən ayıq düşüncəni, o biri tərəfdən dərin ruhi həyəcanları, dərin hissiyyatı köməyə çağırmalıdır"¹.

Bədii ədəbiyyat söz sənəti olduğu üçün şübhəsiz hər bir sənətkar müəyyər fikir və ideyanı dəqiq, dürüst ifadə etmək üçün dilin zəngirliklərindən müraciət edir. M.Qorki yazırıdı: "Dilin bir qüvvə kimi əsl gözəlliyi, kitablardakı lövhələri, səciyyələri və ideyaları müəyyən şəkildə salan sözlərin dürüstlüyü, aydınlığı və ahəngdarlığı ilə yaradılır. Sənətkar-yazıcı üçün dilimizin çox zəngin lügət ehtiyatı ilə otralı bir surətdə tanış olmaq və bunun içərisindən ən dürüst, ən aydın və qüvvətli sözləri seçməyi bacarmaq zəruridir"².

Lakin bir həqiqəti yadda saxlamaq lazımdır ki, poetik söz müəyyəyon ictimai-siyasi problemi və ya tərbiyəvi fikri ifadə etmək üçün lazımdır. Ona görə də bədii əsərlərdə sənət-

¹ Hegel. Əsərləri, XII cild. Moskva, Politizdat, 1938, səh.71.

² M.Qorki. Ədəbiyyat haqqında. Bakı, Uşaqgəncnəşr, 1950, səh.137-138.

karlıq birinci növbədə əsərin əsasını təşkil edən ideya, fikir ilə əlaqədardır. İdeyasız əsərdə sənətkarlıq axtarmaq ədəbiyyata yabançı haldır. Şübhəsiz ki, ideya ilə sənətkarlığın ahəngdarlığı, onların bir-birini tamamlaması lirikanı əsl sənət və gözəllik timsalına çevirir. Ədəbiyyatşunas Bəkir Nəbiyev "Lirika-1971" adlı möqaləsində bə'zi şe'rлərdə fikrin poeziyanı üstələdiyini qüsür sayır, üslub və ifadə cəhətdən qarışq, az anlaşılıqlı və müəmmalı əsərləri, hər şeydən əvvəl müəllif fikrının dolaşıqlığı kimi tənqid edir.

Dünya və klassik Azərbaycan ədəbiyyatının ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən, müasir dövrün tələbləri-lə addımlamağa çalışan çağdaş Azərbaycan ədəbiyyatı ictimai şüuru və ictimai prosesləri ən çevik əks etdirən sənət növlərindən biridir.

Ədəbiyyatın müxtəlif problemləri şübhəsiz ki, ayrı-ayrı sənətkarların yaradıcılığında özünün bədii həllini müxtəlif formalarda tapır. Ona görə də hər bir yazılıçının, şair və dramaturqun özünə məxsus üslub və sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi vacib mesələlərdəndir. Aydındır ki, hər bir sənətkar xalqın min illərdən bəri yaratdığı şifahi xalq ədəbiyyatından qidalanır. Çünkü hər bir xalqın ruhunu, dünyagörüşünü, milli xüsusiyyətlərini, məişət və həyatını, bəşəri və poetik hissələrini el ədəbiyyatı qədər doğru və düzgün əks etdirən ikinci bir mənbə tapmaq qeyri-mümkündür. Dünyanın dahi söz bahadırları yalnız milli zəmin üzərində yetişərək dünya ədəbiyyatının yüksək zirvələrini fəth edə bilmişlər. Bu gün Azərbaycan şe'rinin ən yaxşı nümunələrini yaranan güneyli-quzeyli bir sıra sənətkarlar şifahi xalq ədəbiyyatına müraciətlə bərabər, klassiklərimizin ən mütərəqqi ənənlərini yaradıcı surətdə inkişaf etdirirlər. Bu mə'nada M.Gülgün yaradıcılı-

ğının forma rəngarəngliyi, şə'rlerinin özünəməxsusluğunu, vəzn və qafiyə sisteminin tədqiqi lokal səciyyə daşımayıb ümumazərbaycan poeziyasının sənətkarlıq problemləri ilə bağlıdır.

M.Gülgün zəmanəmizin nəbzini tutan, dövrün mühüm hadisələrinə əsərlərində geniş yer verən ümummilli məsələləri poeziyaya gətirən sənətkarlardandır. Xüsusilə, Cənubi Azərbaycanın vəziiyyəti həmişə şairəni daha çox düşündürmüş, azadlıq uğrunda gedən mübarizələr tarixinə tez-tez müraciət etmişdir. Doğma xalqının acınaeqəqli taleyi onu kədərləndirmiş və bu kədər, dərd çox vaxt öz vətəninə, millətinə olan böyük məhəbbət onu bütün məhkum xalqların taleyini düşünməyə sövq etmişdir. M.Gülgün da itma öz əsərləri üzərində diqqətlə işləmiş, onların canlı, tə'sirli çıxmasına sə'y göstərmişdir. Əlbəttə, sənətkar hansı ölçüdə, hansı düzümdə yazmasından asılı olmayaraq, hər şeycən əvvəl müəyyən məzmunu ifadə etməyə çalışır. Əsas məsələ hansı janrıda yazımaqda deyil, qaldırılan problemin siqlət və aktuallığında və onun bədii həllindədir. Mahiyyət, məzmun və mündəricə e'tibarılə şifahi xalq ədəbiyyatından qidalanan Gülgün yaradıcılığı çox vaxt ağız ədəbiyyatında geniş yer almış əsərlərin yazılı ədəbiyyata gətirilməsi ilə də xarakterizə olunur. Bu baxımdan "Apardı sellər Saranı" poeması diqqəti cəlb edir. Bize, əsərin əsas ideyası və qayəsi poemanın

Baş oyırəm Qorqudun,
Koroğlunun sazına.
Baş oyırəm xalqımın,
Bitməz söz dünyasına¹.

¹ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, "Yazıçı" nəşriyyatı, 1978, səh.293.

misralarında verilmişdir. Deməli, çoxdan hamiya bəlli olan bir rəvayət və əfsanəni şair eynən işlədiyi zaman ona yaradıcı münasibət bəsləmiş, onu müasirləşdirməyə, ona ictimai mə'na aşılamağa çalışmışdır.

Ümumiyyətlə, onun istər poema, istərsə də lirik şe'rлərində xalq ədəbiyyatının müxtəlif formalarına müraciət etdiyinin şahidi oluruq. Elə bu poemanın özündə şair Saranın Xan Çobana olan məhəbbətini və sədaqətini Saranın gəraylı formasında oxuduğu mahnında ifadə edir. Xalq ədəbiyyatında gəraylı haray çəkmək, çağırmaq, müraciət etmək və s. məzmu-na malikdir. Onun bir çox şe'rлərində ifadə edilən hiss, həyəcan, nida və s. duyğular gəraylıda olduğu kimi verilir:

İnan mənə, Xan çobanım,
Sönsiz keçməz bircə anım.
Hicrana necə inanım,
Əhd-peyman olan yerdə?¹

O, demək olar ki, əksər şe'rлərində xalq poeziyasından, xalqın ruhunu oxşayan milli formalardan tez-tez istifadə edir. "Ürəklərdə, nəgmələrdə yaşayınlar" adlı lirik poemasında II Dünya müharibəsində qəhrəmanlıqla həlak olanları hörmət və ehtiramla yad edən şair insanlığın xilası üçün həyatlarını qurban edən qəhrəmanlıqlara öz minnətdarlığını bildirir. Burada o, xalq poeziyasına müraciət edərək tez-tez vəzni dəyişir, fikrini daha dəqiq demək üçün münasib formalara və ədəbi pri-yomlara əl atır. Bu qəhrəmanların unudulmaz olduğunu, xal-

¹ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, "Yazıcı" nəşriyyatı, 1978, səh.290.

qın ürəyində əbədi yaşadığını poemadakı bir bayatıda belə ifadə edir:

Onlardır bizlə birgə,
Gülüb sevinənlər də.
Onlardır qəlbimizdə,
Heykələ dənənlər də.¹

Yalnız poema və süjetli əsərlərində deyil, ayrı-ayrı şe'rlerində də bu formaya müraciət edən Gülgün maraqlı nümunələr yarada bilmüşdür. Onun "Gələrəm", "Həyat haqqında nəğmə", "Şə'rim mənim", "İnanar birdən" və s. şe'rleri bayati formasında yazılmış uğurlu bədii parçalar hesab oluna bilər. "Təbrizin küçələri" şe'rində doğma yerlərin həsrəti bayati formasında insan hissələrinin həssaslıqla ifadə olunmuş gözəl nümunəsidir.

Lilava çəşmə-çəşmə,
Kim deyər burdan keçmə.
Baxsın həsrət köçümə
Təbrizin küçələri.²

Yalnız böyüklər üçün deyil, uşaqlar üçün də maraqlı şe'r və poemalar yazan şair uşaq psixologiyasını və təfəkkürünü nəzərə alaraq xalq poeziyasının daha ritmik və oynaq vəznlərinə müraciət edir. Uşaqlar üçün yazılmış "Kəpənəkli, çiçəkli misralar"... kitabı bu baxımdın daha xarakterikdir. Kitabda toplanan şe'r və poeinałar şairin xəyal və təxəyyülünün uğurlu nəticəsidir. Burada verilən beş heçaltı şe'rli də xalq yaradı-

¹ M.Gülgün. Arzu da bir ömürdür. Bakı, 1976, səh.246.

² M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.153.

cılığının güclü tə'siri hiss olmur. "Yalqızam demə" şe'rində sanki oynaq bir musiqi parçası dinlənilir:

Günəş təkər zər,
Bağlar gülümşər.
İliq yel əsər,
Bahar gələndə¹.

misralatundakı sadəlik və səmimiyyət ilk baxışdan diqqəti cəlb edir.

Xalq yaradıcılığının müxtəlif qaynaqlarından bəhrələ-nən şair yeri göldikcə laylalara da müraciət edir. Lakin bunlar şifahi xalq ədəbiyyatımızda olan laylalardan məzmun və mündəricəsinə görə əsaslı surətdə fərqlənmir. Belə ki, şairin yaratdığı laylalarda ananın fəryadı, göz yaşı, balasının namə'lum gələcəyi haqqında narahatlığı deyil, fıravan və qayıgsız çaganın xoşbəxtliyi tərənnüm olunur:

Arzumsan, diləyimsən,
Gözəlim, göyçəyimsən.
Mənim gələcəyimsən,
Barım, baharım laylay,
Ömür səhərim laylay.²

Azərbaycan şe'ri, həm də onun müxtəlif formaları qədim bir tarixə malikdir.

Hələ qədimdən "Türkü" adı ilə tanınan xalq şe'ri növlərinə Mahmud Kaşqarinin "Divani-lüğətüt-türk" kitabında və

¹ M.Gülgün. Kəpənəkli, çəçəklə misralar... Bakı, 1971, səh.153.

² M.Gülgün. Arzu da bir ömürdür. Bakı, 1976. səh.109.

"Dədə Qorqud" dastanlarında rast gəlirik. Yazılı ədəbiyyatla folklorun bir-birinə qarşılıqlı tə'siri nəticəsində aşiq şe'rini şəkillərinin bir qismi yazılı ədəbiyyata daxil olmuş, bə'ziləri isə başqa adla tanınmağa başlamışdır. Ədəbiyyatşunas Q.Namazov "Azərbaycan aşiq şe'rinin ırkışafı tarixindən" adlı nəmizədlik dissertasiyasında göstərir ki, "türkü, tuyuq, təkərləmə, səməyi", mahmə, qələmdəri, şərqi, şəki və bu qəbildən olan şəkillər bu gündü şe'rımızdə ya heç işlənnir, ya da onun ahənginə uyğun şəkildə yaranmış el və ya aşiq havasının adını qəbul etmiş, şe'r şəkli kimi öz adını isə unutdurmmuşdur¹.

Bu mə'nada illər, əsrlər keçəsə də xalq yaradıcılığının ilkin qaynaqları müəyyən döyişikliyə uğramış, bu və ya digər formada özünü qoruyub saxlaya bilməşdir.

Xalq ədəbiyyatının ən çox yayılmış janlarından biri, həm də Azərbaycan şe'rinin təbiətinə uyğun olan qoşmadır. Mahmud Kəşqari "qoşma" sözünün "qoş" sözündən olduğuna dair misallar göstərir və "ma" sözdüzəldici şəkilçisi vasitəsilə onun şe'r növünün adını daşıdığını qeyd edir.

M.Gülgün də yeri gəldikcə xalq yaradıcılığını müxtəlif formalara müraciət edir. Şairənin tez-tez müraciət etdiyi "Ay ellər", "Xəyalım", "Siz də xoş gəldiniz", "Hərdən" və i.a. şe'rələri qoşma söpgisində yaradılmış təqdirəlayiq nümunələkdir. Bu şe'rələrdə dövrün içimai-siyasi hadisələrlə yanaşır, vətənpərvərlik, qəhrəmanlıq və digər mövzular da əsas yer tutur.

Şairin "Ay ellər" şe'rində oxuyuruq:

Söylədim tələsmə, hey keçdi günlər,
Vüsal anlarına gecikdi günlər.

¹ Q.Namazov. Azərbaycan aşiq şe'rinin ırkışafı tarixindən (namizədlik dissertasiyası). Azerb.SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, Bakı, 1968, səh.181.

Mənə qocalıqdan don biçdi günlər,
Necə kövrəlməyim, indi, ay ellər.¹

Mə'lumdur ki, bədii əsərin, xüsusilə poetik əsərlərin müxtəlif cəhətlərinin əynılıqda götürülüb təhlil edilməsi şərti xarakter daşıyır. Çünkü hər hansı bədii əsərin, ayrı-ayrı xüsusiyyətlərinin araşdırılması heç də həmin əsərin bütün komponentləri kimi başa düşülmür. Bitmiş bir poetik əsərin meydanına çıxması üçün sənətkar şe'r texnikasının bir sıra cəhətlərinə fikir verməlidir. Buraya müvafiq sözlərin tapılması, ritm və intonasiya, müəyyən simmetrik təkrarlar, dilimizin ahəng qanunu, hecaların və səslərin bir-birini qanuni izləməsi və digər məsələlər daxildir. Bədii əsərdə ideya, mətləb və fikirlə yanaşı, əsərin sənətkarlıq səviyyəsi də yüksək olmalıdır.

Alır verdiyini təbiət bizdən,
Nə səri, nə məni salır o saya.
Keçir bir nisgil də ürəyimizdən,
Təzədən goləydik kaş bu dünyaya².

Misal gətirdiyimiz bu parçada məzmunla yanaşı, ritmik qafiyələnmə, ahəngdarlıq və yüksək şe'riyyət diqqəti cəlb edir. M.Gülgün daima axtarışda olan sənətkar kimi heca vəznli şe'r in demək ki, müxtəlif bölgülü formalarının əksəriyyətinə müraciət etmiş, bu vəznin 5 hecalısından tutmuş 16 hecalısına qədər bütün formalarında şe'rlər yazmışdır:

¹ M.Gülgün. Arzu da bir ömürdür. Bakı, 1976, səh.148.

² M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.86.

Yerin ilk barı	5
Güllər göy, sarı....	5
Sən də gəl barı,	5
Bahar gələndə ¹ .	5

Bu beş hecalı şe'r oynaq və axıcı xüsusiyyətə malik xalq şe'rinin bayatı və layla formalarını xatırladır. Onun "Gör-səm ki" şe'ri öz quruluşuna görə çox maraqlıdır. Bəndləri 6 misradan ibarət olan bu şe'rın hər bəndinin birinci və dördüncü misraları 6 hecalı, 2, 3, 5, 6-cı misraları isə 5 hecalıdır.

Bir quş yuvasını	6
Dağitsa tufan	5
Olmaram aram.	5
Bacarsam sinəmin	6
Üstündə inan	5
Yuva quraram ² .	5

Göründüyü kimi, şairin əsas fikir və qayəsi 3 və 6-cı misralarda ifadə edilir. Ona görə də şərti olaraq bir hər bəndi 2 yero ayırsaq, deyə bilərik ki, bayatılarımızda olduğu kimi burada da 2 misra əsas fikri söyləmək üçün hazırlıq rolunu oynayır.

Şe'rimizdə işlənən yeddi hecaliya ən çox bayatılarda və aşiq şe'rində rast gəlirik. Gülgün də yeddi hecalıda bayatılara oxşayan şe'r nümunələri yaratmışdır. Məsələn:

¹ M.Gülgün. Kəpənəklili, çiçəkli misralar. Bakı, 1971, səh.30.

² Jenə oradə, cəh.16.

Qara saçım bəyazdır,
 Tale mənə nə yazdır?
 Belə hicran olmazdır,
 Bəs sən harda qalmışan?¹

Bu parçada həm niəzmun, həm də şe'riyyət gözəldir. Göründüyü kimi, 1, 2 və 3-cü misralar həmqafiyə, 4-cü misra isə sərbəstdir. Yeddi hecalıdan Gülgün poemalarında da mə-harətlə istifadə edilir. "Dastana çevrilmiş həyat", "Firdun", "Apardı ellər Saranı" və "Xatırələrimin nəğməsi" poemalarında qismən "Nənələr və nəvələr" və "Uşaq ləpirli yollar" poemaları isə bütövlükdə yeddi hecalıda yazılmışdır. Onun bir çox kiçik süjetli şe'rleri də yeddi hecaya nümunədir. Aşıq poeziyasına yaxın olan, bayatılatımızı xatırladan bu formadan şair tez-tez istifadə edir. Onun "Bu torpaqda", "Şair gözü me'yar gərək", "Dənizin hekayəti", "Gəldi", "Məni dinlə", "Ərk qalası", "Səndən ayrı", "Yora bilməz yollar məni", "Sü-kutun dili", "Apardı sellər Saranı" poemasının müəyyən his-sələri isə səkkiz hecalıdır. Lakin bu formada da müəllif istər qafiyə sistemində, istərsə də bondlərin sayı və misraların düt-zümü mə'nasında bir sıra yeniliklər etmişdir. "İlk beşiyim, ilk laylayım" şe'rini diqqət edək.

.... a	Yenə bayram pallarını	$4 + 4 = 8$
.... b	Lalələrdən biçmisən sən	$4 + 4 = 8$
.... v	Xoş günlərə qovuşmaqçün	$4 + 4 = 8$
.... b	Alovlardan keçmisən sən.	$4 + 4 = 8$

¹ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.159.

.... q	Başın üstə çələng tutub	$4 + 4 = 8$
.... b	Bahar özü, Azərbaycan	$4 + 4 = 8$
.... b	Sən bəzədin zaman-zaman	$4 + 4 = 8$
.... b	Ömrümüzü Azərbaycan ¹ .	$4 + 4 = 8$

Hər bəndi 8 misradan ibarət olan bu şe'rین qafiyə sistemi də belədir: belə ki, 1, 3 və 4-cü misralar sərbəst buraxılır, 2, 4 və 8-ci misralar isə həminqafiyədir. M.Gülgünün digor bir şe'rində isə hər bənd dörd misradan ibarətdir:

.... a	Yağış yağar, yero hopar,	$4 + 4 = 8$
.... a	Külək əsər, tufan qopar,	$4 + 4 = 8$
.... a	Könlüm harda dinclik tapar?	$2 + 6 = 8$
.... b	Bu torpaqda, bu torpaqda ²	$4 + 4 = 8$

Göründüyü kimi bu şe'rín qafiyə sistemi əvvəlkilərdən fərqlənir, yəni 1, 2 və 3-cü misralar həminqafiyə, dördüncü isə sərbəstdir. Bütün qalan bəndlər də bu qayda ilə gedərək yalnız dördüncü misra hər bəndin sonunda təkrar olunur. Şairənin 9 bənddən ibarət olan "Səndən ayrı" şe'riniň isə ilk üç misrası 8 hecalı, hər bəndin sonunda təkrar olunan 4-cü misra isə 4 hecalıdır.

.... a	Sandım doldu göy özü də,	$4 + 4 = 8$
.... a	Şimşək çaxdı göy üzündə.	$4 + 4 = 8$
.... a	Qaldım həsrət donizində,	$2 + 6 = 8$
.... b	Səndən ayrı ³ .	$2 + 2 = 4$

¹ M.Gülgün. Arzu da bir ömürdür. Bakı, 1976, səh.11.

² Yenə orada, səh.20.

³ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.148.

Müəllifin "Vətən ola bilmirəm", "Ərk qalası", "Ulduzlar ulduzu" və bir sıra şe'rleri də bu səpkidə yazılmışdır. Doğrudur, bu formada yazılan şe'rler onun yaradıcılığında azlıq təşkil edir, lakin şair şe'rdə qoyulan əsas fikri oxucuya çatdırmaq üçün bə'zən bu yiğcam və lakonik formadan əsas fikri təkrar vasitəsilə oxucuya çatdırmağı daha münasib bilir. Yaxud "məni dirlə" şe'rində Xəzərin timsalında şairə vətənə olan sonsuz və tükənməz məhəbbətini belə ifadə edir:

.... a	Hər kiməmsə damlanam mən,	$4 + 4 = 8$
.... a	Əhdi təmiz balanam mən.	$4 + 4 = 8$
.... a	Bir damlan tək qalanam mən,	$4 + 4 = 8$
.... b	Bitməmişdir nəgməm hələ,	$4 + 4 = 8$
.... b	Mavi Xəzər məni dirlə. ¹	$4 + 4 = 8$

Bu şe'rdə bölgü axıra qədər $4 + 4 = 8$ tənasübünü saxlamışdır. Hər bəndi 5 misradan ibarət olan bu şe'rın ilk üç misrası bir, son iki misrası isə ayrılıqda qafiyələnir. Ümmumiyyətlə, şe'rın bu formasından şair süjetli şe'lərdə, poemalarının bir qismində də istifadə edir.

Doqquz hecalı Azərbaycan şe'rində demək olar ki, işlədilmir. Buna biz M.Gülgünün yaradıcılığında da rast gəlmədik.

On hecalı isə Azərbaycan şe'rində çox az işlənən şe'r şəklidir. Azərbaycan şe'rinin ən qüdrətli söz ustaları da demək olar ki, şe'rın bu şəklində nadir hallarda müraciət etmişlər. M.Gülgünün bir neçə on hecalı şe'ri var ki, onların içində "Xəzər, mən" daha çox diqqəti cəlb edir:

¹ M.Gülgün. Dünyamızın sabahı. Bakı, 1974, səh.138.

.... a Dayanmışıq üz-üzə, Xəzər, mən,
 a Heyranıq şə'rə, sözə, Xəzər, mən.
 a Sevirkik körpələri, Xəzər, mən,
 a Sevirik ləpələri, Xəzər, mən¹.

Göründüyü kimİ bu misraların sonunda "Xəzər" və "mən" sözlərinin təkrar edilməsi şe'rdo qoyulan fikri qüvvət-ləndirir.

9 və 10 hecalı şe'rə nümunə olaraq götirdiyimiz parçalar göstərir ki, burada adı cohetlər nəzərə alınmalıdır. Bunlardan fərqli olaraq on bir hecalı bu vəznin ən çox yayılmış, ən çox işlənən şe'r şeklidir. On bir hecalı, o birilərə nisbotən daha geniş imkanlara malik olduğu üçün, yəni onun vasitəsilə həm lirik, həm də dramatik əsərlər yaratmaq mümkündür. Prof. C.M.Abdullayev "Səməd Vurğun poetikası" adlı monoqrafiyasında on bir hecalıdan bəhs edərək yazar: on bir hecalıda fikri bə'zən bir beytdə, bir bənddə, üç misrada, beş misrada, altı, yeddi, səkkiz, doqquz, on və on dörd misrada tamamlamaq mümkündür².

M.Gülgünün şe'rlerinin böyük bir qismi, o cümlədən, onun lirik şe'rlerinin əksoriyyəti, poemalarının bir qismi on bir hecalıda yazılmışdır. Şe'r mədəniyyətinin bütün incəliklərinə yaxşı bələd olan şair bütün şəkli sistəmlərdən istifadə edir, fikrin, ideyanın to'sırılı, daha anlaqlı olması üçün lakenik formalar, ruh oxşayıcı, axıcı misralar axtarır, xalqın ruhuna, hissino hakim kəsilmiş milli şe'r şəkillorino müraciət edir:

¹ M.Gülgün. Dünyamızın sabahı. Azernoş, Bakı, 1974, səh.133.

² C.M.Abdullayev. Səməd Vurğun poetikası. Bakı, "Gənclik" nəşriyyatı, 1976, səh.123.

Ahəngi nəğməmə, şe'rимə axan,
Gecə ulduzlardan həmail taxan,
Gah sahilo qaçan, gah şahə qalxan,
Coşğun dalğaların nəğməkariyam¹.

Bu parçada "se'rimə axan", "həmail taxan", "şahə qalxan" kimi söz və ifadələr yalnız şəkli cəhətdən yox, məntiq, vurğu cəhətdən də nəzəmə gözəllik və qüvvət verir. Şe'rərin də bütün nitq hissələrindən düzələn qafiyələrə geniş yer verən şairin qafiyə sistemi də çox zəngin və müxtəlidir.

Azərbaycan şe'rində qafiyə yalnız misraların axırında deyil, ortasında da yarana bilər. Daxili qafiyələrdən tez-tez, özü də bacarıqla istifadə etmək şairin poetik təfəkkürünün güclü və sağlam inkişafı ilə bərabər, milli şe'rən forma və üslub zənginliklərini, xəlqilik prinsiplərini mükəmməl bilməyi ilə də əlaqədardır. Buna görə də şairənin poeziyasının forma və janr ehtiyatı zəngin və maraqlıdır:

Sevdin, məhəbbətin zindana düşdü,
Bəxtinə ən ağır zamana düşcü.
Həsrətin, nisgilin dastana düşdü,
Xəyalın qartala bənzədi, aşiq².

Bu parçada zindana, zamana, dastana sözləri şe'rən ümumi pafosuna uyğun işlədilmiş, bu sözlərdən çox qüvvətli daxili qafiyələr yaradılmışdır.

¹ M.Gülgün. Dənizin sahili var. Bakı, 1965, soh.141.

² Yenə orada.

Ümumiyyətlə, onun qafiyə quruluşu çox müxtəlif və maraqlıdır. Gülgünün yaradıcılığında müxtəlif nitq hissələrindən düzəlmış qafiyələrə də rast gəlirik.

- | | | |
|--------|---|-------------------|
| a | Sənin üçün şö'lə çəkib yanaram, | $4 + 4 + 3 = 11$ |
| a | Sənsiz keçən günlərimi sanaram. | $4 + 4 + 3 = 11$ |
| a | Yollarına kölgə salan çınaram, | $4 + 4 + 3 = 11$ |
| b | Nə solaram, nə sönərəm, sevgilim ¹ | $4 + 4 + 3 = 11.$ |

12 hecalı və 13 hecalı şe'r şəkillərinə gəldikdə isə demək olar ki, 13 hecal Gülgünün yaradıcılığında az işlənən şe'r şəkillərindəndir. 12 hecalı şe'r şəkillərində yaratdığı əsərlər isə sənətkarlıq cəhətindən yüksək səviyyəlidir, bu şe'rələrin qafiyə sistemi müxtəlifdir; də, bölgü sistemi ən çox $8 + 4 = 12$ şəklindədir, "Mən bilmirdim" şe'rini diqqət yetirək:

- | | |
|--------|--|
| a | Artdı qızıl lalələrin bir dağı da, |
| a | Qırıldı tör bonövşənin saplağı da. |
| a | Qaya dimməz, dilə gölib indi o da, |
| b | Bir gün səni itirəsi olacağam ² . |

Heca vəznli şe'rini maraqlı nümunələrini yaradan şairə 14 hecalı şe'r şəklindən də məharətlə istifadə edir. "Harda ki, ana gördün", "Muğamatın həckayəti", "Qadın əlləri", "Nəğməkarın taleyi", "Yadında varmı", "Dənizin nəgməsi", "Bir çınarəm" şe'rələri və poemalarının bir qisminin müəyyən hissələri

¹ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.211.

² Yenə orada, səh.243.

on dörd hecalıda yazılmışdır. Onu da qeyd etmək istərdik ki, on dörd hecalı şe'rлərdə bölgü eyni şəkildə deyil, müxtəlifdir. Məs.: "Bir çinaram" şe'rindən bir bəndə fikir verək:

7 + 7 = 14 Həsretinə həmişə ümidi lərdən don biçən,
7 + 7 = 14 Füzulinin müqəddəs türbəsinə and içən¹

Gülgünün on dörd hecalı şe'rлərinin bir qismi qəzəli xatırladır, lakin bu şe'rлərə diqqət etdiğdə onların əruz vəznində deyil, heca vəznində olduğu aşkarlanır. Qafiyə quruluşuna gəldikdə isə burada müxtəliflik nəzərə çarpır. Belə şe'rлərdə həm qoşa, həm də çarpez qafiyəyə rast gəlmək mümkündür. Məs.: Şairin "Neylərəm" şe'ri ilk baxışda formal olaraq qəzəli xatırlatsa da, şe'r heca vəznində yazılmışdır.

- a Həsrətimin odunu söndürməz sərt külək də,
- a Yerə, göyə səs salıb çaxsa odlu şimşək də.
- a Həsrətimin oduna tab gətirər ürək də,
- b Fəqət ömrün yoluna duman düşsə, neylərəm.²

On bir və on iki hecalı şe'rлər ən ağır şe'r şəkillərindən- dir. Ona görə də şairə bu ağır şe'r formalarına nisbətən az müraciət etmişdir. M.Gülgünün bir neçə şe'ri və "Savalanın ətəklərində" poemasının müəyyən hissələri isə on beş və on altı hecalıda yazılmışdır.

Klassik milli poeziyamızın çox geniş yayılmış və əsrlərin sınağından keçmiş forması qəzəldir. Şorqın və Azərbayca-

¹ M.Gülgün. Dünyamızın sabahı. Bakı, 1974, səh.12.

² M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.237.

nın bir çox klassik şairleri bu şe'r forması ilə böyük fikir və qayələrini, e'tirazlarını, dövrün siyasi və əxlaqi məsələlərini, həyatın müxtəlif problemlərini əks etdirə bilmışlər. Bu qəzəllərdə böyük bəşəri hiss və duyğular, eyri zamanda dövrün ziddiyətləri, insanlığı düşündürən problemlər ifadə olundu. Ona görə də qəzəlin bir vaxtlar yalnız məhəbbəti tərənnüm edən şe'r forması kimi təqdim edilməsi haqsızlıq idi. Azərbaycanın Qazi Bürhanəddin, Füzuli, Nəsimi kimi böyük şairləri özlərinin fəlsəfi və əxlaqi görüşlərini, həyat, təbiət, gözəllik haqqındaki baxışlarını məhz qəzəl formasında ifadə etmişlər.

M.Gülgünün qəzəlləri göstərir ki, onun poeziyası oruzun qəlibində də müvəffəqiyətlə səslənir. Yaradıcılığına xüsusi rövnəq verən bu qəzəllər haqqında danışmaq üçün hər şeydən əvvəl onun qəzəllərinin lirik, "mən"inə bələd olmaq lazımdır. Yalnız onda bu qəzəllər haqqında fikir yürütütmək, bu qəzəllərin özünəməxsusluğunu haqqında danışmaq mümkündür. Qeyd etmək lazımdır ki, şairin bütün yaradıcılığına xas olan həyatsevərlik, nikbinlik və mübarizə ruhu onun qəzəlləri üçün də səciyyəvidir. Gülgünün qəhrəmanı hicrandan qəmlə-nən aşiq deyil, vüsal üçün mübarizə aparan, sabaha, xoşbəxtliyə inanan insandır. Bu qəzəllərdə işlədilən "hieran", "aşıq", "şə'm" və sair sözlər yeni mə'na kəsb edərək onun qəhrəmanının daxili aləminin açılmasına kömək edir. Klassik şərq ədəbiyyatı üçün xarakterik olan sevgi motivi Gülgünün qəzəlləri üçün yeganə mövzudur. Bu qəzəllərdə həyata açıq gözlə baxan, vətənini, xalqını sevən, məhəbbət və sədə-qətdə dəyanətli olan bir sənətkarın səsi eşidilir. Onun qəzəllərinin osas xüsusiyyəti bu qəzəllərin hərn də siyasi və ictimai məzmunlu olmasıdır.

Mənim ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı.
Bahar fəslə alovlandı, bağım, bağçam, düzüm qaldı.
Deyin ki, Gülgünə gölsin, alışdım, yandım həsrətdə,
Fəqət məhv olmadım, ey dost, kül altında közüm qaldı¹.

M.Gülgün qəzəllörində vətəndaşlıq hisslərini çılpaq, dolayısı ilə yox, obrazın dili ilə poetik əlvanlıq və gözəlliliklə ifadə edir. İnsan və azadlıq, vəton və vətəndaşlıq xətti etrafında birləşən qəzəllərdə biz müəllifin əhval-ruhiyyəsinə və şe'rİN ümumi pafosuna uyğun obraz və ifadələrin işlədildiyinin şahidi oluruq. O, sün'i obrazlardan, qondarma beytlərdən qaçaraq fikri dolaşdırın bənzətmə və təşbehlərlə misraları ağırlaşdırır. Mə'lumdur ki, Gülgün əruzda vahid qəlibdə davam etmir, o, hissə, fikrə müvafiq ritmlərə keçir. Fikrin, ideyanın anlaqlı və daha tə'sirli olması üçün ləkənələr, uyğun formalara müraciət edir. Onun müəyyən qism qəzəlləri o dərəcədə Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşdırılmışdır ki, bə'zən bu şe'tlər heca vəznində yazılmış şe'r tə'siri bağışlayır.

Seçmişəm taleyimin, bəxtimin öz ulduzunu,
Qoyma bəxt ulduzumu tez sönə, qurbanım olum.
Bir ümidlə verərəm canımı peşkəş, təki sən,
Təbrizin bircə gülün ver mənə, qurbanım olum².

Sənət daim dəyişilən və inkişaf edən ictimai bir hadisə

¹ M.Gülgün. Çınar olaydı. Bakı, 1968, səh.222.

² Yenə orada, səh.234.

olduğu üçün hər bir xalqın yaratdığı hər hansı bir forma və üslub da zaman keçdikcə özündə yeni xüsusiyyətlər əks etdirir. Hər dövrün tələbinə müvafiq fikirləri vermək üçün şübhəsiz ki, nüvəyyən poetik ifadə xüsusiyyətləri yaranır. Tənqidçi A.Əfəndiyev bu barədə yazır: "Füzulinin dərin və fəlsəfi hikməti, Nəsiminin qəhrəmanlıq pafosu, Vaqifin məhəbbət düşüncələri, H.Cavidin qanadlı romantikası, Sabirin ölüfürcü satirası, C.Cabbarlinin ana sevgisi potetikası, S.Vurğunun inqilabi romantikası, S.Rüstəmin, R.Rzanın, Ə.Cəmilin, M.Müşfiqin və bu günlüğü şe'r-in başqa yaradıcılarının poetik aləmi poeziyamızın milli ahənginə gözəl uyuşur"¹.

Şe'r-in bu poetik formasından çox ustalıqla istifadə edən Mədinə xanım özünün vətən həsrətini, xalqın kədərini, içtimai döndləri, vətəndaşlıq arzularını çox gözəl tərənnüm edə bilir. O, ürəyində qaynayan vətən həsrətini, mübarizə eşqini yiğəm, lakonik bir dillə verməyi bacarıır. Şair sübut edir ki, məhz qəzəl formasında da, içtimai, fərd və vətəndaş kədərini ifadə etmək mümkündür.

Şairlərimizin döno-döno müraciət etdikləri şe'r formalarından biri də sərbəst vəzndir. Doğrudur, şe'r-in bu vəzni müvəyyən qisim şairlərin yaradıcılığında üstünlük təşkil etsə də ələlori də var ki, şe'r-in bu formasına müvəyyən fasilələrlə müraciət edirlər. Əsrlərin 20-ci illərindən şe'r-imizdə genişlənməyə başlayan sərbəst vəzn hər gün də şairlərimizin tez-tez müraciət etdikləri şe'r formasıdır. M.Gülgünün də "Sevinc yaşları", "Kim bilir", "Qəlbimdə bahar doğmasa", "Çinar ağacı olsayıdı xitabət kürsü-müz", "Getdi", "Şairə şe'r töhfəsi", "Kitaba siğmaz ömür", "Ömrün payız dayanacağı", "Dünyanuzun sabahı" və s. şe'r-ləri

¹ A.Əfəndiyev. Onənə və yenilikçilik. "Azərbaycan" jurnalı, 1972, N:1, səh.177.

sərbəst vəzndə yazılmışdır. Maraqlıdır ki, onun sərbəst şe'rlerinin özündə də hecada olduğu kimi ahəng, ritin, bə'zən isə daxili qafiyələnmədən istifadə olunur. Sərbəst şe'rlerdə qafiyələnmə şe'rin dəha oxunaqlı olmasına xidmət edir.

Ürəyim od tutub yanır,
Nə tüstüsü, nə alovu görünür gözə.
Fəqət oğul istər
Bu yanğının
ağrısına, acısına dözə¹.

Göründüyü kimi, misal götirdiyimiz bu şe'r parçasında bölgü müxtəlif olsa da, qafiyələnmə vardır. Bu xüsusiyyət onun sərbəst vəzndə yazılmış eksor şe'rlerinə xas olan xüsusiyyətdir.

Gözəl şe'r yazmaq, oxucunun qəlbini hakim kəsilmək üçün şe'r də qoyulmuş məzmun və ideya hələ kifayət deyildir. Bunun üçün səriətkar birinci növbədə ideya ilə bərabər dilin özünəməxsus mə'nə çalarlarından, qrammatik qanunlarından, onun lügət tərkibinin zənginliyindən, yeni təsvir və ifadə vəsitələrindən istifadə etməyi bacarmalıdır. Belinski Puşkin poeziyasından danışarkən deyirdi: "Puşkin üçün təbiətdə çirkin heç nə yox idi; elə buna görə də götürdüyü hər bir şey, hər bir təşbeh ona çətinlik törətmirdi, əlinə keçən hər şeyi asanlıqla işlədirdi və hər şey onun əlində poetikləşirdi, elə buna görə də gözəl, nəcib çıxırıd" ².

Xalqın min illerdən bəri yaratdığı dilin incəliklərindən, canlı xalq dilinin ahəngdarlığından, hər dilin özünəməxsus qrammatik

¹ M.Gülgün. Yora bilməz yollar məni. Bakı, 1978, səh.177.

² V.Belinski. Seçilmiş möqalələri. Bakı, 1979, soh.168.

qanun-qaydalardan, dilin poetik axarlarından yerli-yerində faydalanaq və bunlardan yaradıcı surətdə və bacarıqla istifadə etmək şübhəsiz ki, hər bir sənətkara ancaq müvəffəqiyət gətirir. Bəkər Nəbiyev 70-ci illərin poeziyasından danişarkon deyir: "Gələcəyin linqvisistləri əsrimizin 70-ci illərində Azərbaycan bədii dilinin və ziyyətini araşdırarkən, bu gün haqqında bəhs olunan şairləri də oxuyacaq, müəyyən obyektiv elmi nəticəyə gəlmək üçün onların əsərlərini ələk-vəlek edəcəklər. Demək istəyirik ki, bədii əsərin dilinə etinasiqliq göstərər, bu sahədə səliqəsizliyə, pintiliyə yol verən şair yalnız bu günün deyil, sabahın qarşısında da möhnən cavabdeh olduğunu unutmamalıdır"¹

Bu mənada M.Gülgünün təsvir etdiyi obyekti və hər hansı bir hadisə Azərbaycan türk dilinin bütün incəliklərindən bacarıqla istifadə olunaraq oxucunun mühakiməsinə verilir. O, əsərlərinin daha tə'sirli, ideyasının daha təlqinədici olması üçün çox vaxt atalar sözləri, məsəllər, idiom və aforizmlərdən yerli-yerində istifadə edir. Onun istifadə etdiyi idiomlar həm müsbət, həm də mənfi mənaliarda işlədir.

Atalar demişkən, "yüz ölç, bir biç" son,
Gelişi xoş sözler deyildir həyat.
Sevsən döno-dönə sınaqdan keç sər;
Bir sevgi naxışlı xaniman yarat².

Gülgün əsərlərinin daha tə'sirli olması üçün məcəzlərə tez-tez müraciət edir. Məcəzin əsas növündən biri ofan mübaliğəyə vaxtaşırı müraciəti də səbəbsiz deyil. Mə'lumdur

¹ B.Nəbiyev. Tənqid və ədəbi proses. Bakı, 1976, səh.55.

² M.Gülgün. Dünyamızın sabahı. Bakı, 1974, səh.165.

ki, mübaliğələr bir çox mə'nada, düşmənə əlan qəzəb və nif-rəti, qəhrəmanın sarsılmazlığını, qorxu və dəhşəti, böyük sevinc və məhəbbəti bildirmək və sair mə'nada işlədirilir:

Bə'zən qohqəhəmdən göylər də gülür,
Yağış nəğməsini oxuyur yazın,
Bə'zən çekilirom könül dünyama,
Odlu göz yaşımı görən olmasın¹.

mısralarında "Göylər də gülür", "Yağış nəğməsini oxuyur yazın", "Odlu göz yaşı" və s. qüvvətli məcazlardır.

Azərbaycan dilinin bütün incəliklərdən və canlı xalq dilinin imkanlarından həmişə bacarıqla istifadə edən M.Gülgün bənzətmələrindən birində deyir:

Kiçik bir damlayam coşgun sularda,
Haqqım var sevinim bir damla qədər...²


Ömrü boyu güneyin həsrətini çəkən, ürəyi, qəlbini nisgilli şair haqqında, onun əsərlərinin incəlikləri barəsində imkan daxilində sözümüzü dedik. Lakin yuxarıdakı şə'rde deyildiyi kimi onun heç olmasa "bir damla qədər" sevinmək haqqı vardı. Təbriz həsrətli, Azərbaycanın ikiyə bölünməsindən sinəsi dağlı Mədinə Gülgün bu həsrətdən qurtula bilmədi. Onun ruhu bu gün də vətənimiz üzərində sərgərdan dolanır. Şairin narahat ruhu o vaxt rahatlıq tapacaq ki, Azərbaycan bütövləşəcək. O gün uzaqda deyil...

¹ M.Gülgün. Dünyamızın sabahı. Bakı, 1974, səh.95.

² Yenə orada, səh.50.

Bütöv Azərbaycan kitabxanası seriyasından çap edilmişdir:

- 1. Sabir rüstəmxanlı. Bütövlük həsrəti. Bakı - 1998.**
- 2. Tofiq Babazadə. Səadət qiblosu Səvalan dağı. Bakı - 2000.**
- 3. Arazoglu. Müyəsər Azərbaycan tarixi. Bakı - 2000.**
- 4. Fərəc Quliyev. Yeni Dünya Düzənliyi siyasetində Azərbaycanın yeri və rolü. Bakı - 2001.**
- 5. Almaz Əliqizi. Azadlıq və istiqlal poeziyası (Azərbaycan ədəbiyyatında Cənub mövzusu). Bakı - 2001.**



MÜNDƏRİCAT

Ön söz yerinə.....	3
Tarixə ötəri bir baxış.....	5
Mövzunun tədqiqi tarixindən.....	27
Narahat ömrün ilk yaşantıları.....	40
Arxam ellər, fəxrim doğma Təbrizdir.....	57
Lirik düşüncələr (Bir ömür istəyirəm qolom çökə möhnətə).....	84
Alovlardan yüksələcək azadlığın bayrağı.....	105
Şairin sonotkarlığı haqqında bir neçə söz	135

Noşriyyatın direktoru:
Baş redaktor:
Mətbəə üzrə direktor
müsavini:
Noşriyyat redaktoru və
korrektoru:
Kompiuter tərtibçisi:

Balakiş Ağayev
Məmməd Əlizadə
Ələş Qasımov
Şəhla Tahirqızı
Səadət Abdullazadə

Yığılığa verilmişdir: 15.04.2000-ci il
Çapa imzalanmışdır: 6.02.2001-ci il

Topraq kağızı №1. Formatı 60x84 1:16. Ədəbi qarınış.
Yüksək çap üsulu. Fiziki çap vəroqi 10.0 çv.
Noşr çap vəroqi 10.0. Tirajı — 1000 — Sifariş 21.
Cildə qeyməti müqavilə ilə.

Bakı Universiteti noşriyyatı.
Bakı - 370148, Z.Xolilov küçəsi, 23.
BDU Noşriyyatının mətbəəsi